


GÜRCÜ NƏSİRİ

ANTOLOGİYASI



GÜRCÜ NƏSRI ANTOLOGİYASI

**Azərbaycan Tərcümə Mərkəzi
Bakı – 2018**

Tərtib edənlər:
Nəriman Əbdülrəhmanlı
Etimad Başkeçid

Redaktorlar:
Mahir Qarayev
Salam Sarvan

Gürcü nəsri antologiyası.
Azərbaycan Tərcümə Mərkəzi. Bakı: 2018 – 400 səh.

ISBN 978-9952-503-73-9

Azərbaycan Tərcümə Mərkəzi
Bakı – 2018



QƏDİM KÖKLƏR VƏ SAĞLAM BUDAQLAR

*A*zərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin qədim və zəngin tarixi var. Gürcü ədəbiyyatı da ədəbiyyatımız kimi şərəfli tarixə malikdir, min beş yüz illik bir dövrü əhatə edir, dünya ədəbiyyatı xəzinəsinə qiymətli sənət əsərləri verib. Bununla yanaşı, fikrimizcə, məsələ heç də ədəbiyyatın qədimliyində deyil, həm də onun məzmununda, xalq ruhunu ifadə etməsində, humanizmində və daim təravətini qoruyub saxlamasındadır. Hər iki xalqın bədii düşüncəsinin zərifliyini, poetik ifadə formalarının zənginliyini də bura əlavə etsək, mənzərə tamamilə aydınlaşar.

Gürcü ədəbiyyatında xalqın hayatı, istək və arzuları, qəhrəmanlıq və məhəbbət düşüncəsi ifadə olunub. Bu ədəbiyyat bizim üçün həm də doğma, dost xalqın bizə yaxın olan milli bədii təfəkkür zəminində təzahür edib, daim azadlıq, qardaşlıq, dostluq, xeyirxahlıq, humanizm ideyalarını əks etdirib. Qafqazın təbiəti, dağları, meşələri, Kür çayının, bu ərazidə yaşayan insanların tərənnümü iki xalqı bir-birinə bağlayan amillərdəndir.

Möhkəm mənəvi və mədəni bağlar özündə hər iki xalqın tarixi taleyini, yaradıcı şəxsiyyətlərini və qəhrəmanlarını da ehtiva edib. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin çağdaşı Şota Rustaveli öz yaradıcılığı ilə dünya ədəbiyyatının zəngin mənəvi xəzinəsinə çevrilib. Bir neçə dəfə dilimizə tərcümə olunan “Pələng dərisi geymiş pəhləvan” əsərində Şərq mövzusu və problematikası ilə yanaşı, Şərq bədii düşüncəsi də yer alır. Şərq ab-havası bu möhtəşəm sənət əsərini bizə daha da doğmalaşdırır və sevdirir.

Onu da qeyd edək ki, “Leyli və Məcnun” məhəbbət dastanını Nizami və Füzulu kimi, gürcü şairləri də nəzəmə çəkiblər. Beləcə, gürcü ədəbiyyatındaki Şərq ruhu onun milli bədii düşüncə qatlarına yeni rəng qatıb. Bu məsələdə tarixi bağlar da müəyyən rol oynayıb: Şirvanşah Axsitanın xanımı, Qurucu Davidin qızı Tamaranı, yaxud Davidin oğlu Demetrenin ölümünüə Fələki

Şirvaninin şeir həsr etməsini xatırlayaq. Xeyir-Şər mübarizəsi Şərq ədəbiyyatında olduğu kimi, gürcü ədəbiyyatında da öz əksini tapıb...

Azərbaycan və gürcü xalqları arasında həm tarixi, həm də mənəvi-mədəni əlaqələr son iki yüz il ərzində daha da möhkəmlənib. XIX əsrda və XX əsrin əvvəllərində Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və bir çox ziyahıların Rusiya imperiyasının əsarətində olan Qafqazın inzibati mərkəzi Tiflisdə yaşayıb-yaratmaları, gürcü mühiti ilə yaxınlıqları həm də ortaq mühit formalaşdırmışdı. Azərbaycan dramaturgiyası məhz həmin mühitdə yaranıb, ilk gündəlik anadilli “Şərqi-Rus” qəzeti Tiflis ədəbi mühitində işıq üzü görüb, ilk satirik jurnal “Molla Nəsrəddin” buradan dünyaya gülüş mesajları verib. Cəlil Məmmədquluzadə Tiflisdəki həyatı, insanları, hadisələri publisistikasına gətirib, Nikoloz Barataşvili Gəncə və Naxçıvanda dövlət işlərində çalışıb, “Gəncə gündəliyi” adlı şeirlər silsiləsi yazıb, Gəncədə də vəfat edib. Akaki Sereteli və İlya Çavçavadzenin əsərlərində xalqların birgə taleyi təsvir olunub. Borçalıda anadan olan Mixeil Cavaxişvili “Günahsız Abdulla”, “İki hökm”, “Ləmbəli və Qoşa” hekayələrində Borçalı həyatının və azərbaycanlıların obrazını yaradıb. Eləcə də bir çox Azərbaycan yazıçıları Gürcüstanda doğulub, yaşayıb, bu gözəl diyarın insanlarını və təbiətini təsvir ediblər. Nəriman Nərimanov, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Tahir Hüseynov, Arif Mustafazadə, Abbas Abdulla, İsa İsmayıllzadə, Zəlimxan Yaqub və onlarla yazıçımızın əsərlərində və aşiq ədəbiyyatında Gürcüstan həyatı və təbiəti tərənnüm edilib. Nəhayət, Azərbaycanın İstiqlal Bəyannaməsi Tiflisdə elan olunub. Bütün bunlar xalqlarımızın tarixi taleyi kimi, bədii düşüncəsinə də bir-birinə yaxınlaşdırıb, doğmalaşdırıb.

Ədəbiyyatların yaratdığı bağlar, saldığı körpülər ideoloji təzyiqlərə baxmayaraq, sovet dövründə də davam edib. Səməd Vurğunun *Qalaktion Tabidze* və Georgi Leonidze ilə dostluğunu yada salaq. Bu dostluq ədəbiyyatşunaslıqda özünü Dilarə Əliyeva və Leyla Eradzenin simasında göstərib. Akademik Elizbar Cavelidze Yunus Əmrə, Nəsimi, Füzuli, Aşıq Paşa, Ruhi Bağdadi haqqında fundamental tədqiqatlar aparıb. Tərcüməçi

Zezva Medulaşvili Məmməd Arazin, Abbas Abdullanın, İsa İsmayılxadənin, Zəlimxan Yaqubun... əsərlərini gürcü oxucularına çatdırıb.

Gürcü kinosu kimi, gürcü nəsrinin də özünəməxsus xüsusiyyətləri var. Sosializm realizmi hökmran olan zamanda belə, bu nəsr həmin xüsusiyyətləri qoruyub saxladı, orijinal təhkiyəsi, yumor, xalq düşüncəsini əks etdirməsi baxımından ədəbi ənənəni davam etdirdi, yeni bir mərhələyə daxil oldu. K.Qamsaxurdianın “Ayın oğurlanması” romanında kommunizm ideologiyası tənqid olunurdu. N.Dumbadzenin sovet gerçəkliliklərini əks etdirən “Ağ bayraqlar” romanı dünyanın müxtəlif dillərinə çevrildi, “Mən, nənəm, İliko və İllarion” əsərində isə yazıçı reallıqları gürcü yumoru şəklində çatdırmağa nail oldu, sonuncu “Əbədiyyət qanunu” romanında da dövrün, quruluşun obrazını yaratdı. Yazarının bu əsərlərini birləşdirən ümumi cəhət isə çağdaşlarının gerçək obrazını ədəbiyyata gətirməsi idi. Bu keyfiyyətlər gürcü ədəbiyyatına müəyyən mənada dissidentlik ruhu aşılamışdı. C.Amirecibinin “Data Tutaşxia” romanında qəhrəmanın həyatda üzləşdiyi məhrumiyyətlər, çətinliklər, təqiblər, məhrəm adəmin satqınlığı dövrün mahiyyətini ifadə edir və “Azadlığı insan özü qazanmalıdır” qənaətini ortaya çıxarırdı.


Beləliklə, dəyişən təkcə əsr olmadı, gürcü yazıçılarının Xeyirin yanında dayanmaları quruluşu və cəmiyyəti də dəyişdi, sovet həyatı və düşüncəsi tarixə qovuşdu. Gürcü nəsrindəki ideolojiyadankənar realizm və özünəməxsusluq orijinal bədii düşüncə tərzi olaraq qaldı. Gürcü yazıçıları öz əsərlərində gerçək gürcü həyatından yazdırılar və gerçək Gürcüstanın obrazını yaratdırılar. Otar Çiladze və Quram Doçanaşvilinin əsərlərinin dünyaya çıxması və Ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunması gürcü nəsrinin qədim köklər üzərində böyükən sağlam budaqlara malik olduğunu göstərir.

Son illərdə Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq üçün təqdirəlayiq addımlar atan Azərbaycan Tərcümə Mərkəzinin araya-ərsəyə gətirdiyi “Gürcü nəsri antologiyası”nın bizim üçün ayrı yeri var, çünki bu toplu sayəsində qardaş xalqın nəsrinin son yüz ildəki mənzərəsini görəcək, gürcü bədii düşüncəsində yaranan bir çox obrazlar, süjet xətləri və hadisələrlə tanış olmaq

imkani qazanacağıq. Bu isə gürcü xalqının son yüz illik həyat yolunun ədəbi xəritəsi deməkdir. Əgər bədii düşüncənin xalqın mənəvi siması olduğunu nəzərə alsaq, o zaman antologiyanın əhəmiyyəti daha aydın nəzərə çarpar. Bu, həm də iki xalqın ədəbiyyatı arasındaki əlaqələrin yeni mərhələsidir.

Oxoculara təqdim olunan antologiyada toplanan nəşr nümunələrində də bu ənənə davam etdirilir. Antologiyada son yüz il gürcü nəsrinin görkəmli nümayəndələri Mixeil Cavaxişvili, Konstantin Qamsaxurdia, Cabua Amirecibi, Revaz İnanişvili, Nodar Dumbadze, Tamaz Çiladze, Otar Çiladze, Quram Pancikidze, Erlom Axvlediani, Rezo Ceyşvili, Quram Doçanaşvili, Quram Petriashvili və digər qələm sahibləri gürcü ədəbi düşünəcəsinin yeni nəslə ötürülməsində vasitəçi rolunu oynadılar. Sonra aldıqları mirasa sahib çıxan və qoruyub yeni nəslə çatdırıran Nuqzar Şataidze, Naira Gelaşvili, Maka Coxadze, Avtandil Çxikvişvili, Merab Abaşidze, Laşa Tabukaşvili və onların müasirləri, nəhayət, ən yeni gürcü nəsrinin nümayəndələri Qoderzi Çoxeli, Marina Soskolauri, Şota İataşvili, Aka Morçiladze, İrakli Cavaxadze, Beka Kurxuli, David Kartvelişvili, Eka Qaqanidze, İrakli Şamatava və başqa yazıçılar gürcü nəsrinin taleyinin etibarlı əllərdə olduğunu sübut etdilər.

Antologiyada toplanmış nəşr nümunələri üslub və təhkiyə baxımından bir-birindən fərqli olmaqla yanaşı, son yüzildəki gürcü həyatının mənzərəsini, sosial xarakterini reallıqla əks etdirir. Əminlik ki, həmin əsərlərlə tanış olan Azərbaycan oxucusu iki qardaş xalqı birləşdirən ortaq mənəvi dəyərləri aydın görəcək, mütaliədən həqiqi zövq alacaq.



MİXEİL CAVAXİŞVİLİ

(1880-1937)

Yazıçı, publisist. Borçaltı qəzasında doğulub. Ədəbi yaradıcılığa XX əsrin əvvəllərində başlayıb. Çarizm siyasetini tənqid etdiyinə görə, təzyiqlər qarşısında mühacirətə gedib, bir müddət Avropada və ABŞ-da yaşayıb. Gizli surətdə vətəninə qayıdaraq, "Eri" jurnalını nəşr edib, sonra həbs edilib və sürgünə göndərilib. "Çağoya sığınanlar", "Qadın yükü", "Kvaçi Kvaçantiradze", "Ağ yaxalıq", "Arsen Marabdali" romanlarının, "Günahsız Abdulla", "İki hökm", "Givi Şaduri", "Günah" və digər məşhur hekayələrin müəllifidir.

GÜNAHSIZ ABDULLA

Abdulla Kərim! – məhkəmə sədri Abdullaya tərəf çevrildi. – Eşitdiniz də: sizi arabacıları soymaqda təqsirləndirirlər. Candar kəndi yaxınlığında siz Vorontsovlu malakanların üstünə silah çəkmisiniz, pullarını, mallarını alıb, bir kişini xəncərlə yaralayıb, birini də öldürmüsünüz.

– Allah! – Abdulla dərindən ah çəkdi.

– Üç nəfər olmuşunuz. İki nəfərin adını hələ də deməmisiniz. İz Sarvan kəndinə aparır. Siz sarvanlı deyilsinizmi?

– Bəli, ağa, Abdulla sarvanlıdır.

– İz sizin evin dəhlizinəcən uzanır. İndi danışın görək, bu hadisə necə baş verib?

– Ar visi, Vallah, ar visi! – Mən bilmirəm, vallah, bilmirəm! – Boy-buxunlu Abdulla bağırdı, düyünlənmiş yumruğunu enli sinəsinə çırpdı. – Vallah, ar visi!

– Cox yaxşı, elə həmin gün milis qarət olunmuş malın bir hissəsini sizin dəhlizdəki səbətin altında tapıb. Bax, bu çiti, əlüz dəsmalını, təzə rus papağını. Bu necə baş verib?

– Allaha and olsun ki, ar visi! Vallah bilmirəm, – Abdulla yenidən səsləndi, ümidsizliklə camaata baxdı – deyəsən, onun sözlərinə inanmırıldılar.

– Cox gözəl və çox pakızə, Abdulla Kərim oğlu! Qarət olunmuş malakanlar sizi tanıyıb nişan veriblər. Bəs buna nə deyə bilərsiniz?

– Vallah, yalan deyirlər! Vallah, yalandır! Quran haqqı, yalandır. Billah, səhv edirlər! Allaha and olsun, yalandır! Quranın kəramətinə and içirəm ki, yalandır!

– Abdulla Kərim, deyin görək, həmin günü və gecəni harada keçirmisiniz?

Abdulla gürcükə sözləri güclə bir-birinə qoşa-qoşa danışındı. Çətinə düşən kimi azərbaycanca danışmağa başlayır, tərcüməçiye müraciət edirdi.

– Həmin günün səhəri Abdulla bostanı sulayırdı. Onun qoca anası, odur, bax, camaatın arasında çadraya bürünüb

oturmuş dingəli anası bostana masoni¹ gətirdi. Sonra Abdulla evə qayıtdı, bir az öz solisi² Fatmanı danladı, çünkü Fatma Abdullanın sevimli atını gec sulamışdı. Abdullanın bir nökəri var – Əli Qurban. Həmin gün nökər Abdullanın mal-qarasını Ləlvər dağına, yaylağa çıxan köçə qatmağa getmişdi. Yalnız buna görə Abdulla sxeniyə³ qulluq etməyi Fatmaya tapşırmışdı. (Odur, bax, Fatma da orada oturur, Zöhrənin yanında), yoxsa Abdulla başqa vaxt belə işi öz arvadına həvalə etməz, çünkü onu göz bəbəyi kimi qoruyur.

– Bəyəm, arvada iş buyurmaq ayıb işdir? – sədr gülümsəyib soruşdu.

– Yox, sirsxvili⁴ deyil, qorxuludur. Şeizleba⁵ gözəl arvadını da, gözəl atını da itirə bilərsən. Qızıl qızılı qoruya bilməz, ikisini də moitaseben eba⁶.

Salonda gülüşmə düşdü.

– Sonra, sonra nə oldu?

– Sonra Fatmanın üstünə cumdu: soda akosa⁷. Bir kiçik firuzə peşkəş etdi və Xrama su gətirməyə getdi, axşam isə yenə evə qayıtdı. Naxır çöldən gəldi. Abdullanın bir cöngəsi qayitmamışdı. Odur ki, çomağını saiğo da savida⁸. O gecə Abdulla Kərim hara getmədi, hara baş çəkmədi! Algetin və Xramın sahillərini dolaşdı, Candarın ətrafına baş çəkdi, Marneuliyə gedib çıxdı, hətta Saqqaltutan təpəsinə də “savida”, ancaq cöngəni heç yerdə tapa bilmədi. Bütün gecə svimda⁹, Abdulla çox islanmışdı, hava işıqlaşanda qayıtdı. Qapını anam açdı. Fatma da yatmamışdı, anasından, arva-

¹ Masoni – qatıq (gürc.)

² Soli – arvad (gürc.)

³ Sxeni – əkin (gürc.)

⁴ Sirsxvili – eyib (gürc.)

⁵ Mümkündür, ola bilər ki (gürc.)

⁶ Qaçırarlar (gürc.).

⁷ Yüngülçə öpdü (gürc.).

⁸ Götürüb yola düzəldi (gürc.).

⁹ Yağış yağırıldı (gürc.).

dindan soruşun – hər ikisi buradadır, odur, o küncdə oturublar. Onlar düzünü deyərlər, yalnız düzünü, çünki, vallah, yey boq, onların heç birinin ağızından yalan çıxmayıb. O biri gün milis gəlib məni tutdu,ancaq, vallah, mənim günahım yoxdur! Allaha and olsun, mən təqsirkar deyiləm. Billah, Abdulla araperi ar visi!¹ Yey boq, net, maya net.

Abdulla bunları söyləyib susdu.

– Sarvanlı azərbaycanının şahidi yoxdur?

– Yox, Abdullanın mosmesi² yoxdur. O gecə otlaqlarda tək-tənha gəzib dolaşındı, bir də ki, mosme nəyə lazımdır axı? Abdulla on dəfə daipisa³. İstəsəniz, Qurana da and içər. Mollanı dauzaxet⁴, Quran gətirsin. Abdulla yalan yerə ar daipisebs⁵ deyirəm, Abdulla namuslu kişidir! Sarvanlı molladan soruşun, istəsəniz, lap yerli hakimiyyətdən, başqa borçlılardan da soruşa bilərsiniz.

– Şahidi çağırın, – hakim gözləri alışib-yanan, dişləri sədəf kimi ağaran qırımsaçlı azərbaycanlıya bir daha nəzər yetirdi: o, hələ də yumruğunu sinəsinə vurur, üç dildə çığırırdı:

– Allaha and olsun, yox! Vallah, mənim günahım yoxdur! Yey boq, maya net, yey boq! Yey boq!

Sonra müttəhim böyük salona göz gəzdirdi, sükuta qərq olmuş məhkəmə zalında halına acıyan, ona ürəyi yanan heç kəsi görməyəndə, beli sınmış kimi aşağı çökdü, uzun əllərini qaldırıb dizlərinə çırpdı və müti görkəm alıb, fəryad qopardı:

– Allah! Allah! Suya düşdün, suya düşdün! – İstər məhkəməyə düş, istər suya düşüb ax.

Üç nəfər malakan qətiyyətlə Abdullanın üzünə durdu, hər üçü inamlı deyirdi:

– Budur, məhz budur!... Yaxşı yadımızdadır... Cox yaxşı yadımızdadır.

¹ Xəbərim yoxdur, bilmirəm (gürc.)

² Mosme – şahid (gürc.)

³ And içdi (gürc.)

⁴ Çağırın (gürc.)

⁵ And içməz (gürc.)

— Yaxşı diqqət yetirin, səhvə yol verməyin, — hakim bir neçə dəfə ruslara məsləhət gördü. — Yalan yerə boynunuza günah götürməyin, vicdanınızı ləkələməyin.

— Budur, buna şübhə yoxdur! — Malakanlar səs-səsə verdilər... — Bu çit də bizimdir, bu əl-üz dəsmalı da, papaq da... Şəhərdən almışdıq, evə aparırdıq. Cox malımızı aldılar, sadəcə qalanları yoxdur...

— Hey boq, net! Hey boq! — Abdulla onların üstünə çımxırdı.

Lakin şahidlər dediklərindən dönəmədilər.

Dövlət ittihamçısıyla vəkil də danışdılar. Sonra Abdullaya söz verildi.

Abdulla indi nə desin? Deməli olduğunu artıq demişdi, ona görə də, bir halda ki şahidi-sübutu yoxdur, əlac and-aman eləməyə qalırdı:

— Allaha and olsun, yox! Vallah, mənim günahım yoxdur! Hey boq, net! Hey boq, net! Hey boq! — O, bir daha sinəsini döyəcləyib yerinə əyləşdi.

Hakimlər məşvərət otağına keçdilər.

İki nəfər çadralı “qız” — Zöhrə və Fatma — məhəccərə yaxınlaşdırılar, Abdullaya nəsə deyib, piqqıldıasdılar.

Zöhrənin belindəki şələdən Abdullanın bir yaşlı oğlunun qara başı görünürdü.

O, bala meymun kimi ağız-burnunu əyir, çosqa kimi ciyildəyir, atasına doğru elə can atırdı, az qala, şələdən yerə düşəcəkdi. Abdulla oğlunu pişik balası kimi yuxarı qaldırdı, beş-on dəfə bağırna basıb üz-gözündən öpdü, oynatdı, gül-dürdü.

İki qadın və Abdulla çox danışdılar, astadan deyib-gül-dülər, bir-birlərinə ürək-dirək verdilər.

— Ürəyinizə salmayın! Qorxmayın! Bu gün çıxaram. Ürək-li olun, elə bu gün... — Abdulla sonuncu dəfə dillənib ayağa durdu.

Hakimlər artıq salona qayıdırılar. Sədrin hökmü oxuması uzun çəkdi. Hökm belə başa çatırdı:

– Nəzərə alaraq... Bir halda ki... Ona görə də... Ona görə də Abdulla Kərim oğlu on il müddətinə azadlıqdan məhrum edilsin.

Hakimlər qayıdıb getdilər. Abdulla yerində donub-qalmışdı, o, çıxanların ardınca baxır, qımıldanmırıldı. Sonra çevrilib, camaata göz gəzdirdi, acı-acı gülümsədi və boğuq səslə haray təpməyə başladı:

– Allah, bu nə xəbərdir?! Allah, bu nə işdir!

Zöhrə qırmızı əllərini dingəli başına çırpıb zarıdı, Fatma qışqırıb ərinə doğru yönəldi. Balaca Vəlinin civiltisi salonu başına götürdü. Abdullanın iri gözləri bərəlmişdi, o, gözlərini hakimlərin çıxdığı qapiya zilləyib oturmuşdu. Nəhayət, onların geri qayıtmayacağına əmin olduqdan sonra, nəzarətçilərə doğru çevrilib, səsini başına atdı:

– Vallah, bilmiram!.. Billah, ar visi. Yey boq, maya net!
Yey boq! Yey boq!

II

Bir saat sonra Abdulla iki nəfər gözətçinin müşayiətilə küçədə addımlayıb, əllərini yelləyir, mızıldanırdı:

– Allah, bu nə iş idi?

Fatma və Zöhrə onun ardınca düşmüşdülər; arabir xoş sözlərlə onu sakitləşdirməyə, təskinlik verməyə çalışırdılar. Ortacala təcridxanasına çatanda Abdulla geri çevrildi, gözətçilərin əllərindən dartınıb çıxdı, anasını, uşağını, arvadını enli sinəsinə sıxıb, burnunun altında nəsə deməyə başladı.

Borçalı azərbaycanlısının beli bükülmüşdü, dili söz tutmurdu, dodaqları titrəyirdi, iri başını hər iki qadının ciyninə qoyub, öz uşağı kimi ağlayırdı.

Qadınlar da ona sarılıb şivən qoparmışdılar. Qorxmuş gözətçilər məhbusu qadınların əllərindən güclə qoparıb, böyük tikilinin dəmir ağızına atdılar.

Abdulla ilk dəfəydi ki, özünü “kişi kimi” apara bilməmişdi: ilk dəfəydi ki, hamının gözü qarşısında ağlamış, insanlar onun göz yaşlarını görmüşdü.

Onun qadın kimi ağladığını görsəydilər, bütün Borçalıda adına ləkə gələr, dustaqxanada da adı pis çıxardı. Azərbaycanlı isə bilirdi ki, dustaqxanada yaxşı igid kimi ad çıxarmaq nə deməkdir.

Böyük həyətə daxil olanda hər tərəfdən məhbusların qışqırtısı eşidildi:

– Abdul, xoş gəldin! Abdul, neçə il verdilər?

Qara biğ-saqqalı arasından Abdullanın inci dişləri göründü, sifətinə çarmıxa çəkilmişin acı təbəssümü qondu, sonra hər iki əlini qaldırdı, on barmağının hamısını açıb acıqlı səslə çıçırdı:

– On il! Ati selisadi, atı!

Birdən-birə səs-küy kəsildi, hər tərəf lal sükuta qərq oldu. Abdullanı hamı tanıyordu, ona on il həbs cəzası kəsiləcəyini gözləmirdilər. Enlilkürəkli azərbaycanlı bu dustaqxanaya ayaq basdığı andan elə bil həbsxana boyda yükü çiyinlərinə almışdı.

Başını aşağı dikmiş Abdulla həyətdən keçib, beşinci mərtəbəyə qalxdı, hündür pəncərənin qarşısında dayandı. Onun kamerası burada idi. Buradan neftli Samqori çölləri, Soğanlığın ətrafi, Şavnabadın zirvəsi, Mirzəyevin keçmiş bağlı və sarayı ovuc içindəymiş kimi görünürdü.

Budur, bu da Ortacalanın bağ-bostanları, ilan kimi qırılıb axan Kür çayı, uzaqdakı dəmir körpü və Borçalı yolu. Bu yol dustaqxananın yanından keçib Şavnabadın ətəklərində gözdən itir.

Zöhrə və Fatma bu yoldan gəlib keçməlidirlər. Onlar Sarvana araba ilə qayıtmalıdırlar. Abdulla dəmir barmaqlığın arxasında dayanıb yola baxındı. Borçalıya tərəf neçə araba keçib getdi. Nəhayət, Abdullanın arabası da göründü. Dustaq özünün qırmızı öküzlərini, ucaboylu nökəri Əli Qurbanı və səslərini çıxarmayan arvadını və anasını tanıdı.

Araba dustaqxananın qənşərinə çatdı, Zöhrəylə Fatma ona tərəf boylanmağa başladılar. Yəqin, Abdullanı axtarırdılar, amma görə bilmirdilər. Dustaq ayağının ucuna qalxdı, dəmir barmaqlıqların arasından əlini çıxardı, alabəzək yaylığını yellədərək, var gücü ilə qışkırdı:

– Hey, ana-a-a! Fatma-a-a!

Qadınlar arabada hərəkətə gəlib, vay-şivən qopardılar:

– Abdulla-a-a!.. Abdulla-a-a!

– Sağ oluu-u-un! Salamat qalın! Salamat qalın! – Dustaq tükürpədici səslə bağırdı.

– Sağ ol, Abdulla, salamat qa-a-al! – çılgın səslər eşidildi.

Bayırdan gözətçi bağırır, lakin Abdulla heç nə eşitmirdi. Hələ də yaylığını yellədir, pəncərənin dəmir barmaqlığını dartsıdırır, qışqırırdı:

– Sağ ol, ana-aa! Salamat qaa-al, Fatma!

Qəflətən divarın dibindən tüfəng səsi eşidildi, güllənin qopardığı toz azərbaycanının sir-sifətinə səpələndi.

Təhlükə Abdullanı daha da hirsləndirdi: yenidən hər iki əli ilə pəncərənin barmaqlığını dartsıdırımağa, qeyzlənib atəş açan gözətçiye qışqırımağa başladı:

– Hey, köpəyoğlu! İt! Donuz! Vur! Yenə at, yenə! Mamazaagli! Donuz! At! Yenə at, yenə!

Dustaqlar Abdullanın üstünə cumdular, əllərini güclə dəmir barmaqlılardan çəkib qopardılar, güc-bəla ilə pəncərənin qarşısından uzaqlaşdırdılar.

Lakin Abdulla daha da qızışdı, hirslənib özündən çıxdı, gözləri qan çanağına döndü. Şir kimi kükrədi, yaralı kimi inildədi, zarıdı, bağırdı, dustaqları uşaq kimi o tərəf-bu tərəfə atdı. Ayı kimi pəncərənin önünü kəsib, yenidən gözətçiye qışqırırdı:

– İt! Donuz! Vu-ur! Ey, gözətçi, buyur, atəş aç, fağır azərbaycanını öldür! Niyə susmusan?! Zavallı Abdullaya niyə elə baxırsan?! Nə gözlərini bərəldib üzümə zillənmisən?! Sənə vur deyirəm, onsuz da, boğaza yiğilmişəm; öldür, canım qurtarsın.

– Ana-a-a! Fatma-a-a! Vəli-i-i! Dostaqlar! Dostlar! Zmebo daqardaşəbo! Sizə nə olub?! Öz yoldaşınızın üstünə nə düşmüsünüz?! Niyə dartsıdırırsınız? Nə istəyirsiniz? Bədbəxt Abdullanın əllərini buraxın! Abdullanın ailəsinə kim həyan olacaq?! Abdulla Kərimin yuvası dağılacaq, ev-eşiyi viran

qalacaq, küləfəti, mal-qarası məhv olacaq! Yaziq Abdulla, gəncliyin məhv oldu, ömrün başa çatdı.

O yenidən pəncərənin önünə qalxıb yola baxdı. Nə Zöhrə, nə Fatma, nə də Vəli görünürdü, araba Gön-dəri zavodunun arxasında görünməz olmuşdu.

Heydən düşmüş dustaq ayaqlarını kötük kimi sürüyə-sürüyə gəlib, islanmış alabəzək yaylığını ağızına tutdu.

III

Abdullanın gələcəyi kimi uzun, qaranlıq, qüssəli günlər günlərə qovuşurdu, həftələr həftələrə.

Abdulla dərd-kədərini işləməklə boğurdu: sübh tezdən qaranlıq düşənədək mətbəxdə işləyirdi, odun yarır, ocaq qalayır, ət doğrayır, qazanları sürtürdü.

Axşamlar yatağına tez girirdi, lakin gecə yarıyacan yata bilmirdi: dərindən ah çəkir, ağır-agır nəfəs alır, rahatlıq bilmədən qurcalanır, bəzən yuxuda qəribə şeylər qışqırırı.

Qaradınməz olmuşdu, sanki dili tutulmuşdu. Abdulla yalnız Şakroya inanırdı.

Şakro köhnə dustaq idi. Dustaqxanada doğulmuş, burada da böyümüşdü; yəqin, elə burada da ölücəkdi.

Şakro Abdulla üçün zma-biçiyadı, yəni qardaş kimidi, yaxşı vaşkasiya, qoçudu, əsl paşadı, pəhləvandı. Dustaqlar ağanın nökərləriydi, Şakro ağaya qulluq edir, xərac verir, hər şeydə ona tabe olurdular. Bir sözlə, əmrə müntəzirdilər.

Abdulla və Şakro çoxdandı dostlaşıblar. Çox vaxt kənarə çəkilir, yaxud bir taxtın üstündə oturub, uzun-uzadı söhbət edirdilər.

– Zalian mdqiva quli, zmao Şakro – Abdulla şikayətlənirdi. – Vallah, Abdulla təqsirsizdir! Allaha and olsun, düz sözümdür!

Şakro qardaşının təqsirsiz olduğuna inanır, yoldaşının iztirablarını başa düşürdü, ona görə də ona ürək-dirək verir, deyirdi ki, darıxmasın, tezliklə məhbəsdən qurtulacaq.

– Abdulla, qorxma, uzağı iki ilə buradan çıxacaqsan.

Sonra ümid-təsəlli pəsdən oxunan bayatı ilə başa çatırdı:
– Ay balam, bala-a-a-am...

*Əzizinəm, vay dərdim,
Vay dərmanım, vay dərdi-i-im.
Ellər vay əkdi, gül dərdi,
Mən gül əkdirim, vay dərdi-im... Vay dərdim.*

Ümidsizliyə qapılan Abdulla yanıqlı-yanıqlı oxuyur, deyinir, donquldanırdı.

O, bayatını ah-nalə ilə başlayır, zarımaqla başa çatdırırırdı. Bəzən lal-dinməz olur, gizlicə gözlərini silir, bəzən də oturduğu yerdəcə onu od götürürdü:

– Visi, kim məhv etdi, Abdulla isis, isis! Lakin...

Lakin Abdulla hələlik susurdu: qohumu satmaq sirsxviliya, yəni ayıbdır. Üstəlik, Abdullanın sübutu yoxdur, başqasının cinayətini təsdiq edə bilməz. Ona görə də Abdulla susurdu, dərdini ürəyində boğur, taleyin hökmünü gözləyirdi.

Abdulla taleyə, onun qaçılmasız ədalətinə inanırdı. Allah isə ona inanmırırdı. On il həbs cəzası kəsilənədək o, canamazı gündə beş dəfə açar, üzünü Məkkəyə doğru çevirib namaz qılar, sakitcə dua edərdi.

İndi isə Allah və Abdulla bir-birinə arxa çevirmişdilər. Allah nə üçün Abdullaya kömək etmədi? Niyə ondan üz çevirdi, öz gücünü göstərib, ədaləti bərpa etmədi?

Allah sazgali, yəni bu yaziq Abdulladan nə istəyirdi? Biçarə sarvanlı nə günahın sahibiydi ki, Allah onu bu qədər amansızcasına cəzalandırdı?

Yox, nə göydə Allah var, nə də burada onun hökmü.

Abdulla dərdini yadına salıb, qəlbinin ağrısından Şakroya şikayət edəndə dərindən ah çəkir, sinəsi körük kimi qalxıb-enirdi; o, yumruğunu sinəsinə vurur, şəhadət barmağını Borçaliya doğru uzadıb, elə hey donquldanırdı:

– Qurumsaq Mustafa! Qaçaq Mustafa! Daisade... bir dayan... Abdulla sənin arvad-uşağının qanını içəcək, ətini itlərə yedirəcək... Donuz!.. İt!.. Köpəkoğlu!

Abdullanın qırımına bələd olan dustaqlar ondan uzaq durmağa çalışır, onunla üzbəüz söhbətdən də çəkinirdilər. Lakin hamı Abdullanın xasiyyətinə bələd deyildi.

O, öz-özünə deyinir və hər şeyi fəvvərə kimi ürəyinə yiğirdi. Lakin bu fəvvərə birdən-birə püskürür, Borçalı kişi qumbara kimi partlayır, onda dinc, sakit, heç kəslə işi olmayan Abdullanın qarşısını heç kim ala bilmirdi. Qəflətən səs-küy, dustaqların çığırtısı dünyani başına götürürdü; o, yerindən vaşaq kimi sıçrayıb irəli cumur, bağırı-bağıra yumruqlarını işə salırdı.

— Al gəldi!..Donuz! İt!.. Köpəkoğlu!

Taxt, kətillər, qab-qacaq, dişlər, qabırğalar sınırdı. Dustaqlar arı kimi Abdullanın canına daraşib qurbanı onun əlindən almağa çalışırdılar. Abdulla elə bil bu dünyadan adamı deyildi, sanki heç nə görmür, dustaqların hay-küyünü eşitmır, ona dəyən zərbələri hiss etmirdi.

Abdullanı sakitləşdirməyin yolunu yalnız Şakro bilirdi. O, girəvə tapıb Abdullaya yaxınlaşır, sakitcə qulağına piçıldı-yırdı:

— Abdul, bəsdir! Abdul, yetər!

Abdulla Şakronun səsini eşidən kimi dəmir barmaqlığı buraxıb bir qədər kənara çəkilir, yavaş-yavaş sakitləşməyə başlayırdı. Sonra üzü üstə yerinə uzanır, başını qaldırmadan peşman olduğunu bildirir, hamidan üzr istəyirdi.

IV

Abdulla ac-susuz qalmağa da razı idi, təki ona pəncərənin qarşısında dayanmağa imkan versinlər. Buradan bütün aləm görünürdü.

Navtlugidən çıxan qatar ilan kimi qıvrıla-qıvrıla irəlilə-yırdı. Görəsən, hara gedirdi: Bakıya, yoxsa Borçalıya? Bəzən sağa burulub körpünü keçir, Şavnabad qayalığında sanki deşiyə soxulur, elə bil Abdullanın tövşüyən ürəyini və qaynayan ruhunu da özü ilə bərabər çəkib aparırıdı.

İki saat sonra bu qatar Algeti keçib gedəcək, Sarvanın yanından ötəcək. Dəmir “şeytanı”, bəlkə, Zəhra və Fatma da

görəcək, Abdullanın həmin qatarla göndərdiyi salamı da alacaqlar.

Off, kaş indi o həmin qatarın vaqonlarından birində olaydı! Candara çatan kimi, vaqondan sıçrayıb düşər, qaça-qaça Sarvana girər, arvad-uşağını qucaqlayıb, bağırna basardı.

Allah, Allah! Nə olar, Abdullaya hasardan aşmağa imkan ver! Sarvana aparan başqa yol da tapmaq olar. Odur bax, qara yol da oraya gedir. Odur, borçlıların ləngərli arabaları da o tərəfə aparır. Aha, bu da marneulilərin arabaları. Odur, cəndarlıların arabaları da... Abdulla tanıyor, bütün borçlıları tanıyor!.. Əslində, Abdullaya qara yol və ya araba da lazım deyil. Dustaq təcridxananın yüz addımlığından başlayan Şavnabadın zirvəsinə qalxacaq, sonra Gümüşün gölünə tərəf qaçacaq, Yağlıca otlaqlarını keçib, birbaşa Sarvana girəcək.

Odur, bostanda üç adam işləyir; zavodun giriş qapısının önündə qızla oğlan dayanıb, deyəsən, sevgiliidirlər; yolda uşaq qaçırlar, ardınca it düşüb; Soğanlığa doğru beş qarğıa uçur. Ah, onların hamısı necə də azaddır!

Bostanda işləyənlər, qızla oğlan, yolda qaçan uşaq, necə xoşbəxt, nə qədər bəxtəvər olduğunuzu bilirsinizmi?.. Siz, Borçalı arabacıları, öz elinizə gedirsiniz, kaş yerinizə mən olaydım! Bu gecə öz evinizə gedəcək, arvad-uşağı hədiyyələr aparacaqsınız. Eeh, quyruqsuz it, ala qarğalar! Siz də Abdullanın xoşbəxtsiniz, on dəfə, hətta min dəfə xoşbəxt... Çünkü ayaqlarınız və qanadlarınız bağlı deyil, istəsəniz sağa uçarsınız, istəsəniz sola, istəsəniz oxuyar, istəsəniz qarıldışarsınız, lap başı üstə yixilar, yenidən göyə millənərsiniz. Abdulla isə...

Abdullanı ürəkdən bayati oxumağa da qoymurdular! Odur ki, o, elə alçaqdən zümrümə edirdi ki, öz qəlbinin ah-naləsini özü belə güclə eşidirdi:

*– Hay balam, bal-a-a-m!
Ellər vay əkdi, gül dərdi,
Mən gül əkdim, vay dər-d-i-i-m!
Vay dərdim... Vay balam, balam...*

V

Elə gün olmurdu ki, yüzlərlə dustağın qohumları və dostları dostaqxanaya gəlməyə, dadlı yeməklər gətirməyəyidilər. Təkcə Abdullanı Allah da unutmuşdu, qohumları da, dostları da. Abdulla buna görə çox kədərliydi, lakin heç kəsdən könlü sənmamışdı, çünki nə Borçalı yaxın idi, nə də borçalıların boş vaxtı var idi ki, Abdullanı görmək üçün üç gün vaxt itirəydilər.

Abdullanın “anası və arvadı” – Zöhrə və Fatma – üç-dörd ayda bir dəfə gəlirdilər. Dəmir barmaqlıqların o tərəf-bu tərəfində qırxa qədər dustaq və onların qohumları toplaşır, elə həşir, səs-küy qaldırırdılar ki, bəzən bir-birilərinin dediklərini belə başa düşmürdülər.

Abdulla Zöhrəni və Fatmanı görən kimi cuşə gəlir, dəmir barmaqlıqdan yapışib silkələyir, az qalırkı dartıb yerindən qoparsın. Həmişə ucadan danışır, başqalarının səsini batırmağa çalışırdı. Abdulla barmaqlıqdan güclə qopur və kameraya qayıdanda, gətirilmiş yeməklərdən Şakroya da pay ayırır, yenə də deyinirdi:

– Mənim atımı satıblar... Qaçaqlar aparıblar.

Yaxud da:

– İki inəyim ölüb. Allah bilir, ailəm nə çəkir, zmao Şakro, sul savida – hər şey məhv olub!

Bayırda hər şey əvvəlki qaydada davam edirdi. Şəhərli müsəlmanlar Məhəmmədin qanunlarına sədaqətlə qulluq edirdilər: ianə toplayıb, bazar günləri dustaq azərbaycanlılara göndərirdilər. Abdulla öz payından Şakroya da bölür və deyirdi:

– Çame, zmao Şakro, çame¹, Allah yoxdur, amma dünya yaxşı insanlardan xali deyil.

Bir selisadi² ötüb-keçdi. Oktyabrda Abdullanı çağırıldılar, min cür şey soruştular və sonra başa saldılar ki, onun məhbusluq müddətini sami slit şeumsires, yəni üç il azaldıblar.

¹ Ye, Şakro qardaş, ye (gürc.).

² Selisadi – il (gürc.).

Abdullanın ekvsi selisadisi qaldı, yəni yalnız altı ili! Altı dəfə qış gəlməli və altı dəfə yaz girməli idi, sonra isə... Sonra Abdulla bax bu yola qədəm qoyacaq, Sarvana çatacaq, Mustafayla haqq-hesabı çüründəcək və...

Abdulla Mustafaya nə deyəcəkdi? Necə qisas alacaqdı? Yox, Abdulla bu barədə heç kəsə heç nə deməyəcək, heç kəsə – Şakrodan, özünün “zma-qardaşından” savayı.

Qoy Mustafa hələ Yer üzündə gəzsin, isxovres, qoy yaşasın. Ekvsi selisadi o qədər də çox deyil ki, Abdulla dözə bilməsin. Zərər yoxdur, qoy qurumsaq Mustafa gözləsin, qoy hələ gözləsin.

Elə Abdullanın özü də gözləyir, dözür.

Daha bir uzun il də gəlib keçdi. Oktyabrda onu bir daha çağırıb bildirdilər ki, həbs müddətini üç il də azaldıblar. İndi onun iki ili qalırdı, ikicə ili!

Allah, Abdulla Kərim oğluna sən özün kömək et.

Altı ay idи ki, Abdulla nə ailə üzvlərini görmüş, nə də onlardan bir xəbər eşitmışdı. Nəhayət, arzuladığı gün gəlib çatdı: Abdulla Fatmanı görünçə səsini başına atdı:

– Fatma! Başına dönüm! Necəsən? Qadan alım sənin! Necəsən, maralım, ceyranım, ahum mənim? Fatma, niyə tək gəlmisən? Zöhrə hanı? Abdullanın anası gəlmədi? Necə, nə dedin? Xəstədir? Bəlkə... Fatma, Abdulladan gizlətmə! Düzünü de. Deynən, deməli, Zöhrə...

– Allah, Allah! Deməli, Zöhrə öldü?.. Nə vaxt? Zöhrə canını tapşıranda, doğrudanmı Abdullanın adını çəkirdi?

Allah, Abdullanın dağılmış ailəsinə kömək et və iki il də dözmək üçün səbir ver, ikicə il!

Sonra sarvanlı hər şeyi öz əlinə alacaq. Fatmaya da, Vəliyə də özü qayğı göstərəcək, dosta da, düşmənə də cavabı özü verəcək.

– Fatma, qurban olum sənə, Fatma! Başına dönüm! İki il döz, yalnız iki il! Döz və namusunu ləyaqətlə qoru. Nökər Əli Qurban kömək edər. Satılışı nə varsa, hamısını sat, təkcə Abdulla Kərimin ailəsini dağıtma. Sənsiz yaşamağın nə mənası?

– Fatma! Evdə tək qalma! Əli Qurban mərd adamdır... Abdulla sənin sədaqətinə inanır, amma... bilirsən, kənd camaatı şayiə gəzdirəndir. Abdullanın bibisini gətir, o sənə kömək etsin, həyan olsun.

– Nə dedin, maralım? Artıq gətirmisən? Deməli, birgə yaşayırsınız? Fatma xanım, qoçaq! Sənə qurban olum, Fatma, qurban!

Necə yəni getmək vaxtıdır? Gözətçi, soda – bir az gözlə! Abdulla yetim qalıb, anası ölüb, anası! Söhbətimiz yarımcıq qalıb. Hələ çox şeylərdən danışmalıyıq.

– Moisa, kaso, moisade¹ deyirəm mən sənə! Ooh donuz! İt! Köpəkoğlu! Fatma, qurban olum sənə! Vəli, salamat qal! Salam-a-at!

Barmaqlıqdan uzaqlaşdırılan sarvanlı elə səndirləyirdi ki, sanki boynundan dəyirman daşı asmışdılar.

VI

Doğrudanmı Abdullanın evinin dirəyi sınmışdı? Doğrudanmı ocağına su tökülmüşdü? Abdullanın yuvası doğrudanmı dağılırdı?

Fatma qoçaq qadındır, lakin yenə də qadındır. Bu dünyada şər atan insanlar çoxdur. Yiyəsizlikdən istifadə edər, Abdullanın var-dövlətini hissə-hissə apararlar.

Bu gün Fatma da elə bunu deyirdi: on qoyun, bir düyə, bəzi xırda-para şeylər itib. İndi Abdullanın nəyi qalıb? Bir camışı, iki kəlçəsi, bir inəyi, üç düyəsi, bir eşşəyi və... bitib-tükənməyən dərd-səri. Aydındır ki, dustağın evində bədbəxtlik məskən salmışdı, Abdulla özü onu qovmasa, ailədən ayağını çəkən deyildi.

– Allah, əgər varsansa, öz qüdrətini göstər, Abdullaya kömək əlini uzat! Allah! Allah!

Vaxt ağır-agır, sanki iməkləyə-iməkləyə ötüb-keçdi; elə bil qırxayaq sürüñür, sarvanının nəfəsini də qırğı kimi özü ilə aparırdı.

¹ Dayan, a kişi, dayan (gürc.).

Təcridxananın ətrafi yenə qar örtüyünə büründü, sonra yenidən yaşıllaşdı.

Əvvəllər Abdullaya Fatmadan bir-iki ayda heç olmasa bir məktub gəlirdi; üç-dörd aydan bir Fatmanın özü də gəlib ona baş çəkirdi. Lakin altı ay idi ki, nə məktub gəlirdi, nə də Fatmanın özü.

— Nə olub axı, Fatma? Ay qadın, olmaya sən də Zöhrənin ardınca getdin? Bəlkə, xəstəsən? Bəlkə, səni qaçırlılar? Niyə susmusan, yazıq Abdullaya niyə işgəncə verirsən?

Nə baldızından xəbər vardı, nə də Abdullanın əmisi oğlu Hüseyndən.

Abdullanı bir dəfə yenə çağırıldılar, yenə dedilər ki: qamousxades – yəni bir ilini də azaltdılar.

— Şakro qardaş, Abdullaya kömək et! Qadan alım, Şakro, yaxşı hesabla, qardaşın Kərim oğlu buradan nə vaxt gedəcək? Nə dedin? Beş aydan sonra?

— La İləhə Illallah! Hökumət, çox sağ ol, çox! Allah sənə yaxşılıq versin. Çox minnətdaram, çox! Allah köməyin olsun, ay belə hökumət! Şakro, gəl Candar stansiyasının keşikçisi Mixa Kikilaşviliyə məktub yazaq, aparıb Fatmaya versin. Bir halda ki sarvanlı baldızım Abdullaya cavab vermir, qoy Mixa Fatmanın yanına gedib başıma gələnləri ona danışın. Mixa Abdullanın dostudur, yaxşı yoldaşdır. Yaxşı, otur yaz!

“Fatma, mənim Fatmam! Altı aydır ki, səndən xəbər-ətər yoxdur, özün də gəlmirsən. Fatma, xəstələnmisən, yoxsa Abdullanı daivisxe?¹ İki məktub yazdım,ancaq cavab yoxdur. Ar vişi ağlayımmı, gülümmü?.. Sən yadıma düşəndə gözlərim yaşarır. Bəlkə, Abdullanı unutmusan? Bəlkə, özünə başqa kişi, başqa ər tapmışan? Doğrusu, gülməyim gəlir, çünkü çox sevinirəm, beşcə ayım qalıb, sonra Sarvana gələr, yeni həyata başlayaram. Sən də sevinirsən, elə deyilmi? Sevin, Abdulla qadanı alsın, sevin və gül. Amma həm də çox kədərliyəm. Niyə səndən xəbər-ətər yoxdur? Oğlum Vəli necədir? Məlqaram, ailəm necədir? Fatma, gözümün işığı! Bu məktubu alan

¹ Saya salmırsan (*gürc.*).

kimi şəhərə gəl, özünlə bir az pul da götür. Əgər gələ bilməsən, kiçik məktubla göndər, yoxsa dərddən Abdullanın gözünə yuxu getmir. İki həftə də gələ bilməsən, yaxud məktub yazmasan, bil ki, sənin Abdullan dərddən olər. Fatma, balaca Vəlini Abdullanın əvəzindən yüz dəfə öp. Yaxşı, salamat qal, Fatmacan! Allah xeyir mokses. Sağlıqla qal, Fatma, salamat qal! Sənin kişin Abdulla Kərim oğlu”.

Abdulla serili, yəni müddəti gözləyirdi. İki həftənin üstünə iki həftə də əlavə olundu. Hövsələsi daralmış Abdulla özünə yer tapa bilmirdi, sarvanlı havalı kimi vurnuxur, əl-qolunu ölçə-ölçə öz-özünə danışındı:

– Allah, bu nə xəbərdir? Allah, bu nə əlamətdir?

Abdullanın sıfəti bulud kimi tutulmuş, qış gecəsi kimi qaralmışdı.

Şakronun həbs müddəti başa çatdı.

– Salamat qal, qardaşım Abdulla, salamat qal!

– Salamat ol, zmao Şakro, salamat ol. Yoldaşın və qardaşın Abdullanı unutma.

Şakro Abdullaya öz evinin yerini dedi, ürək-dirək verdi, zmabiçurad – qardaşlığı ilə qucaqlaşıb vidalaşdı..

Elə həmin günlərdə Abdulla təcridxananın rəisinə dedi:

– Mən də Avçalaya getmək, orada işləmək istəyirəm.

Abdullanın cəmi dörd ayı qalmışdı, ona görə bir neçə gündən sonra, çox fikirləşmədən, onu da işləməyə göndərdilər.

Sarvanlı sanki azadlığa çıxmışdı, sərbəst gəzib-dolaşır, ətrafi gözdən keçirirdi.

Dustaq fəhlələri yalnız qaranlıq düşəndə sayırdılar, daxmaya doldurub qapısını bağlayır, səhər tezdən yenidən işə aparırlılar.

Bir gün dustaqları sayarkən Abdulla Kərimin həmişəki: “aka var”¹ cavabı eşidilmədi. Hər tərəfi axtardılar, soruşdular, aydınlaşdırıldılar. Belə çıxırdı ki, Abdulla qaçmışdı. Bu cür sakit, başaşağı dustaq qaçıb? Özü də nə vaxt? Üç ili başa vurub, həbs müddətinin qurtarmasına üç ay qalmış...

¹ Burdayam (*gürc.*).

VII

Gecə yarından keçmişdi. Qatar Candar stansiyasına yaxınlaşdı. Ötüb-keçən qatardan başı sarıqlı kimsə atılıb qaranlıqda gözdən itdi. Bir saatdan sonra onun kölgəsi Sarvan kəndinə girdi.

Abdulla ilan kimi sürüñürdü. Odur, onun əmisi oğlu Mustafanın evi...

– Hey, qurumsaq, hey, qaçaq Mustafa! Bu da Hüseynin qara damı. Bu da Abdullanın kiçik bağçası. Yəqin, Abdullanın evində hamı yatıb. Fatma necə təəccüblənəcək! Vəli necə sevinəcək! Abdulla üç il ərsiz qalmış arvadı Fatmanı necə bağrına basacaq!

Tələs, Abdulla, tələs! Alçaq çəpərdən bəbir kimi sıçra, viranə qalmış bağçanı qaça-qaça keç, mal pəyəsinin yanından öt və...

Allah, böyük Allah! Qadir Allah! Bu nə işdir?! Bu nə görkəmdir!

Daşla və əhənglə hörülülmüş kiçik tikilinin nə örtüyüvardı, nə eyvanı, nə qapıları və nə də çərçivələri. Divarlar da uçmuşdu. Qaranlıq gecədə yalnız buxarı görünürdü – yoğun və qarsalanmış sütun kimi. Nə toyuq hini, nə də taxıl anbarı gözə dəyirdi, ot tayası da yox idi. Yalnız tövlə qalmışdı, o da ona görə ki, qonşular qurumuş şax-budaqları aparmağa ərinmişdilər.

Abdulla dağılmış yuvasının ətrafına səndirləyə-səndirləyə firlandı, sonra uçmuş çəpəri adlayıb Hüseynin torpaq damına yaxınlaşdı:

– Söyüñ, bayıra çıx. Sus... Bağırmaya. Alçaqdən danış... Abdulla çağırır, Abdulla, tanımadın? Abdulla Kərimdir, əmin oğlu.

– Hardan peyda oldun, Abdulla?

– De, Söyüñ, tez söylə, Abdullaya danış, onun ailəsinə nə baş verib? Onun ev-eşiyi niyə dağılıb? Fatma və Vəli haradadırlar?

Hüseyn dili dolaşa-dolaşa danışındı, sanki sözləri tap-maqda çətinlik çəkirdi.

– Dayan, nəfəsimi dərim, hamısını deyəcəyəm... Di qulaq as, Abdulla: yazıq Zöhrə öləndən sonra Fatma tək qaldı. Fatmanın qohumu dul arvad ona kömək edirdi, lakin o da tezliklə Arıxliya qayıtdı. Sonra... Qorxma, Abdulla. Dayan, əlimi burax... Sənə nə olub?

– Tez de, tez! Tez ol, tez!

– Sonra kənddə şayiə yayıldı ki, guya sənin nökərin Əli Qurban və Fatma...

– Nə oldu, dilini uddun? Danış görək, məni incitmə!

– Şayiə yayıldı ki, guya onlar ər-arvad olublar.

– Nə danışırsan? Ola bilməz...

– Şayiə doğru çıxdı... Fatmanın uşağı oldu.

– Allah, Allah!

– Fatmanın oğlu oldu... Sənə nə oldu, Abdulla? Əlimi burax, burax deyirəm sənə.

– Qadir Allah! Danış, hamısını danış!

– Sonra səndən məktub gəldi. Tezliklə həbsxanadan çıxacağını biləndə Fatma malları satıb aradan çıxdı. Deyirlər, Əli Qurban onu Qazağa aparıb... Abdulla, möhkəm ol! Sən köhnə kişisən, çığır-bağır salıb aləmi bir-birinə qatma. İnşallah, bir-iki ilə özünü düzəldərsən, yenidən evlənərsən. Nə dedin? Kəndir? Kəndiri neynirsən, Abdulla?.. Necə? Cox yaxşı, Söyünen kəndiri var, elə indi gətirərəm... Ancaq... kəndir Abdullanın nəyinə gərəkdir axı? Abdulla, bu vaxt hara gedirsən? Söyünen evinə get, gecəni yat, səhər tezdən...

– Tez ol, kəndiri gətir, deyirəm sənə!

Beş dəqiqə sonra o, kəndiri ciyninə aşırıb əmisi oğluna dedi:

– Salamat qal, Söyüñ.

Artıq heç nə demədi, sürətli addımlarla gecənin qaralığına qarışdı.

Birazdan Mustafanın torpaq qazmasının damında kölgə tərpənməyə başladı.

O kölgə kəndiri damın dirəyinə bağladı, o biri ucunu bacadan içəri sallayıb, qıvrıq hərəkətlə aşağıya endi.

Birazdan torpaq evdən hədə-qorxu səsləri, “Allah, Allah!”nidaları eşidildi. Sonra işıq düşən yerdən qadınların, uşaqların, Mustafanın ümidsiz bağırtıları, fəryadı eşidilməyə başladı.

Səs-küy kəsiləndən sonra o torpaq daxmadan bir kölgə çıxıb Mustafanın pəyəsinə soxuldu. Heç iki dəqiqə keçməmiş kölgə yəhərsiz atın belində, qasırğa kimi Candara doğru çapırdı.

Mustafanın dəhlizindən kəndə qoca qadının boğuq səsi yayılırdı. Sonra kənddə səs-küy qopdu. Oradan-buradan çıraqla tökülsüb gəldilər, hər şeyi öyrəndilər, vay-şivən qopdu, ağlaşma qurdular, lakin atın ayaq səsləri artıq eşidilməz olmuşdu, kölgə haradasa, çox uzaqda gözdən itmişdi.

VIII

Üst-başı qana bulaşmış sarvanlı tərləmiş atın belində Ortacala təcridxanasına yaxınlaşanda Günəş artıq doğmuşdu.

– Hey, zmobilo, qapını aç!

Adamlar ora-bura qaçmağa başladı, hay-küy, telefonun zəngləri bir-birinə qarışdı. Görəsən, səhər tezdən dəmir qapını döyəcləyən, təkidlə içəri buraxılmasını tələb edən kimdir?

– Abdullayam, Abdulla Kərim, sizin “sinandeli” – dustaq, Zemo Avcaladan qaçan. Qapını açın, niyə gözlədirsiniz, bu nə deməkdir?

– Abdullanın prokurordan kağızı varmı?

– Nə kağız! Hansı kağız! Abdulla xuti qası mohkla, xuti!¹ Abdulla birbaş Borçalıdan gəlir. Budur, sənədim də var: Abdulla qana bulaşib. Qadınların və uşaqların qanına. Budur, baxın! Yoxlayın! Əmin olun! Qapını aç, zmobilo, aç deyirəm sənə, yoxsa başımı götürüb gedəcəyəm, sonra məni axtarın, görüm haradan tapacaqsınız.

Şəhərdən ittihamçı və müstəntiq gəlməmiş Abdullanı içəri buraxmadılar. Dindirmə, protokol tərtib etmək iki saat çəkdi. Sonra üst-başı qana bulaşmış sarvanlı həyətə keçdi, bir yerə toplaşmış dustaqlara səsləndi:

¹ Abdulla beş adam öldürüb, beş! (gürc.)

– Qamarcoba, yoldaşlar! Qamarcoba, yoldaşlar, zmebo! Bax, sizin Abdulla qayıtdı. Artıq Abdulla Kərim oğlu qacaqdır. Böyük qacaq! Beş adam öldürdüm, xuti! – Sonra azərbaycanlı qana bulaşmış beş barmağını qırmızı şam kimi yellətdi. – Erti qası Mustafa movqali, onun göyçək arvadı Zeynəbi, onun anasını və iki balaca oğlunu, sul xuti qası, xuti!

Bütün bunları xırıltılı səslə bəyan edib, başını aşağı saldı və özünün əvvəlki kamerasına doğru addımladı.

Bir neçə aydan sonra Abdulla yenə həmin salonda idi, üç il əvvəl ona ati selisadi təyin olunmuş salonda.

Böyük otaq yenə də adamlı dolu idi, lakin küncdə nə mərhum Zöhrə görünürdü, nə də alagözlü Fatma. İndi Abdulla Kərim tək qalmışdı, tək-tənha. Yalnız zmobili Şakro onu unutmamışdı, uzaqda dayanıb, baş barmağını göstərir, ona ürək-dirək verirdi.

Hakimlər yenə də həmin otaqdan çıxdılar, yenə də həmin mizin arxasında əyləşdilər.

– Abdulla Kərim, hadisəni danışın.

Abdulla ayağa durdu, barmaqlığa söykəndi. Əvvəlcə uzaqdan başladı, üç ilin əziyyətini sadə dillə təsvir etdi, axırda başına gələn sonuncu hadisəni söyləməyə başladı:

– Avcalada işləyirdim. Qaçmaq fikrim yox idi. Vallah, qaçmaq istəmirdim. Vur-tut üç ayım qalmışdı. Şəhərdə bir qardaşlığımvardı, – o, Şakro tərəfə baxdı. – Bir dəfə o qardaş mənə ismarıç göndərdi ki, zma Abdulla, kənddə aləm dəyib bir-birinə, işlər xarabdır. Ürəyim dözmədi, dedim gedib xəbər öyrənərəm, ertəsi gün qayídaram. Cavidet,² ancaq... Allah, Abdullanın nə çəkdiyini tək sən bilirsən. Evim dağılıb, arvad-uşağım yox olub. Arvadım Fatmanı və oğlum Vəlini nökərim Əli Qurban qaçırib, Qazağa aparıb. Bir az malım qalmışdı, onu da, zroxə da qameçi³ də satıb aparıblar. Evimi də qonşular dağıdıblar. Abdullaya qalan qara buxarı və acı göz yaşılarıdır. Mən məhv olmuşam, ailəm dağılıb! Öz-özümə dedim ki,

² Getdim (gürc.)

³ Öküzlər və camışlar (gürc.)

Abdulla, neynirsən belə həyatı? Kimin üçün yaşayırsan? Sonra özümdən soruştum ki, Abdulla Kərim, sənin arvad-uşağıni kim məhv etdi? Ailəni kim dağdı? Dustaqxanaya kim göndərdi? Doğmaca əmin oğlu Mustafa – Mustafa Xəlil oğlu! Bunları fikirləşəndə tüstüm təpəmdən çıxdı, dözməyib yola düşdüm.

– Abdulla Kərim, Hüseyindən ailənin başına gələnləri öyrənənədək ürəyində Mustafanı öldürmək istəyi var idimi?

– Allaha and olsun ki yox! Vallah, istəmirdim!

– Davam edin.

– Necə getdim, bilmirəm. Kəndir götürdüm, bacadan düşdüm. Mustafa bərk yatmışdı. Zeynəb oyanıb çırığı yandırıldı. Dedim, Zeynəb, əgər çığırsan, Mustafanı öldürəcəyəm. Sonra Mustafanı oyatdım, xəncəri ürəyinə dirəyib dedim: “Mustafa, de görüm, uruslardan mallarını necə aldin, Abdullanı necə həbsxanaya göndərdin?” Mustafa dedi ki, Abdulla, cöngəni biz oğurladıq, səni qəsdən axtarmağa göndərdik.

– “Biz”, yəni kimlər? Mustafadan başqa kimlər varmış?

– Ar vişi.

– Davam edin.

– Mustafa dedi: bilirdik ki, Abdulla öz cöngəsini axtarmağa gedəcək. Atlarıb Marneuliyə doğru getdik. Yağışlı gecə idi. Milis izimizə düşüb bizi tapa bilərdi, ona görə də mən izi itirmək üçün sənin evinə gəldim, oraya bir az oğurluq mal qoyub aradan çıxdıq.

– Bəs o ruslar niyə sənin üzünə durdular?

– Ona görə ki, mən və Mustafa əmiuşağıyıq, bir-birimizə elə oxşayırıq, sanki bir almanın yarıya bölüblər. Bəzən kənddə bizi dəyişik salırdılar.

– Sonra, sonra?

– Gözümü qan örtdü. Zöhrə yadına qüşdü... Arvadım Fatma, oğlum Vəli yadına düşdü... xəncəri Mustafanın boğazına çəkdirdim.

– Sonra nə oldu?

– Sonra... Ar visi, yadında deyil.

- Mustafanın anasını necə öldürdün?
- Ar visi, Allaha and olsun, ar visi.
- Mustafanın arvadını?
- Ar visi... Vallah, yadımda deyil! – sarvanlı səsini qaldırdı.
- Uşaqları? Heç olmasa, uşaqlara yazığın gəlmədi?
- Sizə deyirəm ki, ar visi... Vallah, yadıma düşmür... Heç nə yadıma düşmür... Allaha and olsun, yadıma düşmür, – sarvanlı hirsindən bağırdı.
- Şahidi çağırın.

O gecə Mustafanın evində qoca qadın qohumu varmış. O, qaranlıq kündə uzandığı üçün xilas olmuşdu; Abdulla onun burada olduğundan xəbər tutmamışdı.

Hə, indi yadına düşdü: Abdulla Sarvandan atla tərpənəndə həmin bu qadın tükürpədici səslə şivən qoparıb, bütün kəndi oyatmışdı. Bu qarı indi Abdullanın söylədiklərini də, Mustafanın dediklərini də təsdiqlədi.

- Abdulla Kərim oğlu! Son sözünüüz deyin.
- Yoldaşlar! Hakimlər! Bax indi Abdulla nə deməlidir? Öz başına gələnləri söylədi, səmimi-qəlblə hər şeyi boynuna aldı – ürəyini açdı. Hər şeyi özünüz eşitdiniz, gördünüz. Abdullanın gizli heç nəyi yoxdur, indi isə... Bilirəm ki, Abdullanın həyatı bitib. Mən yaşamaq istəmirəm. İstərsəniz suda boğun, istərsəniz güllələyin, ya asın. Vallah, həbsxana suda boğulmaqdən pisdir. Allaha and olsun, ondansa yenə gullə yaxşıdır! Yoldaşlar, qardaşlar... Zmebo... Amxanaqebo! Başqa heç nə deyə bilmərəm.

Sonra sarvanlı barmaqlıqdan yapışıb, dərin nəfəs aldı və birdən-birə bağırmağa başladı:

- Həbsxanaya getmək istəmirəm, istəmirəm!

Yenə üç il əvvəl baş verənlər təkrarlandı: hakimlər getdilər. İndi sarvanlı tək-tənha oturmuşdu. Amma indi nə anası ah-uf edirdi, nə arvadı gülümsəyirdi, nə də oğlu totuq əllərini ona sarı uzadırdı.

Bir saatdan sonra hakimlər qayıdıb gəldilər. Sədr əvvəlki qaydada uzun hökmü oxumağa başladı:

– Ona görə ki... Bir halda ki... Abdulla Kərim oğlu on il müddətinə azadlıqdan məhrum edilsin. Lakin, ona görə ki... bir halda ki... və bunları nəzərə alaraq bu qərara gəlir ki, ona şərti cəza verilsin.

Abdulla yalnız atı dzelidzadi¹ sözlərini başa düşdü; səntirlədi, əllərini yellədib boğazı kəsilmiş kimi xırıldadı:

– Allah, bu nə xəbərdir?.. Yoldaşlar, bu nə işdir?

– Abdulla Kərim oğlu, azadsınız, gedin namusla yaşayın.

Bu şimşəyə – atı dzelidzadiyə ikinci əlavə olundu: “Get, namusla yaşa”. Abdullanın dizləri büküldü.

Bu yoldaş hakim nə dedi? Abdulla azaddır? Abdulla cavide? Bəs... Bəs “qala” olmayıacaq?

– Abdulla, bu gün mənim qonağımsan, – dostu Şakro dedi.

– La -İlaha İl-Lallah!

Sevincindən yerə-göyə sığmayan Abdulla əvvəlcə karıxbı çəşqin nəzərlərlə ətrafi süzdü. Sonra birdən-birə qəhqəhə çəkib gülməyə başladı. Sonra uzun qollarını qanad kimi açıb, ayı kimi nərildədi:

– Yoldaşl-ar! Qardaşl-ar! Zmebo!.. Amxanaqebo! Abdulla sosxaliya... Abdulla təqsirsizdir, Abdulla dürüst kişidir! Yoldaşlar! Qardaşlar! Minnətdaram, çox minnətdaram! Çox sağ olun! Salamat qalın, qardaşlar, salamat!

Sağlıqla qal və salamat ol, namuslu Abdulla!

¹ On il həbs cəzası (gürç.)



KONSTANTİN QAMSAXURDİA

(1891–1975)

Nasir, ədəbiyyatşunas; Meqrelianın Abaşa kəndində doğulub. Peterburq Universitetində təhsil alıb. 1925-ci ildə “Dionisin təbəssümü” adlı ilk romanının nəşrindən sonra alman dili fənnini tədris etdiyi Tbilisi Universitetindən qovulub, 10 il həbs cəzasına məhkum edilib. “Ayın oğurlanması”, “Rəhbər”, “Böyük ustadın sağ əli”, “Qurucu David” romanlarının müəllifidir. “Böyük ustadın sağ əli” və “Ayın oğurlanması” əsərləri ekranlaşdırılıb, “Qurucu David” romani Ş.Rustaveli adına Dövlət mükafatına layiq görülüb.

GÜRCÜ BAŞLIĞI

Oaxşam Tbilisidə işıqların kənardan görünməməsi üçün pərdələri çəkmişdilər. Mavi rəngli lampanı yandırmağa ərinmiş, ona görə də məhkum olunmuş kimi qaranlıqda oturmuşdum. Ötən gecəni səhərəcən yatmamışdım. İndi də saatın cingiltisinə oyanmışdım. On ikiyəcən saydım. Yenə sayı qarışdırıldım. Dəhlizdən zəng səsi eşitdim. Elə bildim, bütün bunlar qarabasmadır.

Qapının zəngi yenidən çalındı.

Kim olduğunu soruşmadan qapını açdım. Enlibilək, divəoxşar bir adam dəhlizə girdi. Alaqaranlıqda qırmızı ordu əsgərinin cizgilərini sezdim. Naməlum adam məni qucaqladı.

Köhnə dostum Nodar Çiridelelini tanıdım. İllər boyu onunla birgə dəfələrlə ova çıxmışdıq. O, məhz bu vaxtlar gələr, zəng edərdi, qapını açardım, sonra bir neçə saat oturub azca içər, patrondaşımızı hazırlayıb gecəyarısı maşına əyləşər, Kaxetə tərəf gedərdik.

Ordudan tərxis olunub, yenə mənim yanımı gəlib. Ona tanış olan dəhlizdən keçib iş otağıma doğru getdi. Yeriyəndə protezli adamlar kimi sağ ayağını çəkirdi. Nodar iş otağıma dəhşətli müharibənin ab-havasını gətirən ilk qonaq idi. O, elə bil iş otağimdakı şkaf və rəflərdə ağızınacan dolu kitabları ilk dəfə gördü.

Ətrafa sükut çökmüşdü, yalnız zamanı biçib-tökən divar saatının çıqqıltısı eşidilirdi.

– İnsanı sükut kimi heç nə təəccübləndirə bilməz, – Nodar deyirdi. – Üç aydır, topların səsindən uzağam. Amma bir müddət sakitlikdə qalandan sonra, yenə də həmin gurultuları eşidirəm. Təsəvvür elə, topların gurultusuna elə öyrəşmişəm ki, bəzən bu dünyada hələ də sakitlik hökm sürən yerlərin olduğuna təəccüblənirəm.

Yazı masamın yanındaki dairəvi stolun arxasında oturmuşduq, gecəni oyaq qalmağımızın səbəbi isə Alazani çayının

sahilinə gedib, sübhçağı meşə ətrafında erkək qırqovulların havalanmasına tamaşa etmək deyildi. Yox, ertəsi gün Nodar qərb cəbhəsinə gedirdi. Muxran şərabını kefsiz içirdik.

Sükutu divar saatının ahəngdar çıqqıltısı pozurdu.

Üç ayda Nodarın gicgahları ağarmışdı. Ağarmış saçları müxtəlif rənglərə əlindirdi. Onu nəyəsə vadə eləmək, ondan heç nə eşitmək istəmirdim, istəmirdim ki, başına gələnləri yenidən yaşasın. Əvəzində ona ağ Muxran şərabi təklif eləyir, Alazani sahilində, səhərəcən yanmış tonqalın ətrafında keçirdiyimiz günləri yada salır, onu ruhlandırmağa çalışırdım.

— Özün yaxşı bilirsən, səlis danışmağı o qədər də bacarmıram, yazı-pozudan da bir elə başım çıxmır, ancaq müharibədə gördüklərimi böyük söz ustadları belə, kağıza köçürmək iqtidarında deyil, çünki bunları sözlə ifadə etmək olmaz.

Bu sözləri kapitan Çirideleli — sözün hikmətini bilən, müharibələrdə böyük fədakarlıq göstərmiş igid deyirdi.

Səhərə kimi oturub söhbət etdik. Gözlərimi saatə zilləmişdim. Qorxurdum ki, qonağım qatara geciksin. Dəhlizdən uşaqların ayaq səsləri eşidildi. Balaca Zviadım başlığı başına sarıyb, tüfəngi ciyninə almışdı.

— Gəl dayına yaxşı yol de, — onu çağırıldım.

Zviad ordeni, tapançası, rombları və parıltılı qotazı olan dayısına baxıb sevincini gizlədə bilmir, gözləri parıldayırdı.

— Mənim də bu yaşda oğlum var, — Çirideleli dedi. — İnandırıım səni, hələ sağ ayağının ağrıları keçməyib, ancaq yenidən orduya qayıdırıam ki, faşizmin kökünü qazıyaq, üçyaşlı uşaqlarımızın gələcəkdə qan tökməsinə ehtiyac qalmasın.

Zviadin başlığı kapitana bir əhvalatı xatırlatdı, mən də hər şeyi olduğu kimi bura yazdım:

“Bir həftəydi ki, Qərb cəbhəsində döyüşürdük. Belarusun kiçik bir şəhəri üç dəfə əldən-ələ keçmişdi. Yeddinci gün faşistlər yenidən hücuma başladı. Həmin həftənin birinci günü

şəhər faşistlərin əlinə keçdi. O gün şəhərdə qan su yerinə axırdı. Heç Austerlits vuruşmasında, Napoleonun rəqiblərlə toqquşmasında, Leypsiq və Vaterloo döyüşlərində bu qədər qan tökülməmişdi. Köhnə mühəribə mütəxəssisləri deyirdilər ki, axşam düşəndə döyüşçülər meydanı tərk eləyir; burada isə, əksinə, qaranlıq düşən kimi tank əleyhinə zenit qurğularının gurultusu dünyani başına götürürdü.

Bütün həftəni tankın içində oturduq. Qaranlıq düşənə yaxın, döyük bir az səngiyən kimi, vaxt tapıb gəzişirdik. Yuxuya getməmək üçün gözümüzü aldadıb, yenidən düşmənə qarşı hücuma keçirdik.

Tank çox qeyri-adi kəşfdır. Tankın içində oturanda fikirləşirdim ki, əgər Qaxidə belə bir tank olsaydı, iranlılara və türklərə meydan oxuyardıq. İrəlidəki tankda oturmuşdum. Alayımız şəhərin dar küçələri ilə atəş yağıdır-yağıdır özünə yol açırdı. Evlərin damlarında gizlənmiş düşmən bizi atəşə tutardı. Axır ki, faşistləri şəhərdən qovub çıxardıq.

Axşam düşdü. Yuxusuz və yorğun idik, üstəlik, acından ölürdük. Dağılmış beşmərtəbəli evin həyətində dayanmış gözətçiləri qaranlıqda güclə sezdim.

Tankla həyətə girdik. Yerə çoxlu kitablar, məktəb lövhələri, partalar və uşaq dəftərləri tökülmüşdü. Qar yağır, külək əsirdi. Projektorların güclü işığı buludları yarıb keçir, səmanı nurlandırırdı. Ətrafi sükut sarmışdı. Bu, meşədə göy gurultusundan sonra yaranan sükutu xatırladırdı. Həyətdəki tonqalın ətrafında oturmuş əsgərlərin siluetləri görünürdü. Onlar şam yeməyi yeyir, tütin çəkir, astadan söhbət eləyirdilər. Bir tərəfdə isə tanklar sırayla düzülmüşdü.

Tankdan enməyə macal tapmadıq. Dərhal əsgərlər bizə çörək və araq gətirdilər. Mexanikimiz cibindən pendir də çıxardı. Deyib-güldük, papiros tüstüldək, döyüşüb borcunu yerinə yetirmiş adamlar kimi dincəlməyə başladıq.

Tankımın yaxınlığındakı zirzəmi xarabalığa çevrilmişdi.

Küncdəki ocağın ətrafında üç əsgər oturmuşdu. Biri yerə dirsəklənib mürgüləyirdi. O biri əsgərin dəbilqəsinin üzərinə başlıq sarılmışdı. Sarığın ucu xoruz quyuğunun lələyi kim

havada yellənirdi. Onlar astadan söhbət eləyə-eləyə ocağın ətrafında qızınırdılar. Uzun müddət yuxusuz olduğuma görə, məni də mürgü basırdı, bizimkilərin sakit danışığı cingiltili səs kimi qulaqlarımı cırmaqlayırdı. Bu zaman qaranlıqda bir adam anasının başına and içdi. “Yəqin, gürcündür”, – fikirləşib tankın lükündən bayıra boylandım. Külək güclənirdi. Həmin adam tonqalların ətrafında gəzişirdi. O üç nəfər isə hələ də oləziyən ocağın ətrafında oturmuşdular.

- Qəşəng başlığını var, – dəbilqəli əsgər yoldaşına dedi.
- Anam məni bu başlıqla yola saldı; dedi, səni isti saxlayacaq. – İkinci əsgər cavab verib ocağa çırrı atdı.
- Yaralasalar, bu başlıqdan sarğı kimi də istifadə eləyə bilərsən, – digər əsgər əlavə elədi.

Ocağın ətrafında oturanlara göz gəzdirdim. Söhbət zamanı başında dəbilqə olan və yatan adam başını qaldırdı. Onlardan biri ukraynalıya, digəri isə ryazanlıya oxşayırdı.

Qeyri-adi səhnə idi. Elə təsəvvür eləyirdim ki, bir neçə dəbilqəli igidin arasında qara bığlı cəngavər oturub. Qaranlıqda başlığı mənə dəbilqə kimi görünürdü. O, elə bil ocağın ətrafında ukraynalı və rus dostları ilə oturmaq üçün keçmiş zamanдан gəlmişdi.

- Deyəsən, pulemyotçu taborunun komandirləridir, – mexanik-sürücüm dilləndi.

Tankdan enmək qərarına gəldim. Ancaq yenidən mərmilərin səsi eşidildi, döyüşə hazırlaşış təzədən küçəyə çıxımalı olduq.

Səhərçağı hücuma başladıq. Qərb tərəfdən almanların bir tank diviziyası yenidən hərəkətə başlayıb üstümüzə gəldi. Bizə atəş açdılar, biz də motoatıcı dəstəni irəli çəkdik. Tanklar bejemotlar kimi üz-üzə gəldi.

Döyüş meydanı cəhənnəmi xatırladırdı. Düz on gün vuruşduq. Mərmilərin gurultusundan yer-göy lərzəyə gəlmişdi. Bir neçə alman tankçısını əsir götürdük. Bir feldfebeli şəxsən dindirdim, bəzi məsələlərə aydınlıq gəldi:

Sən demə, döyüslərin üçüncü günü almanların tank diviziyasının bir hissəsi geri çəkilmək istəyib. Ancaq qərbə

doğru gedən yolun üstündəki katolik kilsəsində mövqe tutmuş bir motoatıcı və bir səhra batareyamız onların yolunu kəsib.

— Düz beş gün o kilsəni artilleriya atəşinə tutduq, — ferd-fəbel sözünə davam elədi, — oranı yerlə-yeksan elədik. Amma kilsənin bəzi hücrələrində pulemyotçular atəş nöqtələri, istehkamlar qurmuşdular. Ötən gecə kəşfiyyatçılarımız xəbər gətirmişdi ki, ruslara başıçalmalı bir türk rəhbərlik eləyir. Onları oradan çıxara bilmədik, — əsir baş verənləri söylədi.

Başlıqlı türk? Bu hadisə məni çox təəccübləndirdi.

— Necə yəni türk, həm də başlıqlı? Sovet ordusunda?

Səhər açılan kimi, düşmənə qarşı yenidən hücuma keçib bir neçə tankını ələ keçirdik. Qərbə doğru qaçan düşməni atəş aça-aça izləyirdik. Xarabaliğa yaxınlaşanda tankın lükündən baxıb gördüm ki, alman avtomatçıları üzü üstə, hərəkətsiz yerə uzanıblar. Tankla kilsənin hasarına yaxınlaşıb maneəsiz həyətə daxil oldum. Çünkü daş hasar artıq dağılib həyətə tökülmüşdü. Daş xaçların ətrafına düşmənin, bizim əsgərlərin, rusların, belarusların, ukraynalı və ispaniyalıların meyitləri səpələnmişdi. Kilsənin həyətində dağılmış topların, motoatıcı maşınlarının qalıqlarını, əzilmiş pərləri, aşmiş tankları və eybəcər hala düşmüş insan qalıqlarını gördüm. Bir sözlə, köhnə qəbiristanlığının üzərində yenisi əmələ gəlmişdi. Kilsə xarabazara çevrilmişdi, amma məbədin bir hissəsi nədənsə dağılmamışdı. Onun girişində iki top vardı. Bir az irəlidə isə pulemyot görünürdü. Tankdan enib məbədə doğru getdim. Dəmir qapını açanda gördüm ki, mərmər döşəmədə lüləsi dağılmış pulemyot var, onun yanında qara bığlı, başlıqlı bir igid uzanıb. Bu həmin məktəbin həyətində gördüyüm oğlan idi. Ağ başlığı axan qandan zoğalı rəngə boyanmışdı. Əllərini yavaşça tərpədirdi. Qumbara hər iki ayağını dizindən aşağı qoparmışdı.

Ona yaxınlaşdım. Ölüm ayağında olan əsgərin başını yuxarı qaldırdım, kim olduğunu sorusдум.

— Eh, nəyinə lazım, qardaş, — o ağrıdan inildədi.

Əl çəkmədim. Amma o nə adını, soyadını, nə də atanاسının ünvanını demədi. bunun səbəbini öyrənmək istədim.


– Quriyada qoca anam var, istəmirəm öldüyümü bilsin. Qoy elə bilsin sağam, qəm çəkməkdən yaşasın, həmişə yolumu gözləsin.

Onu aparıb, tankın içərisində uzatdım. Təsəvvür eləyin, meyiti neçə gün tankda saxladım. O gün onun əvəzinə də rəşadətlə döyüsdüm. Həmin ərəfədə əmr aldıq, bizi başqa cəbhəyə göndərdilər.

Bir dağın ətəyində qovaq ağacları sırayla düzülmüşdü. Naməlum igidi vətənindəki qovaqlara oxşayan ağacların yanında dəfn elədik. O, mənə böyük sələflərimizi xatırlatdı – onlar da heç vaxt gürcü başlığına qarşı sədaqətlərini itirməyiblər.

Onları yaxşı tanıyırsan: Vaxtanq Qorqasali və David Ağmaşenebeli haqqında danışıram. Üçüncü Baqrat, Dördüncü Baqrat, Birinci Georgi, İkinci Georgi, Üçüncü Georgi, Yedinci Georgi, istəsən lap on birinci Georgini və hətta igid İraklıni də yada sala bilərik. Eh, hansı birini deyim? Onların hər biri bizim fəxrimizdir. Naməlum qəhrəmanı sən də sevirsən. Bu əhvalatı ona görə danışdım ...

– Qatara gecikməkdən qorxuram, – kapitan Çirideleli saatına baxıb ayağa qalxdı.



CABUA AMİRECİBİ

(1921–2013)

Tbilisidə doğulub. Həyatı ağır keçib: atası repressiya qurbanı olub; “Ağ Georgi” siyasi təşkilatının üzvü kimi 25 illik həbs cəzasına məhkum edilib. 1959-cu ildə azadlığa çıxan yazıçının ilk hekayələr toplusu 1960-ci ildə işiq üzü görüb. 1973–1975-ci illərdə qələmə aldığı “Data Tutaşxia” romanına görə 1981-ci ildə SSRİ Dövlət mükafatını alıb. Həmçinin “Qora Mborqali” (1994) və “Möhtəşəm Georgi” (2005) romanlarının müəllifidir. Gürcüstanın Ş.Rustaveli Dövlət mükafatına, “Müqəddəs Georgi”, “Vaxtanq Qorqasalı” və “Şərəf” ordenlərinə layiq görünlüb.



MƏN ÖZÜM

Bürkülü avqustun son günləri idi, dərə gün işığına qərq olmuşdu. O, dayanmadan çayın kənarıyla addımlayırdı. Çiynindən iri çanta asılmışdı. Çantanın içində yataq torbası və səyyahların ins-cins olmayan yerlərdə istifadə etdiyi bir neçə şey-şüyü vardı. O biri ciynindən tüfəng sallanırdı, kəmərindən köhnə xəncər, geoloq çəkici asılmışdı. Düzənlilikdə, sürətlə axan çayın kənarındaydı, ətrafinı keçilməz meşə sarmışdı. Meşə elə sıx idi ki, bəzən xəncərdən istifadə etməli olurdu. Brezent palтарına pıtırganlar yapmışdı, tüfəngi və bel çantası ora-bura dəyirdi.

O, açıqlığa gəlib çıxdı, ayaqlarının altında qum xırçıldayındı. Qoluyla alnının tərini silib fikirləşdi:

“Nə düzdən keçmək olur, nə də dərədən. Sıx meşədən keçmək – yuxarı sürünmək kimi bir şeydir! Düzdür, “sürünmək” qınaq kimi səslənir, ancaq həyat da belədir axı – bəzən yerimək əvəzinə məhz sürünməli oluruq!”

O, gülüb dərəyə tərəf boylandı. Dağların ətəyindəki çaylağa doğru əyri-üyrü yol uzanırdı. Qayalığın üstünə qalxdı, amma artıq çayın qırğııyla irəliləmək mümkün deyildi. Yenidən meşəylə, enişli-yoxuşlu yollarla getməli, qayaların üzərindən keçməli idi. Belə də etmək istəyirdi, amma elə bu vaxt qayanın üzərində, sudan üç metr aralidakı hündürlükdə qar gördü. Oranı yaxşı-yaxşı gözdən keçirdi. Sonra tüfəngini, bel çantasını yerə qoydu, kəmərini açıb çaya tərəf getdi. Rahatça irəliləyirdi, deyəsən, artıq yola-rizə alışmışdı. Amma birdən-birə sürüşüb, şappılıtiyla suya düşdü. Dərhal başını sudan çıxardı, bir müddət özünü axına buraxdı, sonra suyu yarib üzə çıxdı.

“Ay insan balası, uzaq yolla get də, rahat get... eybi yoxdur, əvəzində çımdım, sərinlədim... yoxsa təhlükəsiz çimməyimə kimsə mane olurdu?.. Vəssalam, geriyə yol yoxdur! Yoluma davam edəcəyəm!”.

Yükünü qoyduğu yerə gəldi, paltarını bərk-bərk sıxdı. Geyindi, kəmərini bağladı, yükünü belinə alıb qarlı dağa tərəf addımlamağa başladı. Suya düşdürüyü yerə çatanda bir anlığa ayaq saxladı. Suya baxdı, gülüb yoluna davam elədi. Qarşısına başqa bir qaya çıxdı, dibi çox qorxunc görünürdü, qayalara çırpılan suyun səsi adamı vahiməyə salırdı. Qayanın yanından ötüb, çayırlığa çıxdı.

Çay daşında, ola bilsin, buraları su basır, amma indi çay daşlarının yanındaki ağacların dibində, kölgəlikdə palçıq görünürdü. Çaydan otuz metr aralıda meşə başlayırdı.

O, dərindən nəfəs aldı, günəşdən qaralmış çöhrəsində təbəssüm peyda oldu. Yaxınlıqda nəhəng şam ağacı vardı, qol-budağı yarıyacan suya batmış, gövdəsini isə mamır basmışdı.

Tüfəngini ağaca dayadı, bel çantasını yerə qoyub çəkici çıxardı. Ləzzətlə gərnəşib çiyinlərini ovuşturdu. Ariq cüssəli idi, çiyinləri azca sallanırdı. Saçına dən düşmüşdü, alnını və sifətini qırış basmışdı, bununla belə, gözləri iti, hərəkətləri çevik idi.

— Bu həmin yerdir, — öz-özünə dedi, — burada çoxdan olmuşam. Axşam onlar da gələcəklər... təəccüblüdür, özüm-özümlə danışmağa başlamışam! — O gülməyə başladı: — Az qala bir həftədir insan üzü görmürəm, axı kiminləsə danışmalıyam, ya yox?

Çantasını yerə qoydu, yataq torbasını çıxarıb açdı, üzərinə uzandı. Sonra ağ torbanı götürdü. Çantasında nələr yox idi... Əlini çantanın içində gəzdirib, konservəcanı tapdı. Yeməyə başladı. Doydu, süfrəni yiğişdirib çayın qirağına getdi. Suyun dibinə baxdı. Qayaların sıxışdırıldığı çay maneələri sürətlə aşırı-keçir, ətrafa uğultulu səs yayındı.

“Çayı keçə biləcəyəmmi? — O düşündü, — çox sürətlə axır, üzmək mümkün deyil! Qoy bir az dincəlim, sonra bəxtimi sınayaram!”

O, çayın kənarında dincini almaq üçün münasib yer seçdi. Yaxınlıqda kiçik körfəz əmələ gəlmişdi, üzüqöyli uzanıb duru sudan acgözlük lə içməyə başladı. Su içə-içə çayı necə keçmək barədə düşünürdü.

Qorxu hissini öldürmək üçün başını qaldırıb çayın dibinə baxdı. Yüngül meh əsir, havanı sərinlədirdi. Yaxınlıqda zığ-zığ quşları cəh-cəh vurmağa başladı. O, yenidən gölməçəyə sarı əyildi, ancaq bu dəfə su içmək üçün yox... Suyun şəffaf səthində nəhəng ağac və budaqların arasında səssizcə dayanmış yırtıcı əks olunmuşdu.

Bir xulbalığı tənbəlcəsinə, ağır-ağır ağac tərəfdən üzüb, yırtıcının əks olunduğu yerə gəldi. Kişinin gözləri qorxudan bərəlmişdi. İndi bu gözlər sanki öz hərəkətsizliyindən yorulmuşdu. O, ağacın budaqları arasında gizlənmiş yırtıcının əksinə diqqətlə baxırdı. Heç nə fikirləşə bilmirdi, sanki iflic olmuşdu, rəngi avazımış, sifətini tər basmışdı.

Xulbalığı bir müddət kişinin qarşısında hərəkətsiz qaldı. Sonra asta-asta üzgəclərini tərpədib, oradan aralandı.

Birdən-birə sanki yuxudan ayıldı, özünə gəldi, qollarında qeyri-adı bir güc hiss etdi. Sifətində qətiyyətli bir ifadə yarandı; xəncər günəş işığında bərq vurdu.

O, sonrakı hərəkəti barədə düşünür, qaraltıdan gözünü çəkmirdi.

Cavan budaqlar küləkdə yırğalanırdı. Elə bu an div qolları kimi yoğun budağın üstündə vaşaq göründü. Vaşaq dayanıb gözlərini ona zilləmişdi, hiss olunurdu ki, irəli atılıb insanı tikə-tikə etməyə hazırlaşır. Vaşaq bir pəncəsini irəli atıb, yerini bərkitdi. Hələ ki bu, onun etdiyi yeganə hərəkət idi.

Azca aralidakı ağacın budaqları arasında gizlənmiş dişi yırtıcı da erkək vaşağı yamsıladı, hücuma keçməzdən əvvəl bütün bədəni gərildi.

Buludlar günəşin qabağını kəsdi; sərin meh yarpaqları titrədirdi. Dişi vaşaq erkəyin sıçrayışını, erkək isə sadəcə özünün bildiyi məqamı gözləyirdi. Əlində xəncər dayanmış adam isə vəziyyəti götür-qoy edir, onların həmləsini gözləyirdi.

Quşların səsi meşəni başına götürmüdü. Erkək yırtıcı başını qaldırıb hay-küy salan quşlara baxdı, yəqin ona elə gəlirdi ki, quşlar onun sırrını faş etmək istəyir, artıq yuban-

mağın mənasız olduğunu qət edib, irəliyə sıçramağa hazırlaşdı. Vaşağın gərilmüş bədəni havada işildadı... Yay kimi gərilmüş adam xəncərlə onu vurmaq istədi. Xəncər vaşağın qabırğasına toxunub, dərisinə sancıldı. Yırtıcının caynaqları boşça çıxdı, o, xəncər zərbəsindən sarsılıb, kənara sıçradı. Erkəyin xırıltısını eşidən dişi yırtıcı dərhal kişinin belinə sıçrayıb, caynaqlarını onun ciyninə sancdı, iri dişləriylə boynundan yapışdı.

Kişi bərkdən bağıra-bağıra, xəncərlə yırtıcının budunu bir neçə yerdən yaraladı. Vaşaq çənəsini boşaldıb bir anlığa qurbanından əl çekdi. Səs-küydən hürkmüş quşlar pırıltıyla havaya qalxdı. Kişinin hayqırtısı qayalarda əks-səda verdi. Kişinin boynundan qan axırdı, o, əlində xəncər, gözlərini ağaca söykədiyi tüfəngə zilləmişdi. Erkək vaşaq tüfənglə onun arasında dayanmışdı. Bir az aralıda dişi yırtıcı yaralı baldırını yalayıb, tez-tez başını qaldırıb nifrətlə kişini süzürdü. Kişi fikirləşdi ki, yalnız xəncərlə yırtıcıların öhdəsindən gələ bilməyəcək, mütləq tüfəngi götürməlidir. Di gəl, tüfəngə və əzələləri tarıma çəkilmiş erkək yırtıcıya tərəf addım ataramaz, dişi vaşaq yenidən hərəkətləndi.

O, xəncərini oynadıb, birtəhər təhlükəni özündən uzaqlaşdırdı. Yırtıcı kişinin ehtiyat etdiyini görüb ürəkləndi, yenidən hücuma keçdi, lakin yenə faydası olmadı – bu dəfə də xəncərə tuş gəldi. Həmin an məğlub olmuş yırtıcıdan tükürpərdən nərilti qopdu; sinəsindən yara almış yırtıcı erkək vaşağın yanında yerə sərildi.

Yırtıcıyla vuruşarkən, xəncər kişinin əlindən çıxdı, cingiltiyə bir neçə metr uzaqlıqdakı seyrək ot basmış çay daşlarının üstünə düşdü. O, xəncərin erkək yırtıcının yaxınlığında yerə düşdüyünü görəndə, ürəyinə qorxu çökdü. Nədənsə əllərini bir-birinə sürtdü, sonra ehtiyatla silaha tərəf addım atdı, lakin erkək yırtıcı araya girdi və tərk-silah olmuş rəqibini əlbəyaxa döyüşə məcbur elədi. Kişi bu dəfə də cəld tərpəndi, vaşağın boğazından yapışib elə sıxdı ki, yırtıcının dili bayıra çıxdı. Yırtıcı pəncələrini işə salmaq istədi, amma az keçmiş bədəni boşaldı, gözləri çevrildi. Elə bu an xeyli qan

itirmiş, əldən düşmüş diş yırtıcı birtəhər gücünü toplayıb, yoldaşının dadına çatdı – qəfildən kişinin belinə atılıb, boyundan yapışmaq istədi. Ancaq artıq bayaqkı gücü yox idi, buna baxmayaraq, taqətdən düşmüş cənələri ilə kişinin başını və peysərini dişləməyə başladı. Az sonra erkək yırtıcı da özünə gəldi. Artıq vəhşi pişiklər üstünlüyü ələ almışdır; cəmi bir neçə saniyə ərzində kişi ölümcül təhlükəylə üz-üzə qalmışdı. Sifəti qana bulaşmışdı, vəhşi pişiklər səbirsizliklə kişinin yerə çökməyini gözləyirdilər, o isə yerindəcə dimdik dayanmışdı. Daha düşünmürdü – sadəcə yerində dayanmışdı, vəhşilərin hər tərəfdən onu didməsinə tamaşa edirdi. Amma dumanlı şəkildə də olsa, başa düşürdü ki, hər keçən an gücünü, taqətini daha çox itirir. Birdən-birə sanki qollarına əlavə güc gəldi, erkək yırtıcını havaya qaldırıb, qəzəblə çay daşlarına çırpdı. Sonra diş yırtıcının boynundan yapışib, özündən uzağa tulladı və qeyri-insani səslə hayqırmağa başladı:

– Yooox!

İki addım atıb, aşağı əyildi, xəncərin dəstəyindən bərk-bərk yapışdı, belini düzəltmək istədi, lakin qəfildən gücdən düşməyə başladı, başı firlandı, dizləri boşaldı, bir dizinin üstünə çökdü. Meh kürəyindəki yaraları göynədir, yırtılmış köynəyinin cırıqlarını havada yellədirdi. Quşların səsi yenidən eşidilməyə başladı.

Kişinin başı hərlənir, bədəni sizildiyirdi. Erkək yırtıcı ağacın yanında göründü, o bir daha irəliyə atılmaq üçün fürsət axtarırdı, lakin onun da ağrıları vardı, gözlərindən yaş gəlirdi, bir az aralıda isə diş yırtıcı yaralarını yalayıb, arabir də kişiyə baxır, boğazını arıtlayıb, möhkəm mırıldayırdı.

Kişi qoluya sifətinin qanını sildi – caynaq yerlərinin ağrısından gözləri yaşırdı. Ağrıların kəsməsini gözlədi, dərindən nəfəs alıb döyüş meydanını gözdən keçirdi və məyus-məyus dilləndi:

– Kaş kimsə məni görəydi!.. Bu qədər zəhmət boşə getməlidir?!. Bu qədər... şey... – o, əlləriylə başını tutdu.

Qan üzüaşağı axıb, buxağında laxtalardı. Gözlərinin altında da qan laxtaları gözə dəyirdi... Hiss edirdi ki, nəyin

bahasına olursa-olsun, ayağa qalxmaq lazımdır. Diz çökmüş adamı məğlub etmək asandır. Böyük əziyyətlə ayağa qalxdı. Belini dikəltdi, xəncərini çəkib öz-özünə dedi:

– Nəsə etmək istəyirdim... Hə, çayın dibi! Çayın sağ tərəfi ilə gedəcəyəm, o tərəf sakitlidir...

Başını çevirib çayın dibinə baxdı, heç nə görə bilməyib fikirləşdi ki, yəqin kor olub. Qorxudan sarısını udmuş kişi çay daşlarının üstündə heysiz dayanmışdı, zərrə qədər də gücü qalmamışdı. Artıq fikirləşməyə belə heyi yox idi. Həyat varlıq və yoxluq arasında sıxışıb qalmışdı. Görəsən, onu qarşıda nə gözləyirdi? Ölüm başının üstünü almışdı, amma deyəsən, bu dəfə də həyat qalib gələcəkdi... Kişi yavaş-yavaş hərəkətə gəldi, yenidən özünü güclü hiss etməyə başladı.

– İşıq! – O, sakitcə köksünü ötürdü. Hiss olunurdu ki, gözlərinə yenidən işıq gələcəyinə inanır; inamı elə böyük, elə güclü idi ki, bəlkə, kor olmuş gözləriylə də görə bilərdi.

Köynəyinin qoluyla gözlərinin altında laxtalanmış qanı təmizlədi. Göz qapaqları öz adı rəngini aldı, gözləri açıldı. O, artıq hər şeyi – tünd-yaşıl yarpaqları da, torpağı isidən gün ışığını da, sağ tərəfində yerə düşmüş xəncəri də aydın görürdü.

Kişinin gözlərində sevinc və fərəh qığılçımları parladı. Dərindən nəfəs alıb vəziyyəti götür-qoy elədi. Dişi yırtıcı gözünə daha təhlükəsiz göründü. Fikirləşdi ki, erkək yırtıcıya hücum çəkmək daha məqsədə uyğundur. Vəhşi pişik kişinin üstünə gəldiyini görüb müqavimət göstərmək istədi, amma elə bu an xəncər qabırğalarının altına saplandı. Vaşaq pəncələrini bir-iki dəfə havada oynadıb cansız halda yerə yığıldı.

Kişi ətrafi süzdü. Erkək yırtıcı hərəkətsiz idi. Ölümcul yara almış dişi yırtıcı zingildəyir, yerində çapalayırdı. Düşmən zərərsizləşdirilmiş, təhlükə aradan qalxmışdı. Kişinin gərilmiş bədəni yavaş-yavaş boşalmağa, sakitləşməyə başladı.

“Cəhənnəm olsunlar! Onları öldürmək fikrim yox idi”, – o fikirləşdi, erkək yırtıcıya yaxınlaşıb, ona təpik iliştirdi.

Zığ-zığlar ucadan, səs-səsə verib cikkildəşirdilər, sanki meşənin bütün quşları ora yığışmışdı. Kişi boylandı, meşəliyə

göz gəzdirdi. Sonra erkək yırtıcının yanağında buraxdığı dərin çapığı əliylə yoxladı, sinəsinə və qollarına baxdı, ağır söyüş söyüb, dişi vaşaq tərəfə getdi. Buna “getmək” demək olmazdı, o, böyük çətinliklə yeriyir, səndirləyirdi. Yolda ayağı daşa ilişdi, az qala yıxılacaqdı.

Dişi yırtıcı sonunun çatdığını hiss edirdi, bədənini xof bürümüşdü. O qədər qan itirmişdi ki, tərpənməyə gücü qalmamışdı, astadan zingildəyirdi. Əlində xəncər tutmuş kişinin yaxınlaşdığını görəndə, birtəhər gücünü toplayıb, onun üstünə atıldı. Xəncər kişinin əlindən sürüşüb çıxdı, ağaca dəyib harasa düşdü. Onu axtarmağa vaxtı yox idi. Kişi əllərini yırtıcının boğazına keçirtmək istədi. Yırtıcı canfəşanlıqla özünü müdafiə etməyə çalışır, hətta bəzən onu üstələyirdi. Axırda kişi fürsət tapıb yırtıcının boğazından yapışdı, lakin artıq gücü qalmamışdı. Yoxsa onu da dili çıxanacan boğar, qaldırıb daşlara çırpardı. Vaşaq da taqətdən düşmüşdü, əslində, müqavimətə çoxdan son qoymalı, taleyiylə barışmalı idi. Amma belə şeylər yırtıcının ağılına gəlmirdi. Kişi yırtıcının belini ağaca dayayıb, var gücü ilə boğazını sıxdı... elə bu vaxt lap yaxından, vur-tut otuz metr məsafədən kimsə atəş açdı.

Vaşağın bədəni birdən-birə torba kimi sallandı.

Kişi heyrətlə əlindəki yırtıcıya baxırdı. Gullə gicgahından dəymışdı. Kişi hiddətləndi, hirslə əllərini göyə qaldırıb qışqırkırdı:

– Kimdir?! Kim atdı?!

Amma yaxınlıqda heç kəsi görmədi, yenidən əlindəki yırtıcıya baxdı, onu lazımsız əşya kimi ağacın altına tulladı.

Kolluqdan xışıltı və şaqquştı eşidildi. Hiss etdi ki, kimsə ona tərəf qaçır. Dərhal əlini uzadıb xəncəri götürdü və səs gələn tərəfə boylandı.

Tüfəngli bir kişi idi. Yaxınlaşdı, yaralını başdan-ayağa süzdü, gözlərində xof şimşəkləri çaxdı, bir neçə addım da atıb dayandı. O, heyrətlə kişinin parça-parça olmuş paltarına, tamam qana bələnmiş bədəninə baxır, gözlərinə inana bilmirdi. Nəsə demək istədi, amma dili topuq vurdu, səsi çıxmadı.

– Nə işinə qalmışdı! – kişi hiddətləndi. – Mən özüm onun axırına çıxacaqdım...

Gələn adam heç nə demədi, sakitcə heydən düşmüş kişini yataq kisəsinin üstünə uzatdı. Çantasını açdı, yaralarını sarımağa başladı.

– Artıq öldürmüştüm, – o dedi. – Mən özüm...

Kişi dinib-danışmadan onun yaralarını sariyirdi. Yaralı astadan inildəyir, canını dişinə tutub dözürdü.

Şam ağacına ağacdələn qonub ağacı dimdikləməyə başladı. Bir anlığa dayandı, dəldiyi yerə baxıb yenidən döyəcləməyə davam elədi. Kişi inildəyə-inildəyə ağacdələnə göz qoyurdu. Gələn kişi də başını qaldırıb quşa baxmağa başladı. Ağacdələn var gücü ilə ağacı dimdikləyir, ağacın xirdalanmış qabığı yerə yağış kimi töküldü. Quş arabır dayanır, yenidən dimdikləməyə başlayırdı. Qabığın altında böcək olduğunu hiss edən ağacdələn daha tez-tez zərbə endirir, nəhayət qabığı dəlməyə çalışırdı. Axır ki quş yorulub əldən düşdü, daha ağacı döyəcləməyə gücü çatmırıldı. Amma yenə də əl çəkmədi, azacıq dincələndən sonra yenidən ağacı dimdikləməyə başladı. Lap bezib əldən düşdüyü məqamda kök böcəyi dimdiyinə keçirdi. Artıq uçub getməyə hazırlaşdı... qanadlarını gərib havaya qalxmaq istəsə də, bunu bacarmadı, daş kimi kişinin ayaqlarının yanına düşdü.

Kişi diksini geri çəkildi. İkiisi də təəccüblə dimdiyində böcək olan ağacdələnə baxırdı.

– Bax, elə hey “mən özüm, mən özüm” deyirsən!.. Ucuz qurtuldun! – Gələn kişi gülərək dedi, həmin məqamda qəfildən quş qımäßigandı, qalxıb gözlərini açdı, bir müddət matdimmatdım adamların üzünə dikdi. Sonra yerində çırpındı və uçub getdi.

Gələn kişi ağızını açıb göyə baxırdı.

Yaralı gülməkdən özünü saxlaya bilmədi.

“ASSA!”

Sarı vahəni xatırlamayaq?.. Xatırlayaq... Nə idi o əclafın soyadı?... Nə idi, hə? – Katsaberidze!..

Bu hadisə, bizi yatabla Karaqanda şəhərinə aparanda baş verdi. Mən Karaqandaya deyil, Komiya getmək istəyirdim – İntanın və yaxud Vorkutanın həbs düşərgələrinə. Çünkü orada Amiran Morçıladze, Rezo Tkavadze, Tariel Kutateladze, Saşa Papava kimi dostlarım vardı. Bunun üçün hansısa bir yolla yatabdan qalmalıydım. Həbsxanada yatdığını uzun müddət ərzində fəndgirliyi, o cümlədən özümü ağıldankəmliyə vurmağı öyrənmişdim. Yatabdan qalmağın daha bir yolu da şəxsi işi oğurlayıb ələ keçirmək idi, lakin bu, demək olar ki, mümkün olan şey deyildi. Çünkü bizi dustaqlar vaqonuna yerləşdirir, şəxsi işləri isə mühafizə rəisinin kuplesində saxlayırdılar. Bir sözlə, özümü dəli yerinə qoymaq qərarına gəldim. Bu o qədər də asan iş deyil: gərək yeməkdən imtina eləyəsən, bir kuncə qışılıb oturasan, heç kəsə bir kəlmə cavab verməyəsən, yeri gəlsə, altını belə batırasan. Zaman və yer gərək o qədər mükəmməl seçilə ki, yaxında hansısa düşərgənin psixiatriya müalicəxanası olsun və getdiyin qatar həmin xəstəxana yerləşən şəhərdən keçsin. Onu da deyim ki, xəstəxanada sənin xəstəliyinin təsdiq olunması şərt deyil. Əsas yatabdan qalmaqdır – qalan şeylər sonradan düzələ bilər. Uzun sözün kəsəsi, Kazan şəhərində məni qatardan düşürdülər. Məni – yəni məhbəs Yaqor Karqaretelini sanitarlara təhvil verdilər və qatar Karaqandaya yola düşdü. Qatardan düşənləri xəstəxanaya gətirib yatab kamerasına yerləşdirdilər. “Dəlilik proqramı”na uyğun olaraq müqavimət göstərirdim. Uşaq vaxtı hərdən ata-anamla birlikdə Surama gedirdik, lakin heç oradakı dəlixanada da bu qədər dəli görməmişdim. Büyük kamera ağızınacan dolu idi. Bir kuncə qışılıb ətrafımı “tədqiq” etməyə başladım... Bu “Sarı oazis” belə əmələ gəlmişdi: dəqiq bilmirəm, nə vaxtsa Martin Lüteri təqib edən kilsə Kazan şəhərinin lap yaxınlığında bir monastır təsis etmişdi – aydındır

ki, müsəlmanları Lüterin təsiri altına salmaq məqsədilə. Əvvəlcə monastırın yalnız bir korpusu varmış. Sonralar korpusların sayı artıb iki, ya üç olmuşdu: qotik üslublu damlardan bacalar qalxırdı. Bacalar bina uzunu yan-yana quraşdırılmışdı. Bu dəqiqlik sonrakı hadisələri təsvir etmək üçün vacibdir!.. İnqilab Lüterin nəzəriyyəsini qəbul etmədi və monastırı Düşərgələri İdarəetmə müəssisəsinə verdilər... Beləliklə, qısılib bir kündə oturmuşam, vəziyyəti diqqətlə izləyirəm. Hərdənbir kişi sanitarlar gəlib xəstələri komisiyadan keçirməyə aparır və komissiya tərəfindən xəstəlikləri təsdiqlənməyənləri yenidən geri – kameraya qaytarırlar. Nahar vaxtı qapı açıldı, dustaqlar üçün yemək gətirib paylamağa başladılar. Bütün düşərgələrdə olduğu kimi adı “balanda” və bir dilim çörək paylayıb getdilər. Əynində dənizçi forması olan bir xəstə var idi, həkim Rozenberq onun yanında cırdan kimi görsənirdi. Yeməyə əlini vurmur, oturub donquldanırdı. Onunla üzbez, qabaq-qənşər çarpayıda isə kürən, tüklü bir kişi oturmuşdu. Kürən öz payını yeyib əlini saqqalına çəkdi və birdən əl çalaraq “Assa!” deyə qışqırıldı. Buna bənd imiş kimi dənizçi də qəfil yerindən sıçrayıb qollarını yana açdı, “Assa! Assa!” bağırı-bağırı rəqs etməyə başladı. Köpək oğlunun səsi elə gur çıxırdı ki, az qalırdı divarların suvağı tökülsün. Dənizçi rəqs etməyə son verənə qədər kürən onun balanda və çörək payını götürüb yeməyə başladı. Dənizçi isə hələ də bağırı-bağırı oynamaya davam edirdi. Kürən hərdənbir əl çalır, onu daha da qızışdırırırdı. Səs-küyə sanitarlar özlərini yetirdilər, dənizçinin əl-qolunu bağlayıb əyninə dəli köynəyi geydirdilər. Kürən, dənizçinin balanda və çörək payını yeyib qurtardıqdan sonra metal kasanı əvvəlki yerinə qoydu. Birazdan sanitarlar qayıdib susmuş dənizçinin əynindən dəli köynəyini çıxartdılar və kamera sükuta qərq olub əvvəlki abhavasına qovuşdu. Ertəsi gün xəstələri yenə yoxlamağa başladılar. Bu dəfə müayinədən keçirməyə xeyli adam apardılar. Yenə nahar yeməyi paylandı və dünənki hadisə bir daha təkrar olundu: kürən “Assa!” deyə qışqırıb əl caldı,

dənizçi ayağa durub dünənkindən daha betər bağırmağa, rəqs etməyə başladı. Yenə sanitalar gəlib nəhəng dənizçinin əyninə dəli köynəyi keçirdilər və yenə də kürən dənizçinin balandayla çörək payını içəri ötürdü. Üçüncü gün də eyni hadisə təkrar olundu, amma dördüncü gün artıq kürəni də dəli köynəyiylə “çarmixa çəkdilər”. Nəhayət, sanitalar başa düşdülər ki, dənizçini qızışdırın kürəndir. Köynək geyindirmək olduqca iztirablı prosesdir; kürən birdən gürcü dilində söyüş söydü və söydüyü söyüşə bir “vay, ana” kəlməsimi əlavə etdi, bəlkə də, əksinə “vay, ana” deyib sonra söyüş söydü, bunun elə bir əhəmiyyəti yoxdur. Beşinci gün səhər tezdən məni komissiyaya apardılar və təbii ki, dəli olmadığım üzə çıxdı. Yatabdan qalmaq üçün özümü dəliliyə vurduğumu danmadım. Hər halda, artıq bilirdim ki, kürən gürcüdür və xəstə deyil. Bu əclaf neyləsə yaxşıdır: nahar vaxtı yorğanı başına çəkib susdu. Bununla sübut etmək istəyirdi ki, həqiqətən dəlidir və dənizçinin “Assa!” deyə qışqırıb oynamığının buna heç bir dəxli yoxdur. Nə bilim, bəlkə, başqa fikri də var idi... Hər halda, yeməyi yaxın qoymadı, uzanıb yorğana bürünmüştü, lakin sanitalar kameranı tərk edən kimi yorğanın altından qollarını çıxarıb əl çaldı və dərhal da yorğanı başına çəkdi. Dənizçi hər gün etdiklərini bu dəfə də təkrarladı. Sanitarlar yenə onun əyninə dəli köynəyi keçirdilər. Birazdan dənizçinin köynəyini çıxartdılar və yalnız ondan sonra kürən öz payını yeməklə kifayətləndi.

Bir-iki gündən sonra kamera boşaldı, cəmi dörd-beş nəfər qaldıq. Dənizçini komissiyadan keçirməyə apardılar və tez də geri gətirdilər. Nahar paylananda kürən həmişəki kimi qollarını yorğanın altından çıxarıb əl çaldı və bir daha “Assa!” dedi. Dənizçi yavaşça ayağa qalxdı, yorğanın altındakı təhrikçiye yaxınlaşıb: “Assaa, hə... sənin ananı!” – onun üstünə şəşələndi. Qıvrıq hərəkətlə kürəni qucağına alıb kameranın divarına çırpıldı. O, kürəni döyə-döyə boş çarpayılardan birinin üstünə atır, sonra qaldırıb başqa bir boş çarpayının üstünə fırladırdı. Onları zorla araladım. Aralarına tək mən girdim. Bəzi dus-

taqlar hələ yenə də ümid edirdilər ki, bəlkə, ikinci dəfə komisiya qarşısına çıxarılsalar, xəstəlikləri təsdiq olunur. Aydındır ki, dəli heç vaxt başqalarının dava-dalaşına, çəkişməsinə qarışmaz. Sözün düzü, Katsaberidzeni dənizçinin əlindən alarkən, özümü də yaxşıca əzişdirmişdilər. Üç nəfər simulyantın münasibəti beləcə bitdi. Bitdi, çünki deməzsənmi Proskurov yenə dama çıxıbmış, məni isə onun əvəzinə mətbəx üçün odun yarmağa göndərdilər. Komissiyadan keçərkən xəstə olmadığımı özüm boynuma aldım. Hə, bu Proskurov dediyim çox maraqlı bir tip idi. Onun xəstəliyi beynini gəmirən mənasız fikirlər idi: o əmin idi ki, sovet kənd təsərrüfatının gələcək inkişafını kolxozlar yox,sovxozlardan müəyyənləşdirəcək. Lakin bu idefiks hərdənbir yadına düşürdü. Əksər halda isə çox sakit, çalışqan insan idi, mətbəx üçün odun yarındı. Bir sözlə, xəstəliyi xroniki idi. Nəzəriyyəsini kütləyə çatdırmaq üçün auditoriyani da orijinal üsulla toplayırdı: korpusların qotik damlarındakı bacanın üstünə qalxıb, oradan çıxış etməyə başlayırdı. İş burasındadır ki, keçmiş monastır, hal-hazırda isə Düşərgələri İdarəetmə müəssisəsinin "Sarı oazis" adlanan psixiatriya müalicəxanası da artıq şəhər ərazisinə daxil edilmişdi. Hasarın o üzündəki küçə həmişə adamlı dolu olurdu. Birinci çıxışını Proskurov bu cür təşkil etmişdi: çardağa qalxmış, çardaqdən damın üstünə, damın üstündən isə bacalar cərgəsinə. Cərgə qədimdən salınmışdı və buna görə də uzun, beş və ya altı bacadan ibarət idi. Sanitarların bəxtindən Proskurov dama ancaq iki-üç ayda bir dəfə çıxırdı, yoxsa xəstəni oradan düşürmək zarafat iş deyildi. Onlar çardaqdən, lap uzağı isə dam pəncərəsindən o yana getməyə cürət etmirdilər – hamısının ailəsi, oğul-uşağı var idi və hətta kimsəsiz sanitar belə üçüncü mərtəbənin damından yıxılıb yerə düşmək istəmirdi. Şər qarışanda Proskurovun "auditoriyası" seyrəlirdi və o, elə oradaca yatır, səhər tezdən isə yenidən təbliğata başlayırdı. Proskurovun dama dördüncü "səyahəti" zamanı sanitarlardan biri belə bir çıkış yolu fikirləşib tapdı (məncə, həmin sanitara Nobel mükafatı düşür):

iki-üç gün Proskurova zəvzəmək imkanı verdilər, sonra isə bir axşam dam pəncərəsindən çörək parçası göstərdilər. Proskurov, əlbəttə ki, çox ac idi, ona görə çörəyi götürmək üçün aşağı endi və əhvalat elə burada sona çatdı – təbii ki müvəqqəti olaraq. Proskurovu palataya götürdülər, o özünə gəlib əvvəlki işinə davam etməyə başladı... Amma bu dəfə onun yerinə odun yarmağa məni göndərmişdilər. Səbəbi isə sadəydi: “natiq” bu dəfə özüylə dama bir həftəlik ərzaq götürmüştü və yaxın günlərdə onun damdan aşağı enəcəyini gözləmirdilər.



EDİSER KİPİANİ

(1924–1972)

Tbilisidə doğulub. Gürcüstan Dövlət Politexnik İnstytutunun inşaat fakültəsini bitirşə də, əsasən, jurnalistika ilə məşğul olub, “Droşa” və “Mnatobi” jurnallarında işləyib. “Uca tavan”, “Tenebouri yamaclarında”, “Dənizi görməyən qız” adlı nəşr kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. “Qırmızı buludlar” və “Göyə atılmış papaq” romanları ilə təkcə Gürcüstanda deyil, bütün keçmiş SSRİ məkanında tanınıb.



QOBOY

Hər peşənin öz bezdirici yeknəsəqliyi var, – Dmitri həmişə özüylə gəzdirdiyi qoboyunu yellədə-yellədə axşam opera binasına girəndə özünə təskinlik verirdi. O, dinməzcə, başının hərəkətiylə orkestrin çalğıçılarını salamlayır, qoboyu qara rəngli ağacdan düzəldilmiş qabından çıxarıır, barmaqlarını dillərin üzərində gəzdirirdi. Salonda çilçıraqlar yavaş-yavaş sönürdü, elə bil kimsə nəhəng lampanın fitilini aşağı salır, gecikmiş tamaşaçılar yerlərini axtara-axtara ora-bura vurnuxurdular; dirijor pulta yaxınlaşır, çubuğu qaldırır, yeni tamaşa başlayırıdı. Əgər bəzən məşhur bir ifaçı qastrola gəlirdisə, Dmitri onu daha yaxşı görmək və eşitmək üçün fasılələrdə ehtiyatla ayaqları ucunda dikəlirdi. Belə şeyləri nəzərə almasaq, gündəlik yeknəsəqliyi heç nə pozmurdu.

Deyəsən, Dmitri opera orkestrinə qəbul olunan vaxtdan – bu da otuz beş il əvvəl baş vermişdi, onda Abesalom və Xozenin ariyalarını Saracişvili ifa eləyirdi – heç nə dəyişməmişdi. Klassik repertuarı Dmitri az qala əzbər bilirdi, yeni, sanballı opera əsərləri isə gec-gec yaranırdı, buna görə də premyera günlərində qocaman çalğıçını – təcrübəli sənət bilicisini – narahat eləyəcək bir hadisə baş vermirdi.

Əlbəttə, premyeradan sonra resenziyalar yazır, qurulusçu rejissoru tərifləyir, ifaçıları göylərə qaldırır, axırdı ötəri tərzdə “orkestrin çox gözəl çaldığını” qeyd eləyirdilər.

Onu da demək lazımdır ki, Dmitri digər musiqiçilərlə yanışı, müharibə vaxtı konsert briqadalarında çaldığına görə, medalla təltif olunmuş, yaxşı işinə görə təşəkkürnamə almışdı, amma bütün bunların hamısı ötəri – “bəzi orkestr üzvləri... və başqaları...” kimi qeyd edilmişdi.

Allah eləməsin, başqalarından yaxşı olduğu barədə fikirləşmək Dmitrinin heç ağlına da gəlmirdi. Qətiyyən. Amma bəzən küçədə, çox vaxt da evdə yuxuya getməzdən əvvəl elə ki gözlərini yumurdu, yaddaşında gənclik illəri, doğma kəndi,

kəndin qızları, oğlanları, ağsaqqal kişiləri və həmişə yanında tütək gəzdirən oğlan – yəni özü canlanırdı. Həmin sadə alətlə o, xeyli həmkəndlisinə zövq vermiş, cavanların qəlbini həyəcana gətirmişdi; ağsaqqallar dəfələrlə alnından öpüb yenə çalmasını xahiş eləmişdilər. Bütün bunların hamısı – uğur, hamının sevgisini qazanmaq, heyrət və hörmət – başqa bir kəsə yox, yalnız ona, Dmitriyə məxsus idi.

Hə... Nəhəng şəhər isə, elə bil gənci uddu. Özü kimi, bəlkə, özündən də istedadlı minlərlə gəncin arasında itib-batdı. İndi yalnız həmin o min nəfər tamaşaçının qəlbini həyəcana gətirir, həm də alqışını qazanırdı. Düzdür, Dmitri də onların arasındaydı, amma yalnız bütövün bir hissəsi, şəlalənin bir damcısıydı.

Hə, bəs sonra... Dmitri öz taleyi ilə barışdı: gündüz – məşq, axşam – tamaşa, gecəyarısı ev... gündüz – məşq, axşam...

Yox, yox, dayanın! Söz açmaq istədiyim axşam sadə ifaçıya uzaq yeniyetməliyində qalmış sevinci qaytaran bir hadisə baş verdi.

“Daisi” tamaşası gedirdi. Dmitri evə qayıdır hətta qoboyu qabından da çıxarmadı, onu təzə qəzetə büküb bayırı çıxdı. Qoboyu qəzetə bükəməyə çıxdan vərdiş eləmişdi. Bir dəfə küçədə sərxoş cavanlardan ibarət dəstə bəstəboy, çəlimsiz Dmitrini ələ salmışdı. “Ondan əl çəkin, – biri nifrətlə dillənmişdi, – özü də elə düdüyü boydadır”. Cavanlar gülüş-müşdülər. Dmitri onlara heç nə deməmiş, amma həmin hadisədən sonra qoboyun qabını qəzetə bükmişdə.

O, izdihamlı küçədə heç kəsə toxunmadan, kimsəni narahat eləmədən gedirdi.

Şirniyyat dükanının vitrininə baxanda yadına düşdü ki, arvadı “çayla içmək üçün nəsə” almağı tapşırıb.

Dükandan çıxıb addımlarını yeyinlətdi, amma adamlar sürətlə yeriməsinə mane olurdu, hətta arxadan gələn trolleybusu görmədən səkidən endi. Düzdür, axırıncı məqamda atılıb səkiyə çıxa bildi. Amma bir neçə nəfərdən qışkırtı qopdu – camata elə gəldi ki, tramvay onu əzib. Elə məhz həmin vaxt

yanından ötüb-keçən tramvayın toz qarışığı yeli sifətinə dəyəndə Dmitri arxada kiminsə səsini eşitdi:

– Bilirsən bu adam kimdir?

Dmitri geri baxmaqdan özünü güclə saxladı, amma addımlarını qəfildən yavaşıldı, elə bil kimsə onun yaxasından yapışdı saxladı. Hiss elədiyi kimi, sözlər məhz ona ünvanlanmışdı və elə ən təəccüblüsü də bu idi.

– Kimdir ki? – xoşagəlməz qadın səsi soruşdu.

Dmitri diqqətini topladı, sanki indi onun taleyi həll olunurdu. Qəfildən sükut çökdü və o həmin sükutda hökmü gözləyirdi.

– Bu adam olmasa, “Daisi”ni başlaya bilməzlər, – az qala pıçıltıya çevrilən kişi səsi cavab verdi.

Dmitrinin nəfəsi tutuldu, elə bil günün günortağı ildirim çaxmışdı. Sevinc, hətta sevincdən də güclü bir hiss onu bürdü. Ürəyi elə çırpındı, sinəsində elə şiddətlə döyündü ki, az qala çəlimsiz Dmitrini baş-ayaq eləyəcəkdi. Qıpqırmızı qızarış çəkinə-çəkinə ətrafa baxdı ki, camaatın arasında danışanları görsün.

Arxadan gələn gənc oğlanla qız onun üzünə gülümsəyirdi, onların ardınca gələn yaşlı ər-arvad da Dmitrini mehribanca süzürdülər. Sonra yenə gənc oğlan və gənc bir qız gəlirdi, onlardan arxada da qocalar. Ucaboy, bəstəboy, ariq, kök, yaxşı geyimli, şən – küçədə o qədər adamvardı ki, gəl görəsən!

“Bu kim ola bilər?” – Dmitri fikirləşirdi. Həmin anda trolleybus yenə şığıyb keçdi, yenə Dmitrini qorxutdu; özünə gəlib geri boyylananda ona baxan tamam başqa gözlər gördü, tamam başqa adamların gülümsər sifətləriylə rastlaşdı.

“Kim ola bilər?” – Dmitri yenə beynindən keçirib irəlidə gedən adamları süzməyə başladı. “Bu adam olmadan “Daisi”ni başlaya bilməzlər”, – o fikirləşir, qeyri-iradi operanın giriş hissəsini zümrümə eləyirdi. Doğrudan da, giriş hissəni qoboy başlayır. Onun melodiyası kədərli şikayət, güclə gizlədilən iniltidir. Sonra klarnet, ardınca da bütün orkestr çalmağa

başlayır. Şikayət haradasa yoxa çıxır, orkestr irəli şığıyır, mübarizə aparır, şiddetli müqavimət göstərir. Amma gücü tükənir və qoboy yenə keçmiş haqqında kədərli xatirəni andıran melodiyasını təkrar edir.

“Əlbəttə ki, mənsiz başlaya bilməzlər!” – Dmitri bunu az qala ucadan dedi, hiss elədi ki, artıq yerimir, qanadlanıb teatra doğru uçur.

İndi hamı ona yol verirdi.

Hamı ona baxırdı.

Hamı ona gülümşünürdü.

Dmitriyə elə gəlirdi ki, hamı ona tanımadığı yad adamın sözlərini piçıldayıր.

Qəfildən kimsə onu saxladı. Qonşusu idi.

– Hara belə tələsirsən? Hələ tezdir axı!

– Neyləyəsən, işimiz belədir, gərək tez gedəsən! – Dmitri həmişəki kimi dilləndi. Amma qəlbə köksünə sığmırıldı. Coxdan vərdiş elədiyi bu sözlərdən başqa, indi o digər sözlər də bilirdi, amma qonşunun bundan xəbəri yox idi.

Qonşunun zəhlətökən söhbətinə Dmitri candərdi qulaq asındı. Hərdən başını fikirli halda tərpədib yalandan nəyisə təsdiqləsə də, nəzərlərini bir nöqtəyə dikib öz düşüncələriylə məşğul idi.

Dmitri səhnə arxasına şən halda, fit çala-çala, cismində heyrətamız yüngüllük duya-duya keçdi. Uşaq kimi dəcəllik eləmək, bir-birinin üstünə yiğilmiş stulların üstünə atılmaq, yaxud zarafatla kiminsə yanağını çımdıkləmək istəyirdi. Pultların arasından adlayıb qoboyu yerinə qoydu. Həmin məqamda yaman siqaret çəkmək istədi. Artıq teatrın çıxmağın mənası yox idi, vaxt daralmışdı. Dmitri dolama pilləkənlə ikinci mərtəbəyə qalxıb bufetdən “Prima” aldı. Dəhlizdə gəzişə-gəzişə, siqareti acgözlükə sümürüb lojanın açıq qapısından pərdəsi salınmış səhnəyə baxırdı. Orkestr meydançasından köklənən alətlərin səsi gəlirdi. İndi anlaşıl-

maz musiqi parçaları, tamaşanın başlanmasına qalmış son dəqiqələr ona böyük ləzzət verirdi.

Birinci siqaretdən sonra ikincisini yandırdı. Yenə bufetin piştaxtasına yaxınlaşıb bir stəkan mineral su istədi. Orkestr meydançasına qayıtmaga qəsdən gecikirdi: “Görək mənsiz necə başlayacaqlar”. Eyni zamanda ikili hiss keçirirdi: birdən onsuz başlayarlar və bunun qeyri-mümkünlüyü.

Foye boşaldı, lojaların qapıları bağlandı. Dmitri cəld pilləkənlə aşağı qaçıb səhnə arxasına keçdi. Orkestr meydançasına uzanan dəhlizi ötüb alçaq qapının ağızına çatanda donub-qaldı: artıq salonda işıqları söndürürdülər, elə bil kimsə nəhəng çirağın fitilini aşağı salırkı. Gecikmiş tamaşaçılar öz yerlərini tapmaq üçün vurnuxurdu. Hər şey həmişəki kimiydi, yalnız pultun yanında dayanmış dirijor gərginlik içində gözlərini qıyıb qapıya baxır, görünür, həyəcanlanırdı.

– İndiyəcən hardasan! Dirijor səni gözləyir, – kontrabasçı tənə və həyəcanla piçildadı.

Dmitri pörtüb qızardı, cəld öz yerini tutdu, barmaqlarını dillərin üstündə gəzdirdi, dərindən nəfəs alıb çalmağa başladı.

Həmin axşam qoboyun bir qədər xaric səsləndiyini yalnız dirijor hiss elədi.



REVAZ İNANİŞVİLİ

(1926–1991)

Saqareco rayonunda doğulub. Tbilisi Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Gürcüstan Yazarlar İttifaqının katibi olub, ömrünün son illərində "Siskari" jurnalının baş redaktoru vəzifəsində çalışıb. İlk hekayələr kitabı 1953-cü ildə işiq üzü görüb. "Dağlarda fəryad", "Damda bayram", "Tebro", "Bibo", "Qışqabağı qüssə", "Canavarın ölümü" və s. nəşr kitablarının, ondan artıq ekran əsərinin, o cümlədən məşhur "Pastoral" və "Arzu ağacı" filmlərinin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə olunub, 1977-ci ildə Ş.Rustaveli adına Dövlət mükafatına layiq görüлüb.



SİXARULA

Mağvala içəri keçdi, kürəyini qapıya söykəyib başını yana çevirdi.

- Bizim dülgər sizi görmək istəyir, batono Levan.
- Hansı dülgər?
- Dülgərlik emalatxanasında işləyir.
- Nə istəyir?

Mağvala çıyılernini çəkdi.

- Deyir, arvadım ölüb, direktora sözüm var.

Levan açıqlandı. Bilirdi ki, bu cür adamlar, adətən, qanundan kənar şeylər üçün ağız açırlar. Bununla belə, başı ilə razılığını bildirdi.

- Gəlsin.

Mağvala çıxdı, ancaq qapını örtmədi.

Dülgər əvvəlcə başını uzatdı, sonra ayağını içəri qoydu, qapının yanında dayandı.

Balacaboy, dolu kişi idi, yəqin, altmış yaşını ötürmüş olardı. Böyük başı, iri gözləri vardi.

Təkəmseyrək ağ saçları qəhvəyi rəngli alnında bir-birinə qarışmışdı. Levana elə gəldi ki, kişi qalın bığının altından gülümsünür.

- Buyurun, buyurun...

Kişi irəliyə sarı bir addım atdı. İri papağını sağ əlindən sol əlinə keçirdi.

- Buyurun, buyurun!

Levan irəli yeriyib əl verdi. Dülgərin dəyənək kimi bərk, quru əli vardi.

- Əyləşin, – Levan ona stul təklif etdi.

– Yox, sağ olun, oturmaqla vaxtinizi alıb sizi narahat etmək istəmirəm.

- Nə narahatlığı var, canım?! Əyləşin, əyləşin.

- Yox, dərdimi elə ayaq üstə də deyə bilərəm.

- Buyurun.

Dülgər papağını irəli keçirib qurşağının yanından iki əli ilə tutdu.

– Arvadım... Sixarula ölüb...

– Nə danışırsız?!

– Yaziq xərçəngdən keçindi. Heç cür kömək edə bilmədik. Yenə, şükür ki, çox əziyyət çəkmədi...

Dülgər susdu. Onun gözləri fağır-fağır işildayırıldı. Görünür, ağız açmağa üzü gəlmirdi.

– Kömək lazımdır, – dülgər açıq-aşkarmasına gülümsündü.

– Sizi narahat etməyə məcburam.

– Həmkarlar təşkilatı sədrinin yanına get, mən də tapşırıram, imkan daxilində kömək edərik.

– Pul-mul lazım deyil. Təkcə maşına ehtiyacımız var. Meyiti kəndə aparacaqıq.

Levan fikrə getdi.

– Hansı kəndə?

– Burada, yaxınlıqda, Kaspi rayonunda balaca bir kənddir...

Levan yerinə çökdü. Maşın özlərinə də çatmırıldı.

– Maşın işi...

– Gərək kömək edəsiniz. Başqa çıxış yolu yoxdur.

Levan telefonun dəstəyini qaldırdı, nömrələri yiğdi, ancaq heç kim cavab vermədi.

– Maşın nə vaxta lazımdır?

– Sabaha. Yəqin, günortayacan geri, işə qayıdar...

Levan telefonun nömrələrini yenidən yiğdi.

– Siz burada qeydiyyatdasız? Şəhərdə yaşayırsınız. Kənddə nə işiniz var? Mərhumu burada basdırmaq olar...

– Burada siz deyən evimiz-eşiyimiz yoxdur. Bir də ki, ana qəbri kənddə olsa, övladları dədə-baba yurdunu unutmazlar.

– Əlbəttə, əlbəttə...

Başqa telefon zəng çaldı. Levan dəstəyi qaldırdı, dülgərə:

– Qonşu otağa gedin, – dedi, – ərizə yazar, fikirləşib nəsə kömək edərik. Ancaq idarənin hesabına beş-on manat keçirməyi unutmayın.

— Ayıb deyilmi? Bu barədə nə söhbət ola bilər? Ərizəni də özüm yazaram.

— Hə... hə... — Levan artıq telefona qulaq asırdı.

Dülgər gumrahlaşmış addımlarla otaqdan yenicə çıxmışdı ki, baş mühasib içəri daxil oldu. Bir dəstə kağızı stolun üstünə qoydu, əyləşib Levana baxmağa başladı.

Telefon söhbəti qurtaranda mühasib:

— Bir bunlara baxın, bilmirəm ağliniz bir şey kəsəcək, ya yox, — əlini kağızların üzərinə qoydu.

Levan kağızın birini götürdü. Qara rəngli telefon səsləndi. Levan dəstəyi qaldırdı.

— Eşidirəm, batono... şübhəsiz... — Levan ayağa qalxdı. — Bu dəqiqliq, batono.

Dəstəyi tələsik yerinə qoydu. Qalstukunu düzəltdi.

— Gəl görək... — onu qapıya sarı dəvət etdi, — heç yana getmə, bu gün bu işə əncam çəkməliyik. Bu gün...

Mühasib pərt halda çıxıb getdi. Levan artırırmaya keçdi. Plaşını geydi, papağını əlinə aldı.

Artırmadan çıxanda dülgərlə otağın ortasında rastlaşdı. Kişi əlində kağız tutmuşdu. Levan kağızı alıb stolun üstünə qoydu, qələmə əl uzatdı. Kağıza köhnə hərflərlə yazılmışdı: “Həyat yoldaşım Sixarula (Sixarula – gürcü dilində “sevinc” deməkdir) vəfat etmişdir. Xahiş edirəm, mərhumu Kaspi rayonuna aparmaq üçün maşın verəsiniz”.

— “Sixarula” sözünü yazmaq nəyə lazım idi, qatso?

“Sixarula” sözünü silmək istədi. Ancaq nədənsə buna əli gəlmədi.

Ərizənin sol bucağına “Yol. Mosidzeyə. İmkan daxilində kömək edin” yazdı, qol çəkdi. Yenidən ərizəni gözdən keçirdi.

— Sixarula həqiqi adıdır?

— Bəli, həqiqi...

— Yaxşı addır.

— Fağır özü də yaxşı qadın idi. Sağlığında bir dəfə də üzümə ağ olmamışdı.

— Yeri nurla dolsun. Mərhumu haradan aparacaqsınız?

— Aramyanskidən.

Qapıdan çıxanda dülgər ayağını ləngidib direktorun keçməsini gözlədi.

– Buyurun, buyurun! – deyə Levan onu irəli buraxdı.

Dülgər yönəmsizcəsinə əllərini havada oynatdı.

– Mağvala! – Levan katibəyə sarı çevrildi. – Mosidzeyə zəng elə, bu yoldaşa maşın versin. Sənsə Vaşadzenin yanına get, o belə hallarda hamiya kömək əlini uzadır.

– Çox raziyam, batono, özgə kömək lazım deyil.

– Gedin, gedin.

Levan əlini uzatdı. Dülgər əl verdi.

– Minnətdaram.

– Dəyməz...

Levan otaqdan çıxdı.

“Sixarula”... Maraqlı addır... Görəsən, o necə qadın imiş, nə cür ailədə anadan olubmuş, adını niyə Sixarula qoyub-larmış? Görəsən, o, öz adını həyatda doğruldurmuşmu? Bu dünyada Sixaruladan axır nə qaldı?

Gecə arvadının böyrünə uzananda dedi:

– Bir fəhləmin arvadı ölüb. Bilirsen, adı nə imiş? Sixarula...

Qadın gülümsündü:

– Yaziq...

Levan səhər saat onda şəhərin bir nömrəli xəstəxanasının yanında dülgərlə yanaşı durmuşdu. Böyründə sürücüsü, dülgərin iki ahil qohumu, mərhumu rayona aparacaq maşının sürücüsü dayanmışdı. Dülgərin bənizi qaçmış oğlanları və onların qardaşaları qara qapının yanında xosunlaşdırıldılar. Hiss olunurdu ki, qohumları Levanın burada olmasından razi qalıblar.

İki oğlan onlara tərəf qaçı, maşının bortunu açdılar. Dülgərin oğlanları, onların qardaşaları üstünə ağ çəkilmiş tabutu ehtiyatla gətirdilər. Dülgər papağını əlində tutub gözləri yol çəkirmiş kimi uzaqlara baxırdı.

Sixarula tabutun içində uzanmışdı. Balaca, bəstəboy, ağ saçlı qadındı. Şam rəngli cəfa çəkmiş ağ əlləri sinəsinin üstünə

çarpaz qoyulmuşdu, saralmış sıfəti, ərimiş dodaqları sakit idi. Alnındakı ağarmış tellərini külək tərpədirdi.

Levan maşına sarı gedib oğlanlara kömək etmək istədi. Gənclər tabutu yüngülcə qaldırıb kuzova qoyaraq qapağı örtdülər.


– Lütfən, kəndə də gəlin, halallıq verin – dülgər və oğlanları Levandan xahiş etdilər.

Levan:

– Əgər ortadan bir iş çıxmasa, yanınızdayam, – deyib, vidalaşaraq geri döndü.

Qişın çılpaqlaşdırıldığı, gövdələri qaraya çalan ağacların arası ilə gedirdi. Aşağı əyilmiş göy üzü ağır və qara idi. Bu qaraya çalan dünyada bir çimdik ağarmaqdə olan işıq vardı. Sixarula öz adının mənasıyla, narazı olmadığı həyatı, taleyinin bu cür sonluğu ilə elə bil bu işığa nur verirdi.

Levan hər şeyə – qara ağaclarla, qara göyə, qaraya çalan köhnə evlərin damlarına, gəlib keçən adamların sıfətinə baxırdı və hər şey ona ölümdən bəraət qazanmış kimi görünürdü. Levan səki ilə gedir və heç nədən qorxmurdu.



NODAR DUMBADZE

(1928–1984)

Tbilisidə doğulub. Ədəbi yaradıcılığa erkən yaşlarından başlayıb, uzun illər “Gürcüstanfilm” kinostudiyasında çalışıb. “Kukaraça” povesti, “Günəşli gecə”, “Qorxma, ana!”, “Ağ bayraqlar”, “Əbədiyyət qanunu” romanları ilə təkcə Gürcüstanda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanıb. Ssenariləri əsasında “Mən, nənəm, İliko və İllarion”, “Mən Günəşi görürəm” “Uğurlu yol”, “Çağırış”, “Kukaraça”, “Ağ bayraqlar” filmləri çəkilib. Ş.Rustaveli adına Gürcüstan Dövlət mükafatına və A.A.Fadeyev adına medala layiq görülb.



TEYMURLƏNG

Soğanlıqlı¹ Əli Osman oğlu təsadüfən Tarağay oğlu Teymurun qızını sindirdi – dabanbasaraq dalınca gələn qarayaxa uşaqlardan canını qurtarmaq məqsədilə əl ağacını tolazladı, ağac düz Teymurun dizinə dəydi.

Tarağayın oğlu Ağrıdan fəryad qopardı, səsi gəldikcə bağırmağa başladı. Adama elə gəlirdi ki, bu hay-küy heç vaxt qurtarmayacaq.

– Səsi başımıza düşdü, yaxşısı budur, başını kəs! – qonağı Mustafa məsləhət gördü.

– Nə danışırsan, bədbəxtə yazığım gəlir, – kefi pozulmuş ev sahibi cavab verdi, sonra Teymuru qucağına götürüb, sınmış qızını alabəzək yaylıqla yaxşı-yaxşı sarıdı və onu eyvana buraxdı.

– Ona bax, elə bil gözləri qan çanağıdır! Tələf olmasa, böyüsə, şübhəsiz, axsayacaq, amma çətin ki onun öhdəsindən gələn tapılsın! – Süleyman sözünü tamamlayıb qonağı içəri dəvət elədi.

– Levan! – kimsə küçədən səsləndi.

– Buyurun, möhtərəm Nutsa! – Nanuli qonşu qadının səsini tanıdı.

Həyətə iri çanta, şagird dəftərləri və qızılıgül dəstəsiylə yüklenmiş bir xanım girdi, gəlib kölgəlikdə əyləşdi.

– Möhtərəm Nutsa, hər gün niyə narahat olursunuz, – kiş, lənətə gəlmışlər! – hər gün qızılıgül gətirirsiniz, – kiş, kiş, yox olun sizi!

– Nə danışırsınız, – kiş, a toyuq! – narahatlıq nədi, əzizim Nanuli! Kiş! Kiş! Onları çəpərin içinə salmaq lazımdır, yoxsa bütün göyərtinin axırına çıxacaqlar, cəhənnəm ol, a toyuq!

¹ Soğanlıq – Tbilisi yaxınlığında azərbaycanlılar yaşayış kənd

– Çəpərin içində salırıq, amma lənətə gəlmışlər yenə də yol tapırlar... Kiş! Kiş!

– Quyruqlarını yolmaq, qanadlarının ucunu kəsmək lazımdı, əziz Nanuli, – cəhənnəm ol! Bir xoruza bax! Gör toyuğu necə qovur, yaramaz! Gör necə də gözəldi!

– Onlara baş qosmağa vaxt var? – Qadın əlini yellədi.

– Bu həftə vaxtim olmayıacaq. Gələn həftə onları hincə salıb, qanadlarını yolaram.

– Kömək eləyin, möhtərəm Nutsa, bizi bu yırtıcılardan qurtarın! – Nanuli yalvardı, dərhal da nəzakətlə xəbər aldı: – Bəs siz necə, bütün günü məktəbdə yorulmursunuz?

– Əlbəttə yoruluram, – Nutsa köksünü ötürdü, – bir görün, nə qədər dəftər var! Hamısını oxuyub, yoxlamaq lazımdı! Budur, Tsiklauri yazır ki, iki dəfə iki dörd də eləyir, beş də! Apsiauri dördüncü sinifdə oxuyur, zirrama hələ yeddi dəfə beşin neçə elədiyini bilmir! Amma soruşsan, deyəcək ki, kosmonavt olmaq istəyirəm!

“Yeddi dəfə beş... neçə eləyir?” – Beynimdən keçirdim. Qızardım. Bu nə rüsvayçılıqdı! Dayan, dayan! Üç dəfə beş – on beş... on beşlə on beş – otuz... yeddinci beşlik qaldı... Otuz, üstəgəl yeddinci beşlik – otuz beş... Yeddi beşlik alınır... Yaxud beş yeddilik? Dəli olmaq olar! Yox ey, yeddilik yox! Otuzla beş – otuz beş eləyər!.. Alnımın soyuq tərini silib həyətə çıxdım.

– Fikir eləməyin, möhtərəm Nutsa, lazıim gələndə sizin Apsiauri hər şeyi hamıdan yaxşı hesablayacaq.

– Oy, Nodar Vladimiroviç! Salam! Necəsiniz? Tfu, tfu, göz dəyməsin, əvvəlkindən yaxşı görünürsünüz! Gizlətməyin yeri yoxdu, bizi çox qorxutmuşdunuz...

– Təşəkkür eləyirəm, möhtərəm Nutsa, indi özümü pis hiss eləmirəm...

– Allah sizə ömür versin... Hə, gedim; bazar günü, əziz Nanuli, sizin toyuqlarla məşğul olaram.

– Sağ olun, sağ olun, möhtərəm Nutsa. Salamat qalın!

Qonaq durub həyətdən çıxdı, doqqazı arxasında örtdü.

Onun haqqında xoşagəlməz şayiələr dolaşırdı, amma Tamerlan söyləndiyi qədər də əxlaqsız deyildi. Tarağayın oğlunun cəmi on iki arvadı vardı. Əmirlər, xanlar, şahlar və sultanlardan savayı, kim bu qədər hərəm saxlayır? Dediym kimi, Tamerlanın cəmi on iki arvadı vardı – günəşüzlü, yaraşıqlı, hamısı bir-birindən gözəl, amma cəmi on ikicə nəfər idilər. Onların səkkizi xalis gürcü cinsiydi, Pasanauri bazarından almışdıq; doqquzuncunu uruslar məmləkətindən Nina Kuropatkina gətirmişdi; onuncusu Kiyev getmanı Yana Kuritsanın varisiydi; on birincisi Monqol cinsinin ömrünü uzatmaq məqsədilə uzaq Çində əldə edilmiş iridöşlü, uzunboyunlu gözəlçə De-Da-Liydi; on ikincisi isə Hokkaydo adasındaki yapon samuraylarının törəməsi, miniatür, olduqca mütənasib bədənli, qəşəng və çəpgöz Si-Si-liydi.¹

Vəssalam. Ömrünün son gününəcən Tamerlanın başqa arvadları olmadı, başqalarını almaq fikrinə də düşmədi; istəsəydi, qüdrətli Tamerlanın qarşısında kim duruş gətirə bilərdi?

Doğrudan da, bu türkləşmiş monqol çox amansız idi. Sözsüz, bu axsaq gavur, on iki günəşüzlü, yaraşıqlı xanıma sahib olmaq, cah-calallı hərəmxana yiyeşi olmaq üçün qan tökməli, rəqibləri yolundan kənarlaşdırılmalıdır.

O, qonşu məmləkətlərin on hökmdarından və sərkərdəsindən dördünü qırdı, büsbütün müflis elədi. Döyüş meydانında öz əliylə dördünün başını üzdü, sonra körpəlikdə sınmış ayağında parıldayan iri, tiyə kimi iti caynağıyla qarınlarını rəhmsizcəsinə parçaladı, onların içalatı toz-torpağa bulaşdı, devrilmiş rəqiblərini gözlerinin işığı sönənəcən qovdu.

İndi Tamerlanın düşərgəsi Araqvi dərəsindəydi, o sevimli arvadlarının əhatəsində, firuzəyi rəngli ipək çadırının qabağında, Gürcüstan günəşinin iliq şüaları altında gələcək qanlı çarpışmaların intizarını çəkə-çəkə istirahət edirdi.

¹ Gürcü dilində “dedali” toyuq, “sisili” cüca deməkdir.

Həmin bazar günü məşhur rus şairi¹ Saquramodakı evimə qonaq gəldi. Günortayacan İlya Çavçavadzenin malikanəsinin həyətində gəzişə-gəzişə dünya ədəbiyyatından söhbət elədik.

Nanuli həyətdəki ağacın altında nahar süfrəsi açdı. Rus dostum “Odessa”nın vurğunuydu, indi bu gözəl içkini ləzzətlə içirdi, mənsə arabir çex pivəsindən bir-iki qurtum alırdım – həkimlər mənə içməyi də çox görürdülər.

Birdən iri xoruzumuz masanın üstündə peydə oldu. Mən buna adət etmişdim deyə fikir vermədim, amma qonağım təəccübündən dik atıldı. Xoruz onu başdan-ayağa süzdü, sonra mənə sarı döndü: “Bu kimdi?”

– Dostum, rus şairi Yevgeni! – qonağı təqdim elədim.

Xoruz ona bir də baxıb qanadlarını elə bərk çırpdı ki, kağız salvetlər bəyannamələr sayaq havada uçuşdu, boğazını uzadıb var səsiylə banladı, yenə gözlərini mənə dikdi, Yevgeniyə işarə eləyib göz vurdu: “Bir ona bax!” – sanki, onun bütün əsərlərini əzbərdən bilirdi; sonra boşqabdan dana ətindən çəkilmiş kababın ən iri, ən yaşılı tikəsini götürüb masanın üstündən yerə atıldı, asfalt yolla axsaya-axsaya çıxıb getdi.

– Bura bax, bu kimdi? – özünü itirmiş qonağım soruşdu.

– Tamerlan, – deyib pivədən bir qurtum aldım.

– Kim?

– Dedim də, Tamerlan!

– Adamyeyəndi-nədi?

– Bütün tiranlar və diktatorlar kimi, – xoruzun acgözlüyüնə haqq qazandırdım.

– Topal olmasayıdı, mən o çığırğanı Şalyapin adlandırdım, – qonağın səsində həsəd duyuldu.

– O da düzdü, Şalyapinə daha çox oxşayır, təbii ki, Mefistofel rolunda, amma neynəmək olar, topaldı... – Mən razılaşdım.

– İlahi, necə də gözəldi! – Qonaq heyrətlə dilləndi. – Tamerlan haqqında Qoqla² necə deyib?

¹ Rus şairi Yevgeni Yevtuşenko nəzərdə tutulur.

² Gürcü şairi Georgi Leonidze nəzərdə tutulur.

– “Qoy məhəbbət məni Tamerlanın qılınçı kimi çapıb parçalasın”, – misranı söylədim.

Tamerlansa yanını basa-basa, qızıl taclı başını dik tutub, Günəşin şəfəqləri altında göyqurşağının bütün rənglərinə çalan libasında uzun, fəvvərə kimi bərq vuran quyuğunu dik tutub, xoşbəxt və vüqarlı görkəmlə hərəmxanasına, gözəl və sevimli arvadlarının yanına qayıdırı.

Tamerlan o gecəni hərəmxanada keçirdi. O, gözəl arvadlarını doyunca əzizlədi, hər birinə nəvaziş göstərdi, onların təşəkkür əlaməti kimi, sahiblərinin qüdrəti və böyüklüyü haqqında üzü göyə söylədikləri nəgmələrini dinlədi.

Xoşbəxt gecəydi! Amma Tamerlan yenicə şirin yuxuya getmək istəyirdi ki, çadırın zülmətini iri, gözəgörünməz bəbəyin bəyaz şüaları yardı. Şüa çadırın divarlarını axtarıb dilləndi: “Buradadılar!” – Sonra söndü.

Tamerlanın ürəyi düşdü. “Gözümə görünüb”, – fikirləşdi. Amma xoşagəlməz öncəduyum qəlbini bürüdü, gözlərini yuma bilmədi. Bəyaz şüa yenidən parıldadı, çadırın divarlarını bir də dolaşib yox oldu. Sonra şüa hardasa həyətdə göründü, Tamerlan kiminsə səsini eşitdi:

– Buradadılar, şüvüllərin üstündə yatırlar. Sən əlində fənər qapıda dur, buraxma, mən hamısını bir-bir tutacağam.

– Yaxşı, amma tez qurtar, yatmaq istəyirəm, – başqa səs cavab verdi.

Sonra da elə bir hadisə baş verdi ki, onu nə təsvir eləmək, nə söyləmək mümkünüdü. Çadırə soxulan kimse iri əliylə Tamerlanı qamarladı, qoltuğunun altında sıxıb qeyzlə dəbdəbəli libasını soyundurmağa, quyuğunu – Tamerlanın xüsusi qürur duyduğu, bütün dünyanın həsəd apardığı o gözəl quyuğunu yolmağa başladı.

Tamerlanın ürəyi dayandı, nəfəsi tutuldu. Sonra pipiyi göyərdi, gözləri qanla doldu. dözülməz ağrı olmasaydı, baş verənləri səfəh yuxu kimi qəbul eləyərdi. Amma təəssüf ki, yuxu deyildi! Üstəlik, həmin iri, güclü əl bir dəqiqədən sonra

onu – azca nəfəsini dərmış, yarıçılpaq Tamerlanı – kənara fırlatdı, zərblə divara dəyən Tamerlan ikinci səsi eşitdi:

– Sən neylədin, ana! Axı bu Tamerlandı!

– Hə? Niyə vaxtında demədin, fənəri sən tutursan axı? Bu qaranlıqda necə ayırd eləyim Tamerlan hansıdı, Çingizzan hansıdı? – Əsas divantutanın səsi cavab verdi.

“Necə? Bütün bunlar səhv üzündən, kiminsə diqqətsizliyinə görə başıma gəlib?!..” – Bədbəxt Tamerlan, az qala, hüşunu itirəcəkdi, amma sonra baş verənlər gözlədiyi bütün pislikləri kölgədə qoydu: həmin güclü əl təzədən çadırə soxuldu, indi də arvadlarını tutmağa başladı.

Cəhənnəm düz yarım saat davam elədi. Rəhmsiz əl Tamerlanın zərif, mehriban, gənc arvadlarının köynəklərini və alt paltarlarını soyundurdu. Ağlagəlməz səs-küydən, qaqqlıtıdan, ağlaşma və inilti səslərindən çadırın divarları titrəyirdi. Tamerlan iki dəfə arvadlarına qahmar çıxməq istədi, amma hər dəfə elə çirtma aldı ki, fikrindən əl çəkməli oldu, taleyinə boyun əyib çadırın küncünə qısıldı.

– Buna bax, gör bu gic necə dimdikləyir! – Cəza verən əlin sahibi qəzəblə dilləndi, De-Da-Linin büzdümündən axırıncı lələyi qoparıb, özünü çadırın altına buraxdı.

Araqvi dərəsi üzərində zülmət və qatı sükut hökm sürürdü.

– Nodar, bir ora bax, gör Nutsa nə oyun çıxarıb! – Nanuli məni çağırıb yolunmuş toyuqları göstərdi. – Heç olmasa, yaziq xoruza rəhmi gələydi! – O, həyətin bir küncündə büzüşmiş Tamerlana baxa-baxa gülüşünü zorla saxlayırdı.

– Doğrudan ha, xeyli iş görüb... – mən də gülümsündüm.

– Görünür, qaranlıqda toyuqla xoruzu ayırd eləyə bilməyib. Eybi yoxdu, bir müddət sonra yenidən gözəlləşəcək.

Qadınlar bədbəxtliklərə kişilərdən tez alışırlar.

Deyəsən, quşlar aləmində də belədi. Ertəsi gün Tamerlanın arvadları utanıb-qızarmadan çadırdan çölə çıxdılar, elə bil heç

yolunmamışdilar. Deyəsən, hətta geyimlərindəki dəyişiklik xoşlarına da gəlmışdı – hər halda, özlərini çəkə-çəkə, lovğa-lovğa gəzişirdilər.

Sürücüm Tristanla mən yalnız üçüncü gün duyuq düşdük: Tamerlan hindən çıxmırıldı. Tristan Tamerlanı zorla həyətə qovdu. Möcüzə məhz bu məqamda baş verdi: arvadları öz hökmdarlarına sarı heç gözlərinin ucuyla da baxmadılar. Tamerlan nə dənə, nə suya yaxın getdi. Tristan hinin qapısından aralanınan kimi Tamerlan dərhal içəri təpilib, qaranlıq künçə soxuldu. Hinə baş çəkdim, mənə elə gəldi ki, Tamerlan zarzar ağlayır.

- Ona nə olub? – Tristan soruşdu.
- Xanımlardan utanır!
- Nə danışırsınız? Elə şey olar?! – Tristan əlini yellədi.
- Sənə deyirəm utanır, ya da özünü təhqir olunmuş sayır.
- Üstündən iki gün keçib, hələ unutmayıb? Necə olsa da, xoruzdu axı.
- Görünür, unuda bilmir. Bilirsən, onların arasında da bu cür qürurluları var...

Sən demə, Tamerlan mənim təxmin etdiyimdən də qürurluymuş. O, beş gün hindən çıxmadı. Altıncı gün pomidorları sulayanda kiçik nəvəm Levan qaça-qaça gəldi, töyüyü-töyüyü xəbər verdi:

- Babacan, Tamerlan ölürlə!
- Körpənin çənəsi əsir, yanaqlarından göz yaşı süzülürdü.
- Hinə sarı getdim. Tamerlan yerdə uzanmış, gözləri şüşə kimi ifadəsiz idi, tir-tir əsir və... gözləyirdi.
- Ona kömək elə, babacan! – balaca Levan yalvardı.
- ...Tamerlan uzanıb gözləyirdi.

Təəccüblənməyin: Tamerlanın gözlərində nə yalvarış, nə qınaq, nə də lənətləmə-qarğış ifadəsi vardı – o gözlərdə yalnız arzuladığı ölümün intizarını görmək olardı.

1982-ci il iyulun 14-ü axşamüstü saat 6-da Tamerlan canını tapşırdı...

Yüzminlik ordu qəflətən vəfat etmiş Günəş timsallı əmirini Səmərqəndə, son mənzilə yola salırdı.

Atlardan enmiş minlərlə süvari matəm içində yəhəri alınmış, lacivərd ipək çulla örtülmüş lōhrəm atların yüyənin-dən tutub gedirdi. Üç yüz nəfər ayaqyalın, üz-gözünü cırıq-cırıq eləmiş, ağ kəfənə bürünmüş arvadı hökmdarın ölümünə ağlayır, ağrı deyirdi. Onlardan on iki ən sevimli qadın qızılı parçaya bürünmuş gümüş tabutun arxasında dizin-dizin sürü-nürdü – həmin on iki sevimli qadınını Tamerlanla birgə məzara gömməliyidilər...

Salnamələr belə deyir.

Onlara inanmayın!


Nə yüzminlik qosun, nə də üz-gözünü, sinəsini cırıq-cırıq eləmiş üç yüz arvad vardi. Qızılı parçaya bükülmüş tabut da yox idi.

Tristanla mən qəzetə bükülüb sellofan torbaya qoyulmuş qanlı tiranı vələs ağacının altında basdırıldıq. Arvadlarından heç biri öz hökmdarının arxasında məzara getmək istəmədi. Məzar-filan nədi! Hətta Si-Si-Li hamının qulağı eşidə-eşidə bəyan etdi:

– Onsuz da, o artıq məndən ötrü çoxdanın ölüsüydü!

– Səsini kəs, bədbəxt, Allaha ağır gedər! – mömin Yana Kuritsa boşboğaz Si-Si-Lini dimdiklədi. Vəssalam. Qalanları heç qəbrə sarı da baxmadı.

Amma bir məsələni qeyd eləmək lazımdır: bilmirəm vicdan əzabı çəkdiyindənmi (necə olsa da, onların əriydi), yoxsa təsadüfənmi, yaxud başqa səbəbdənmi, Tamerlan dəfn olunduğu gün onun dul arvadlarından heç biri yumurtlamadı.



TAMAZ ÇİLADZE

(1931)

Siqnaxi şəhərində doğulub. Ədəbi yaradıcılığa tələbəlik illərində şair kimi başlasa da, 60-ci illərdən nəşr əsərləri yazmağa başlayıb. Gürcü ədəbiyyatına Avropa ab-havası gətirən qələm sahiblərindən biri kimi tanınır. “Qış da başa çatdı” və “Breygel Ayı” romanları, “Ağ tüstü”, “Poseydon sarayı”, “Hovuz”, “Kaktus bağı”, “Ulduzlarda kim yaşayır”, “Kirayənişinlər” kimi irihəcmli hekayələri modern gürcü nəsrinin ən yaxşı nümunələrindən sayılır. Pyesləri teatr səhnələrində tamaşaaya qoyulub, ssenariləri əsasında filmlər çəkilib. Əsərləri dönyanın bir çox ölkələrində nəşr edilib. 1992-ci ildə Ş.Rustaveli adına Dövlət mükafatına layiq görüllüb.

DURNA

Payızdır... – qadın astadan dilləndi, – payız... Oğlan cavab vermədi, yastığı əlləri ilə qucaqlayıb üzüquylu uzanmışdı. – Səma durnalarla doludur.... – O, yenə dilləndi. – Uçub gəlirlər... – Susdu, sonra yenə təkrar etdi: – Uçub gəlirlər...

Həmişəki kimi səhər tezdən toru sahilin lap yaxınlığında, ucu sudan çıxmış dirəyə bağlayanda, oğlan bir neçə dəfə səmaya baxdı: elə bil kimsə yuxarıdan onu səsləyirdi. Başı üstündən səssizcə uçub-keçən durna qatarı kağız ilanı xatırladırdı.

“Nə böyük buludlardır!” – oğlan heyrətlə səmaya baxdı. Durnalar haqqında heç nə fikirləşmədi, sadəcə onları baxışlarıyla ötürdü. O, qayığın içində dayanıb, kəndiri dirəyə dolayırdı.

– Hər payız belədir: ilin bu vaxtında səma durnalarla dolu olur...

– Yat, – oğlan donquldandı, ancaq əslində, onun susmasını istəmirdi. Arvadının səsi yorulub əldən düşmüş oğlunu xoşhalındırırdı. Bu səs yuxuya oxşayırırdı, ancaq belə yuxunu görmürsən, eşidirsən. O, durnaların səmada necə uçduğunu da eşidirdi.

Qayıq asta-asta yırğalanırdı. Oğlan qayığın içində müvazinətini saxlamağa çalışır, kəndiri dirəyə dolayırdı. Qoca Abo qayığın arxa tərəfində oturub, dodaqları arasında közərən siqareti iki əliylə daldalamışdı. Toru bərkitməyə daha onun gücü çatmırıldı. Bəs onda dənizə niyə çıxırdı? Kim idi onu məcbur eləyən? Abo inadkardır, ondan yaxanı qurtara bilməzsən. Başından eləyə də bilməzsən. Qocaya necə deyəsən ki, az qala, babam yaşındasan, get otur evində.

Birdən qayıq yanı üstə əyildi, səma da ləngər vurdu, hətta rəngini dəyişdi, qırmızıya boyandı. İndi buludlar göyün üzündə tənbəl-tənbəl sürünenə naxır oxşayırırdı.

“Yaxşı, bəs naxır səmada nə gəzir?” – oğlan təəccübləndi.

Naxır isə həqiqətdə qəsəbə yolu ilə hərəkət edirdi. Axşam düşürdü. Elə bil inəklərin belini qırmızı ağcaqayın yarpaqları ilə örtmüşdülər. İnəklərin dolu, ağ yelinləri dəf kimiydi; onlar toydan qayıdan kefli çalğıçılar kimi səndirləyirlər.

Həyət qapısı açıldı, yola bir qız çıktı. O, öz arvadını tanıdı. Yox, bu qız hələ onun arvadı deyildi. O vaxt hələ onu uzaqdan tanıyırdı. Qız başını geri atdı, əlini gözünün üstünə qoyub səmaya baxdı.

— Durna, durna, — o şən-şən səsləndi.

Naxır, at belində oturmuş naxırçı, bacalardan çıxan tüstü... birdən-birə hər şey dondu. Yalnız qızın səsi hərəkətdəydi, asta-asta yuxarı qalxır, qalxdıqca nəyinsə şəklini alırdı. Axırda səs axşamın boz toranlığında əvvəlcə güclə seçilən, sonra isə aydınca görünən durnaya, qanadlarını geniş açaraq uzaqlara uçmaq üçün havalandı durnaya oxşadı.

Qəfildən başa düşdü ki, o özü orada yoxdur. Bəs onda bunu necə görə bilərdi? Ümumiyyətlə, o haradadır?

— Harada? — hündürdən soruşdu və dərhal ayıldı, sən demə, bayaqdan mürgüləyirmiş.

— Necə yəni harada? — arvadı cavab verdi. — Bizim bostanın yanında! — Görünür, o nəsə danışırmiş.

Həmişə yatmadan əvvəl qadın ona astadan nəsə danışırırdı, o isə dinməzcə dinləyirdi. Amma bunların hamısı yuxuya bənzəyirdi, elə bir yuxuya ki, onu görmürsən, ancaq eşidirsən.

— O, başını qanadının altına soxub yatırdı... — qadın dedi.

— Hə, — onun sözünü təsdiqlədi. Əslində, demək istəyirdi ki: “düzdür, durnalar məhz elə yatırlar”, amma tənbəllik elədi. Qadın hekayətini yarıda kəsməsin deyə “hə” deməklə kifayətləndi.

— Hə, — qadın davam etdi, — onlar belə yatırlar, ayaq üstə... və susdu.

Fikirləşdi ki, deyəsən, arvadı yuxu tutdu, amma elə bu vaxt onun gülüşünü eşitdi. Təəccübəldi, ancaq heç nə demədi, yalnız ciyninə toxundu ki, nəyə gülürsən?

— Mənim kimi, — qadın gülə-gülə dedi, — lap mənim kimi!

Qadın öz-özünə, səssizcə uğunub getmişdi.

Oğlan gülümsədi: "Hə, yenə başladı səfehləməyə..."

Qadın bunu bacarırdı. Günəşdən qorunmaq üçün üzünü örtüb bütün günü bostanda dolaşanda da, evdə sobanın böyründə yanaqları istidən pörtmüş halda oturanda da, boş durmurdu – həmişə nəsə tapırdı: ya balıqqulağı, ya tanımadığı qəribə ot, ya da küləyin eyvana gətirdiyi quş tükü tapanda ehmalca əlinə götürər, gözünü çəkmədən baxar... və gülümsəyərdi. Bəlkə də, öz fikirlərinə, quş tükü kimi küləkdə oynayan fikirlərinə gülümsəyirdi.

Uçanın günü dənizdə keçirdi.

– Dəniz, yalnız dəniz, – hündürdən, zəhlətökən boğuq səslə öskürən Abo deyirdi, – qalan hər şey yalandır.

Qocanın dəniz duzundan yeyilmiş əlləri qırxayağın kiçicik caynaqları kimi həmişə hərəkətdəydi. Abonun iri damarlı əlləri elə bil hörümçək toru ilə örtülmüşdü, gözlərinin işığı azalmışdı. İstər-istəməz fikirləşdi ki, gec-tez, o da qayığın burnunda oturmuş, küləkdən və duzdan ərimiş qoca kimi olacaqdır.

– Mənim heç kəsim yoxdur, – Abo deyirdi. Əgər həmin anda Uça toru çəkirdisə, qabaqcadan bilirdi ki, boş çıxacaq. Bu köpək oğlu nə tərs adamdır!" – o, ürəyində fikirləşirdi, ancaq qocaya heç nə demirdi.

– Heç kəs də lazım deyil! Heç kəs – Abo deyinirdi. Tsira isə eyvanda oturub gülümsəyirdi. Uça onu ilk dəfə bazarda görəndə də beləcə gülümsəyirdi. Onda qırmızı çətiri başının üstündə paraşüt kimi asılmışdı, özü isə ağ don və ağ səndəllər geymişdi. Bu səs-küydə, yaqlanmamış yelləncəyin ciriltisindən, satlıq mal-qaranın böyürtüsündən, deyəsən, heç nə eşitmır və görmürdü. Onu nə taxçalardakı al-əlvan parçalar, nə şirin qarpızlar, nə ətrafına çoxlu adam yiğilmiş çalğıçılar dəstəsi, nə də şəhərdən gəlmış rəssamin çəkdiyi lövhələr cəlb edirdi. Bu lövhədə çay və sitrus plantasiyalarında təsvir edilmiş insan fiqurlarının üstünə əmək qabaqcılarının şəkilləri yapışdırılmışdı. Lövhə fotoçu Amberkinin pərdəsinə oxşayırdı: başını pərdədəki deşikdən çıxarıb, at belində oturmuş adama çevrilirdin.

– Bu qız kimdir? – Uça dostundan soruşdu.

Elə bu an da əli əsalı, qısa sətin şalvar geymiş alçaqboylu, gonbul turistin səsi eşidildi:

– O qıza baxın! Yox, siz bir o qıza baxın!

– Yaziq, deyəsən, dəlidir! – dostu cavab verdi.

– Hardan bilirsən?

– Nə bilim, elə-belə dedim...

– Elə bildim tanıyırsan.

– Ömrümdə ilk dəfədir görürəm.

Uça dostunun bu qızı tanımadığından elə sevindi ki, uzun yalvar-yaxardan sonra sombrero qoymuş bütün turistləri çaxır zirzəmisinə girməyə razı saldı.

Dükəncinin elə yekə qarnı vardı ki, elə bil ayaqları üstündə yox, iri gil küp kimi düz piştaxtanın üstündə dururdu.

O, tanımadığı müştəriləri görəndə bığaltı güldü və qışkırdı:

– Xvançkara¹. Bunlara xvançkara ver!

Amma aydın oldu ki, turş tsalikauridən² başqa heç nəyi yoxdur.

Çaxırı xiyar turşusu bankasına tökürdü. Bankanı dolduranda əlində xeyli saxlayırdı, sanki gözləyirdi ki, içində pul atacaqlar. Coxlu çaxır içib hamısı kefləndi. Uçanın özü hamidan tez kefləndi. Əlini alçaqboylu, kök kişisinin boynuna salıb mahnı oxumağa başladı. Mahnının sözlərindən xəbərsiz turistlər həvəslə ona qoşuldular. Uça özünü elə xoşbəxt hiss edirdi ki, sevincindən ağlamaq istəyirdi. Kövrəldiyi üçün daha ucadan oxuyurdu. Birdən yarımqaranlıq, sərin zirzəminin pillələrinin başında çalğıçıların köhnə dəbli şalvarlarının balığı və ayaqqabılıarı göründü. Yəqin, mahnı səsini eşidib, zirzəmidə ziyafət qurulduğunu zənn etmiş, dərhal özlərini yetirmişdilər.

Həzin zurna səsi asta-asta zirzəmiyə yayıldı, şadýanalıq nidaları zirzəmini başına götürdü. Uça hiss etdi ki, əgər elə bu dəqiqə meydana çıxmasa, xoşbəxtlikdən ürəyi partlayacaq.

Canbazlara oxşayan gödək çalğıçılar boş meydanda dayanıb, ovurdularını şışirdə-şışirdə zurnalarını üfləyirdilər.

¹ Xvançkara – gürcü çaxırının bir növü

² Tsalikauri – çaxır növü

— Ah, bu dünyada, bu dünyada, sən yanarsan günəş kimi... — onlardan biri oxuyurdu.

Meydanın başında fotoçu Amberki pərdəsini çəkmişdi — başsız süvari şahə qalxmış atın başını güclə saxlayırdı. Uca qaçıb başını həmin deşiyə saldı.

— Amberki, ay Amberki! — o qışqırkı — məhv oluram, tez ol, a kişi!

Sonra at belində dənizin sahilinə doğru çapdı. Atlı ayaqlarının tappiltisi yanıqlı nəğmə səslərinə qarışmışdı:

— Ah, bu dünyada... bu dünyada...

Atı dənizin lap sahilində şahə qalxdı. Amma suya girmədi, coşmuş dənizin dalğalarından qorxdu.

“Sən ki balıqçisan, at nəyinə lazımdır?” — dəniz onu məzəmmət elədi.

“Bu dünyada ... bu dünyada, sən yanırsan günəş kimi...” — o, qollarını geniş açıb oxumağa başladı.

Sonra dənizə girdi... Tələsirdi, elə bil kimsə onu qovurdu, amma nə illah eləsə də, sahildən uzaqlaşa bilmirdi. Çalğıçılar dəstəsi indi dənizin lap sahilində, qum təpəciyinin üstündə durub yanıqlı-yanıqlı çalırdılar.

“Ah, bu dünyada...” — o, var gücü ilə qışqırkı, ağızına duzlu su dolurdu.

Sonra Tsira ilə birlikdə fotoçu Amberkinin yanına qayıtlılar. Qızı Amberki ilə onun şəklini çəkdi.

— Toy şəkilləri bax belə olur! — Amberki qışqırkı. O şəkil indi divardan, ata-anasının əksinin yanından asılıb. Onların şəkli də beləcə çəkilib: anası stulda oturur, atası isə onun yanında, ayaq üstə dayanıb. Görəsən, bu şəkli də Amberki çəkib?

— Neçə yaşındasan, Amberki?

— Nə?

— Heçə yaşındasan, deyirəm?

— Yaşımı soruşma, qadası.

— Niyə, a kişi?

— Eh.

Sonra hər şey öz köhnə axarına qayıtdı. İndi evə qayıtmağa tələsirdi. Sevinirdi: Tsira həmişə darvazanın ağızında gözləyir, uzaqdan görən kimi ona sarı qaçırdı. Uça isə o tərəf-bu tərəfə baxırdı, belə arvadının olduğuna görə qonşulardan utanırdı. Amma o sevinirdi, həm də yalnız sevinmirdi, özünü bəxtəvər sayırdı.

“Görürsən, xoşbəxt olmaq üçün insana çox az şey lazımdır. Sənə daha nə lazımdır, ay səfəh?” – öz-özünü danlayırdı. Amma yenə də elə bil nəyisə çatmırı, heç özü də bilmirdi nəyi çatmır. Illər isə bir-birini əvəzləyirdi. Bir... iki... üç... dörd....

Vaxt tez keçirdi. Bəlkə, ona görə ki, həmişə sabahkı günü gözləyirdilər, sanki sabah arzuları çin olacaqdı. Sabah... sabah... sabah... bu günü hesaba almırıldılar – təki gün tez keçəydi, qaranlıq tez düşəydi. Elə bil bu gün gördükleri iş vacib deyildi, ən başlıcası sabah olmalıydı. Sabah... O, Tsiranın yavaş-yavaş dəyişdiyini görürdü. Daha evdən eşiyə çıxməq da istəmirdi, sanki hər şeyə marağını itirmişdi.

– Biz nə üçün yaşayırıq! – Bir dəfə həyəcandan titrəyən səslə soruşdu.

Hiss olunurdu ki, bu sual çoxdandır ona rahatlıq vermir. Onda da beləcə qaranlıqda uzanmışdılar. Bayırda yağış yağır, çağlayan dənizin gurultusu eşidilirdi.

– Necə yəni nə üçün? – arvadına cavab verdi, ancaq Tsiradan səs çıxmadı.

– Biz! Biz nədən ötrüyük? – Tsira yenə dilləndi, səsi titrəyirdi.

O, dirsəkləri üstündə dikəlib arvadına baxdı:

– Nə oldu yenə sənə?

Qadın yorğanı başına çəkib susdu.

İki il əvvəl həmişəki kimi dənizdən qayıdanda evə çatmamış ona xəbər verdilər:

– Arvadını təyyarə meydanında görüblər, təyyarəçilərdən qohumu-zadı yoxdur ki?

– Təyyarə meydanında? – o, təəccübləndi. – Təyyarə meydanında Tsiranın nə işi var? Təyyarə meydanı qəsəbədən

üç kilometr aralıda yerləşirdi, burada vur-tut bir vertolyot, iki təyyarə vardı. Bu balaca təyyarə meydanı paraşüt idmanı həvəskarları klubunun ixtiyarına verilmişdi. Onlar hesabdan silinmiş bu təyyarələri təmir etmişdilər, arabir kolxozçuların köməyinə gəlirdilər. İki peşəkar təyyarəçi elə meydançadakı taxta daxmalarda yaşayırdılar. Biri ortayaşlı, o biri isə cavan idi.

Doğrudan da, Tsira evdə yox idi. Uça hər şeyi təsəvvürünə gətirə bilərdi, yalnız bundan savayı. Başılovlu təyyarə meydanına sarı qaçıdı. Yolun yarısında avtobus ona çatdı.

– Tsiranın dalınca gedirsən, elədir? – Sürücü pəncərədən başını çıxarıb dilləndi.

– Necə, hara? – o, heç nədən xəbəri yoxmuş kimi sakitcə soruşdu.

– Uça... – sürücü baxışlarını yayındırıb, sözə başladı.

– Nədir?

– Dünən də apardım onu oraya, srağagün də.

– Nə olsun?

– Heç nə... Çəkirsən? – o, siqaret qutusunu uzatdı.

– Dünən də... srağagün də... – Uça sürücünün dediyini təkrar etdi.

– Nə olsun? – İndi də sürücü soruşdu.

– Yaxşı, bəs...

– Bəsdir, yetər!

– Nə oldu?

– Heç nə...

Təyyarə meydanının yaxınlığında kiçik bir ev vardı. O evcikdə keşiş yaşayırdı. Avtobusun sonuncu dayanacağı keşisin evinin yanında idi. Yolun kənarında iri əncir ağacı vardı. Bu böyüklükdə çöl-biyabanda bu yeganə ağaç idi. Əncirin yarpaqları tozdan ağarmışdı. Ağacın altında uzun, iri daş vardı. Başdaşına oxşayırdı, onu buraya kim gətirmişdi, bilən yox idi. Paraşütçülər bu daşın üstündə oturar, avtobusu gözləyərdilər.

Avtobus dayandı.

– Nə isə, özün bilərsən, – sürücü Uçaya dedi.

- Yaxşı.
- Hələlik!

Uça tələsik addımlarla aralandı. Birdən dayanıb arxaya boylandı: sürücü kabinədən düşüb, ağacın altındakı daşın üstündə oturmuşdu. Uça qayıdırıb sürücünün qarşısında dayandı.

- Niyə qayıtdın? – sürücü soruşdu.
- Sən get. – Uça dedi. – Bizi gözləmə.
- Necə yəni? Sizi gözləyə bilərəm...
- Lazım deyil, get! – O, hökmə dilləndi; bilirdi ki, sürücü dava-dalaşa baxmaq üçün ləngiyib.
- Yaxşı, batono, sadəcə sizi aparmaq istəyirdim...
- Get, dedim sənə!
- Yaxşı, yaxşı...

Avtobus gözdən itənəcən Uça əncir ağacının altında dayandı. Yerindən tərpənmədi.

“Başıma gələnə bax? Təyyarə meydanında nə işi var?”

Sonra keşişi gördü. O, sətin tuman-köynəkdə pilləkənin üstündə oturub qəzet oxuyurdu. Uçanın ayaq səslərini eşidib eynəyini çıxartdı.

- Salam, – Uça salamlaşdı.
- Salam, oğul, – keşiş gözünü qayıb diqqətlə ona baxdı, tanımayıb başını yırğaladı, – bağışla, səni tanımadım.

Qəzeti səliqəylə qatlayıb yanında yerə qoydu, eynəyini də üstünə tulladı.

Bu vaxt Uça Tsiranı gördü. O açıq düzənlisin ortasında dayanmışdı, yaylığının ucundan ikiəlli tutmuşdu ki, külək aparsın; təyyarələrə sarı baxırdı. Uça da o tərəfə baxdı. Təyyarənin yanında adamlar qaynaşırıdı.

“Görəsən, nəyə baxır?”

Birdən-birə ürəyi sakitləşdi: Onu görən kimi hiss elədi ki, elə bir şey yoxdur. Tsiranın bu hərəkətindən təəccüblənməməliydi. Tələm-tələsik qaçıb gəldiyinə görə utandı: onu görəndə, nə fikirləşəcək? Yaxşı, bəs camaata nə desin, necə başa salsın ki, o, qəbahət iş görmür?

“Belə çıxır ki, hamiya hesabat verməliyəm. Yaxşı, tutalım dedim ki, eləcə dayanıb təyyarələrə baxır, inanarlarımı? Yox, yox, heç kəs inanmaz, axı onlar Tsiranı tanımlırlar”.

İndi də çalışırdı ki, Tsira onu görməsin, ona görə də keşis-lə söhbətə başlamaq istədi:

– Bura gəl, yanında otur, – deyib keşis bir az yana çəkildi. – Otur.

Pillələri qalxıb keşisin yanında oturdu.

– Bu meydan burada peyda olandan yuxum ərşə çəkilib, dinclik tapa bilmirəm, – keşis sözə başladı, – bilmirəm, hara baş götürüb gedim. Gedib deyəcəyəm, paraşütlə tullanmağa icazə versinlər, hoppanandan sonra isə paraşütü açmayacağam, vəssalam! – o, nazik səslə güldü, deyəsən, öz zarafatından özünün xoşu gəlmışdı. – Sonra qəzetlər yazacaqlar ki, keşis paraşütlə tullanır, – tez xaç çevirdi. – İlahi, sənin adına qurban, dəli olub bu camaat, nə gəzirlər göydə, nə itiriblər, görəsən?

“Neyləyim, – Uça fikirləşirdi, – onu harayasa aparmalı-yam, nəyisə göstərməliyəm. Yoxsa bütün günü dustaq kimi evdə oturur. Hamı kimi deyil, mən neyləyim? Gəl indi camaata başa sal ki, o başqa cür qızdır. Necə kömək edim ona? Hamı kimi yaşayırıq, təzə həyat kəşf eləməliyəm? Hər şeyin başını buraxım... bəs onda kim dolandıracaq bizi? Əl-ələ tutaraq Tsira ilə dünyani dolaşarıq... Camaatın tənəsindən qurtulmaq olar? Daşqalaq eləyərlər. Belə olmasa... Aha! Bu qızmar günəşin altında çöl-biyabanda dayanıb. Kaş biləydim, indi nə fikirləşir”.

– Hər şey yox olub gedir, hər şey, – keşisin səsini eşidirdi, – gedir və bir daha qayıtmır.

Keşis susdu. Birazdan:

- Bu saat soyuq su göydəndüşmə olardı, – dedi.
- Bulaq çox uzaqdadır? – Uça soruşdu.
- Yox, odur bax, əncirin yanındadır.
- Onda gətirərəm.
- Sənə zəhmət vermək istəmirəm.
- Su qabın varmı?
- Otaqda çaydan olmalıdır, qapının ağızında.

Pəncərələrə pərdə çəkildiyindən otaq qaranlıq idi. Otaqda kəsif iy, tənhalıq qoxusu vardı. Köhnə şkafın üstündə divara ikona söykədilmişdi. Surətin karşısındaki balaca gil qabın

içerisində şam yanındı, yanında isə Şotanın, Akakinin¹ və İlyanın şəkilləri olan köhnə təqvim asılmışdı.

Uça yaşıl, böyrü əzilmiş çaydanı götürüb çölə çıxdı.

– Tapdin? – keşiş soruşdu.

– Hə, budur. – Uça çaydanı yuxarı qaldırdı.

– Qəribədir, – keşis eynəyini taxıb çaydana baxdı. – Nə-yim vardı, hamısı itdi, yox oldu. Yox, demirəm ki kimsə oğurlayır, xeyr, hər şey öz-özünə yox olur. Məndən qaçırlar, yəqin, hamının məndən zəhləsi gedir.

Uça suyu gətirdi. Qoca çaydanı alıb qapağını götürdü, su ilə doldurub qum kimi xırdaca qurtumlarla, dincələ-dincələ içdi, sonra ikiəlli çaydanı qucaqlayıb bağrına basdı.

– Ay sağ ol, – deyib gözünü yumdu. – Tanrı köməyin olsun!

Beləcə, gözüyümulu xeyli oturdu.

Yerə enən təyyarə Tsiranın yaxınlığında dayandı. Uça arvadının necə geri çekildiyini gördü. Sonra Tsiranın gülüşünü eşitdi. Bəlkə də, eşitmədi, sadəcə ona elə gəldi. Adamlar qaçaqaça təyyarəyə yaxınlaşdı. Təyyarəçi kabinədən zorla çıxdı. Adamlar əl-qolunu oynadır, nəsə deyirdilər. Amma Uça heç nə eşitmirdi. Təyyarəçi qayıdır kabinəyə oturdu, motoru söndürdü. Qəfildən hər tərəfə sükut çökdü, hamı bir anlığa yerində dondu. İndi bu mənzərə şəkilə oxşayırırdı. Yenidən haykuy düşdü, adamlar təyyarəçini kabinədən çıxardılar və atıbtutmağa başladılar.

Birdən hamı Tsiraya sarı döndü:

– Tsira! – Kimsə çağırıldı.

Tsira yerindən tərpəndi, amma nə adamlara, nə də keşisin evinə tərəf getdi. O, təyyarə meydanının kənarıyla addımlamağa başladı.

– Tsira! Tsira! – İndi onu bir neçə adam səsləyirdi. – Bura, bizim yanımıza gəl!

¹Böyük gürcü şairləri Şota Rustaveli və Akaki Sereteli nəzərdə tutulur (tərc.)

Tsira arxaya boylana-boylana addımlarını yeyinlətdi. Adamlar onun arxasınca düşdülər.

– Tsira! Tsira!

Kənardan baxanda, adama elə gəlirdi ki, kəndin küçəsi ilə dəli qaçı, uşaqlar da onun arxasınca düşüb'lər. Amma deyəsən, onu incitmək fikrində deyildilər.

– Dayan, Tsira, dayan!

Ən axırda təyyarəçi qaçırdı. Arxasından paraşüt çantası asılmışdı. O, iki ayağı üstə qalxmış tisbağaya oxşayırırdı.

Uça yerindən sıçrayıb adamların qarşısını kəsdi. Tsira geri boylandı, onu görəndə daha bərk qaçmağa başladı.

Onu təqib edənlər töyüyü-töyüyü yaxınlaşdırılar.

– Nə istəyirsiniz qızdan, nə?

Həm dayandı, üzlərindən tər axırdı, zorla nəfəs ala-alə baxışdırılar.

– Sizdən soruşuram: nə istəyirsiniz qızdan?

Uça bir neçə tanış üz gördü. Gözünün içində baxa bilmə-yənlər məhz onlar idi. Bu vaxt təyyarəçi də gəlib çatdı.

– Nə olub? – o, Uçaya baxdı.

Uça ona yaxınlaşıb ikiəlli yaxasından yapışdı və bərk-bərk silkələdi:

– Nə istəyirsin o qızdan, nə?

Təyyarəçi ciyinlərini çekib, onun əlindən çıxmaq istədi:

– Burax məni!

Uçaya cavan bir oğlan yaxınlaşdı:

– Batono Uça, biz paraşüt idmanı klubu yaratmışıq!

– Mənə nə? – Uça təyyarəçini buraxıb cavan oğlana tərəf çevrildi. Başa düşürdü ki, axmaqlıq edir, amma artıq gözü qızmışdı. Axır ki, təyyarəçi güc-bəla ilə paraşütünü açdı, Uçaya yaxınlaşıb ciyinlərindən tutdu və özünə sarı çevirdi.

– Sən niyə tullanıb-düşürsən?

– Tullanıram? – Uça acı-acı gülümsədi. – Deməli, tullanıram, hə? – Qəfildən təyyarəçinin üzünə sillə çekdi. Təyyarəçi səndirlədi, ancaq yixılmadı. Bir an sonra özünə gələn təyyarəçi cumub Uçanın çənəsinə kəllə ilişirdi. Uçanın gözünə qaranlıq çökdü, sonrakı zərbə burnuna dəydi. Burnundan qan açıldı.

Gözünü açanda yerdə uzanmışdı, həmin cavan oğlan dəsmalla üzünün qanını silirdi. Sonra təyyarəçi ona yaxınlaşıb, yerdən qaldırıdı və ağını qulağına yaxınlaşdırıb piçiltıyla dedi:

– Bağışla, qardaş, bilmirdim.

Uça heç nə demədən çevrilib kənara doğru addımladı.

Bilmirdim... Bilmirdim... Nəyi bilməliydi axı? Nəyi bilmək lazım idi? Nəyi?..

Çobanyastığı ilə bəzənmiş çöllükdə heç kəs görünmürdü. Tsiraya çatanacan xeyli getməli oldu. Tsira uzanıb əllərini başının altına qoymuşdu, səmaya baxırdı. Uça onun böyründə oturdu, çobanyastığı qırdı və ləçəklərini dişi ilə qoparmağa başladı. Tsira başını döndərib ona elə baxdı ki, elə bil indicə görürdü. Dikəlib əllərini onun dizinin üstünə qoydu, başını qaldırıb onun gözlərinə baxdı və gülümsündü. Gözləri yaşı dolmuşdu:

– Neynirdin mənim kimi səfəh arvadı?

Dənizin sahilində, daş dalğaqırından bir az aralıda rəng-bərəng taxtalardan tikilmiş daxma vardı. Daxmada qadın balıq qızardırdı. Onun tabaşır kimi ağ, ensiz gözləri vardı.

Çox istiydi. Üstündə tava olan neft pilətəsi tüstülənirdi.

– Sən mənim arvadım olmalıydın, – Uça qadına deyirdi.

– Yadındadırımı ki, biz bir-birimizi sevirdik? Mən səni çoxdan tanıyıram.

Qadının qar kimi ağarmış saçlarına baxanda təsirlənir, ağlamağı gəlirdi.

Qadın gülürdü, bıçaq tutmuş əlinin arxası ilə alnına tökülmüş saçlarını düzəldirdi.

Uçanı soyuq tər basmışdı, inanırdı ki, hər şey həqiqətdir, qız onu sevir, aldatmir.

– Sus, – qız dilləndi, – danışma!

– Biz xoşbəxt ola bilərdik!

– Ts-s, – qız təkrar etdi, – Ts-s! Dinmə!

İndi qız hər iki əlini sinəsinə sıxmışdı, elə bil harasına ağrıyırdı və iniltisini güclə boğurdu.

– Bir şey de! – Uça qışkırdı.

Qız sanki Uçanın səsini eşitmədi, birdən çevrilib sakitcə soruşdu:

– Kimsən, məndən nə istəyirsən?

Sonra gülməyə başladı, harasa, kənara baxıb:

– Gör başın necə ağarıb, – deyib başını aşağı saldı...

Dalğaçıranın o tərəfində dəniz dalgalanırdı.

– Bax, biz də izsiz-tozsuz yox olacaqıq, heç nəyimiz qalmayacaq. – O, Tsiranın səsini eşidirdi, yoxsa qızın səsi ilə dəniz danışındı?

Qəfildən maşının səsinə oyandı. Gözlərini açıb soruşdu:

– Görəsən, saat neçədir?

– On iki olar.

– Səhəri açmışıq ki...

– Hə...

– Yat...

O həm də maşının səsini dinləyirdi. Deyəsən, maşın darvazasının qabağında dayanmışdı. Gecəyarısı motorun səsi lap aydın eşidilirdi. Sanki kimsə qəsdən onları oyatmaq istəmişdi.

– Görəsən, kim olar? – Qız soruşdu.

– Nə bilim... Yat...

– Sonra alaqapının cırıltısını eşitdilər.

– Bizə gəliblər! – Tsira dedi.

– Kim?

– Nə bilim, – qız qalxmaq istədi.

– Dayan, – Uça onun qolundan yapışdı. – Mən baxaram.

O qalxıb şalvarını əyninə çəkdi, çəkələkləri ayağına keçirdib işığı yandırdı və qapını açdı. Qız qaranlıqdan gələn səsləri eşitməyə çalışırdı. Bir xeyli tərpənmədən uzandığı yerdə qaldı, sonra qalxıb xalatını geydi və qapiya tərəf getdi.

Görəsən, kim olar bu gecə vaxtı?

Tsira örtülü qapiya zillənmişdi, sanki pəncərədən baxırdı. Eyvana çıxan kimi ərini gördü, yaxınlaşıb əlini onun ciyninə qoydu.

– Kimdir? – piçilti ilə soruşdu.

– İçəri gir, – əri geri çevrildi.

– Kimdir axı?

Bu vaxt su quyusunun vedrəsi dinqıldıdıcı.

– İçəri gir, – əri təkrar etdi.

Tsira gördü ki, kimsə su çıxarmaq üçün quyuya əyilib. O, vedrəni çəkib, suyu özüylə gətirdiyi qaba boşaltdı.

– Bağışlayın, narahat etdim. – o, eyvandakı ər-arvada sarı döndü. Tsiranı görüb bir daha üzrxahlıq elədi: – maşın üçün su götürürdüm.

– Buyurun, içəri gəlin, – Tsira irəli yeridi.

– Nə danışırsınız? Sizi oyatlığıma görə üzr istəyirəm...

– Gəlin, bir az dincəlin.

– Hə, düz deyir, içəri keçin, dincəlin, – Uça dedi.

– Yox, sağ olun, – sürücü birdən çevrilib maşına doğru qaçıdı. Ər-arvad təəccübə bir-birinə baxdı, – görəsən, ona nə oldu? Kişi eləcə qaça-qaca da qayıtdı, eyvana yaxınlaşıb yuxarı nəsə atdı. Tsira qeyri-ixtiyari onun atdığını ikiəlli tutdu və qışqırkı.

– Ah!

– Sizin olsun, özüm ovlamışam, – kişi ucadan dedi və çevrilib geri getdi.

– Sağ olun.

Tsira islaq durnanı ikiəlli sinəsinə sıxmışdı. Maşın çoxdan çıxıb getmişdi, amma onlar hələ də eyvanda dayanmışdır.

İçəri girəndə Tsira durnanı ehmallıca stolun üstünə qoydu. Şkafın bədənnüma güzgüsünün qarşısında dayanıb diqqətlə özünə baxdı və əllərini saçına çəkdi. Uça bunu görəndə ürəyi bərk sancı. Birdən arvadına elə yazığı gəldi ki, qəhərdən boğazı tutuldu. Bu, qəfildən yaranmış anlaşılmaz bir hiss idi. Bilirdi ki, arvadı onu güzgündə görür. Ona görə də özünü ələ aldı, gülümsünüb hündürdən dedi:

– Geyin!

– Nə? – Tsira ona sarı çevrildi.

– Geyin! – oğlan elə həyəcanlanmış ki, zorla udqundu.

– Bax o ağ donunu geyin.

– Hansını?

– O ağ donu.

Qadın başa düşməliydi ki, o hansı donu nəzərdə tutur. Uça ağ donu ona toy günü almışdı.

– Uça!

– Geyin dedim.

Özü də geyinməyə başladı.

– Uça! – Tsira ona yaxınlaşdı, – Uça!

Uça şkafın qapısını açıb qadının paltarlarını töküsdürdü.

– Bu deyil, bu deyil, bu da deyil... Hardadır, ay qız, o don?!

– Nə bilim, neçə vaxtdır geyinmirəm! – Tsira dilləndi, ərinə kömək etməyə başladı.

– Budur, tapdım, – qadın donu qaldırıb baxdı. – Lap qırışıb!

– Eybi yoxdur, geyin gedək! – Uça dedi.

– Dəli olubsan-nədir? Gecənin bu vaxtı hara gedək?

– Hə, dəli olmuşam, tez ol, geyin dedim.

– Yaxşı, de görüm, hara gedirik?

– Geyin, sonra bilərsən.

Gecəyarısı hara gedəcəklərini özləri də bilmirdilər.

– Yaxşı, – Tsira qımışdı.

Uça pəncərəyə yaxınlaşıb siqaret yandırdı. Bayırda evkalipt ağaclarının kölgəsi görünürdü. Ağaclardan o tərəfdə isə pusquya yatmış kimi səsini içində çəkmiş dəniz vardi. Ona elə gəlirdi ki, harasa gecikir, tələsirdi. Hara getmək istədiyi yadına düşməsəydi, mütləq gecikəcəkdi. Qəfildən bütün varlığı ilə zamanın gəlişini hiss elədi.

Adət elədiyin şeylər artıq yerindən tərpənmir, sanki daşa dönür, sən də onunla birgə hərəkətsiz qalırsan. Amma hərdənbir elə an gəlir ki, bu hal insanın ürəyindən keçib gedir. Ümumiyyətlə, elə bir insan varmı ki, gün, saat, dəqiqli və ya anla ayaqlaşın və sonsuzluq yolunda onlarla birgə addımlasın? Bu ki, ölümsüzlükdür! Olmaya...

– Uça, – arvadı astadan çağırıldı.

Uça çevrilib, onun üzünə zilləndi, gözünü çəkmədən, xeyli baxdı. Tsira bir əlini ürəyinin üstünə qoymuşdu, o biri əli iləsə donunun ətəyini tuturdu, təəccübənmiş və qorxmuş kimi görünürdü.

Yağış kəsmişdi, azca çisələyirdi. Uça öz yağmurluğunu onun ciynninə saldı, evkalıpt ağaclarının arasıyla addımlamağa başladılar. Yolda gölməçələr əmələ gəlmişdi. Ay buludlarla birlikdə onların arxasınca gəlirdi. Birdən Tsira onun əlindən çıxıb qaçı... sonra dayandı, ayaqqabılarnı soyunub əlinə aldı və yenə qaçmağa başladı.

– Dayan! – Uça çağırıldı.

Tsira nə geri döndü, nə də dayandı.

Durna uçurdu. Rütubətli, kirpi kimi pırpız, tikanlı buludların içindən keçib gedirdi. Aşağıda dumana bürünmiş, uzaq və biganə dəniz vardı. O uçur, amma heç nə görmürdü. Görə də bilməzdi, çünki ətrafinı buludlar sarmışdı. Bilirdi ki, yaşamaq istəyirsə, yorulmadan, dayanmadan, nəfəs dərmədən uçmalıdır. Yorulmamalıydı, ya da yorulduğunu buludlara bildirməməliydi. Bilirdi ki, ona heç nə kömək edə bilməz, o bu kor tənhaliqdan yalnız uçmaqla xilas ola bilər. O küləklə, ulduzlarla birgə uçurdu. Çünkü külək zamanın axını, axar suyu, arabir bərq vuran çayı idi; bu çayın dalğalarında hərdənbir qanadlarını dincəldir, beləcə ürəyi ağzından çıxmış halda axının üstünə uzanırdı, zaman da onu göz yenilməyən dənizin üzərindən uzaqlara, Ayla işıqlandırıldığı otlar və sakitlik aləminə uçurur, yenə içini həmin susuzluq yandırırırdı, sonra həmin axın onu zülmət və qorxulu yolla geri aparacaq, axıracan da belə olacaqdı. Ona görə də yaşamaq istəyirdisə, yorulmamalı idi.



OTAR ÇİLADZE

(1933–2009)

Siqnaxi şəhərində doğulub. İ.Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1958–1964-cü illərdə “Siskari” jurnalında işləyib, 1997-ci ildən “Mnatobi” jurnalının baş redaktoru olub. Ədəbi yaradıcılığa şair kimi başlasa da, “Yolla insan gedirdi” (1973) adlı ilk romanı ona böyük uğur qazandırıb. “Uğuruma çıxan adam” (1976), “Dəmir teatr” (1981), “Mart xoruzu” (1991), “Avelum” (1983), “Qodori” (2003) romanlarının müəllifidir. 1999-cu ildə Nobel mükafatı nominantı olan yaziçi Ş.Rustaveli adına Dövlət mükafatına layiq görüлüb.



UĞURUMA ÇIXAN ADAM

(romandan parça)

O gecə bütün Uruki oyandı – Borçalının nərəsi yeri-göyü lərzəyə gətirmişdi...

Borçalı Urukının daimi qonağıydı, daha doğrusu, qonaqdan da vacib adam idi – artıq on il idi ki, bütün kənd onun Annaya gizli sevgisindən danışındı. Düzdür, bütün bu illər ərzində onu nə görən, nə də səsini eşidən olmuşdu. Ona görə də, yuxudan kal oyanan adamlar təəccübünü gizlədə bilmirdi. Hər halda, dul qadının evinə yaxınlaşmağa heç kim ürək eləmirdi. Təkcə “başvurman”dan qorxduqlarına görə yox, həm də ona görə ki, nə edəcəklərini bilmirdilər; bilmirdilər hansı yaxşıdı: işə qarışmaq, yoxsa, hələlik kənardə qalmaq. Bu illər ərzində Anna da, Borçalı da özlərini elə aparırdılar ki, elə bil Uruki, ümumiyyətlə, mövcud deyil; heç kəsin gözü-qulağı yoxdur. Amma kənddə heç nəyi gizlətmək mümkün olmur, hətta yataqda kişinin arvadına dediyi söz də gizli qalmır. Odur ki, tək yaşıyan dul qadının işlərindən baş açmaq heç də çətin deyildi. Amma Annanın özü heç kəsə heç nə demir, kəndlilər də özlərini elə aparırdılar ki, guya heç nədən xəbərləri yoxdur. Doğrudan da, kimə nə dəxli gecələr dul qadının yanına kim gəlib-gedir? Həm də bu, qadının öz işiyidi – o, özündən başqa heç kimə ləkə gətirmirdi; başqasınınını yox, öz nöyütünü yandırırdı. Həm də urukililər insaflı adamlar idi, heç kəs dul qadınla yetimindən nə çörəyini, nə də köməyini əsirgəmirdi; heç kim əlavə sorğu-suallarla onların zəhləsini tökmür, yaxud onları nədəsə günahlandırmağı özünə rəva görmürdü. İstənilən halda, iznsiz-filansız özgənin işinə müdaxilə etməkdənsə, özünü görməzliyə vurmaq yaxşıdır. Dul qadın arvadları kişilərdən çox maraqlandırırdı, amma onlar kişilərdən fərqli olaraq, onun halına acıyırdılar; borcların əlindən təngə gəlmış qadının nə çəkdiyini yaxşı bilirdilər. “Oğlumu öldürərdi...” – necə oldusa, Anna bulağın başında ağızından qaçırdı; bu kifayət idi ki, arvadlar onun əzablarından xəbərdar olsunlar. Kənd əhli

Georqanın mayorla oturub-durduğunu çoxdan bilirdi, bu dostluğun səbəblərini başa düşürdü. Heç kəs mayoru mühakimə etmək fikrində deyildi – nə olsun ki, onun xoşuna gələn qadın başqasına məxsus idi? Düzdür, o yaşda kişinin (*onda mayorun yaşı artıq qırxi keçmişdi*) hələ də subay olması adama bir qədər qəribə gəlirdi. O, kəndə tək gəlmışdı, Urukidə yurd salanacan nə vaxtsa evli olub-olmadığını heç kəs bilmirdi.

Bir ata minən, ikisinə bir tüfəng götürən oğlanla mayoru birləşdirən nəydi? Bunu da bilən yox idi. Saçına dən düşmüş kişiylə hələ qanad çıxarmamış ətcəbalanın arasında nə ola bilərdi? İşin nə yerdə olduğunu biləndə hamı rahat nəfəs aldı. İstər-istəməz hamı Urukiyə sanki dul qadınla Borçalının gizli sevgisinə xitam vermək üçün gəlmış mayorun tərəfini tutdu. Camaat səhv etmirdisə, deməli, irəlidə maraqlı hadisələr olacaqdı! Hamı dul qadının oğluyla Mayorun dostluğundan danışındı; əvvəlcə qadının halına acıyan arvadlar indi paxıllıqlarından ölürdülər – qızıl epoletli mayor dul qadın üçün göydəndüşmə idi.

Anna köhnə qaydada, öz bildiyi kimi yaşamağına davam eləyirdi. Evdən yalnız duz, yaxud nöyüt almağa çıxırdı – dul qadınlara məxsus qara paltarda...

– Qara paltarı gözə kül üfürmək üçün geyinir, – bədxah qonşu arvad arxasında söz atırdı, – getsin, öz basurmanını əzizləsin...

– Görəsən, mayoru niyə bəyənmir? – o biri dərhal səsinə səs verirdi, sanki mayorun könül məsələlərindən başqa, işi-gücü yox idi.

Amma mayor heç kimin köməyinə ehtiyac duymurdu: nə edəcəyini özü bilirdi. Dul qadın tərəfə baxmırıda, elə bil onu heç görmürdü; ancaq kəndirin bir ucu artıq mayorun əlindəydi, dul qadın özünü nə qədər sərbəst hiss eləsə də, baxımsız qalan inək kimi, artıq istədiyi yerdə otlaya bilməzdi. Dul qadının oğlu Georqa mayorun əlindəydi; onu öyrədib, doğma anasına qarşı öz müttəfiqinə çevirib, qadının ürəyinə yol tapa, sakitcə, maneəsiz qəlbini girə bilərdi. Beləliklə, Uruki gərgin intizar

içindəydi – Georqanın mayorla dostluğu mühüm nəticələr verməli, xəbər tezliklə Borçalıya çatmalıdır. Təbii ki, bütün bunlar Borçalının xoşuna gəlməyəcəkdi. İndi hamı dul qadının həmişə gecəyarı, dəhsətli yuxudan qorxmuş uşağın bərələn gözləri kimi qəfildən işıqlanan pəncərəsini daha böyük maraqla izləyirdilər...

Borçalı açıq-aşkar həddini aşmışdı – ona görə ki, özünü ələ almağı bacarmamış, qısqanmağa başlamışdı. Yəqin ki, artıq xoşbəxtliyi haqqında düşünmür, öz başının hayına qalıb, Urukidən sağ-salamat çıxməq barədə fikirləşir – axı indi o, mayorla qarşılaşmalıydı. Kənd əhli qadınla uşağı döyməyi heç kimə bağışlamazdı, amma indi mayoru qabaqlamaq istəmirdilər. Bundan sonra ilk sözü mayor deməliydi. Axı incidilmiş uşaq mayorun dostu, döyülmüş qadın isə dostunun anasıydı. Əgər o, qadını Borçalının əlindən almaq istəyirdisə, əlinə bundan yaxşı fürsət düşməyəcəkdi. Uşağı at belində gəzdirə bilərsən, amma bundan onun təhqir olunmuş anasına nə xeyri? Qadını nədənsə imtinaya sövq etmək istəyirsənsə, əvəz olaraq ona daha yaxşı şeylər vəd elə – bu, kişi də ola bilər, baş yaylığı da! Bax mayor məhz indi təsdiqləməliydi ki, o, Borçalını əvəz eləyə bilər; Borçalıdan yaxşısı, çadırda oturmağının, açıq döyüşə atılmağının səbəblərindən biri də, yeri gəlmışkən, o özüdü... Həm də səbəblərindən biri yox – başlıca, yeganə səbəbi! O olmasayı, Borçalı qızışib özündən çıxardımı? Yəqin, başa düşmüştü ki, vaxtında işə qarışmasa, sakitcə onun hədiyyələrini qəbul eləyən, par-par yanınan mayor mundirindən gözlərini ayırmayan ana – oğulun dərsini verməsə, isti yuvası dağılacaq! Mayora isə anladırdı ki, heç nəyi ələ-belə, göydəndüşmə qazanmağa ümid eləmir, güman ki, ona görə belə bağırırdı; əgər bütün bunlar mayoru qane eləmirdisə, o çadırdan çıxmalo, Borçalının nə istədiyini yerindəcə aydınlaşdırılmalıdır.

Evlərinin qabağında durub soyuqdan büzüşən urukiliklər belə fikirləşirdilər. Bir halda ki yuxudan yarımcıq qalxmışdılar, dağılışib getməyə tənbəllik eləyirdilər. Həm də dul qadının evindəki qalmaqalın nəylə başa çatacağını öyrən-

mədən necə dağılışaydılar? Onları hər şeydən çox mayorun hərəkəti təəccübəldəndirirdi. Yaxşı, qahmar çıxma – amma başını çadırdan çıxar, öyrən gör məsələ nə yerdədi, ətrafında nə baş verir! Dul qadının evindəki səs-küydən təkcə Urukinin deyil, ətraf kəndlərin itləri belə duyuq düşmüşdü, hürüşmə səsləri dünyani başına götürmüştü, mayorun isə heç nə vecinə deyildi. “Bəlkə, yatır... xəbəri yoxdur?” – kimsə çəkinə-çəkinə dil-ləndi. Amma mayor qalxıb qonşulara dişinin dibindən çıxanı deyə də bilərdi: necə deyərlər, dul qadınla yetimə üzəriniz yanırsa, özünüz onlara qahmar çıxın! Mən, ümumiyyətlə, sizin kəndinizdə olmaya bilərdim... Nə isə, o gecə mayor da, kənd camaatı da rüsvay oldu. Borçalı öz işini gördü – acığını tökdü, anayla oğulu tənbeh elədi, sakitcə çıxıb getdi... Əslində, mayor oyaq idi, o gecə baş verənlərin heç biri diqqətindən yayınmamışdı. Hətta dul qadının evində lampa şüşəsinin necə sindığını da eşitmışdı. Hay-küyü eşidən kimi dikəlib yerində oturmuş, onun nəhəng, kələ-kötür kölgəsi düz dan yeri ağaranacan tərpənməmişdi. O, azca irəli əyilərək, dirsəklərini dizlərinə dayayıb oturmuşdu, – oturur, qulaq asır, fikirləşirdi. Ortada urukiliklərin təsəvvür etdiklərindən də ciddi şeylər vardı. Adətən, lampanı yandırıb, mığmığa və gecə kəpənəkləriylə dolan bürkülü çadırında (*lampasız daha betər idi – çadırın qatı qaranlığında hey gözünə ilanlar görünürdü*) yatağa uzanan kimi gözləri qarşısında kazarma peyda olurdu; o, yalnız indi başa düşürdü ki, barmaqlarının arasından süzülən, həmişəlik ötüb-keçən bu iyirmi beş il ömrünün ən xoşbəxt çağlarıymış. Əvvəla, həmin vaxtlar ona və bir-birinə hətta doğma analarının da tanıya bilməyəcəyi qədər oxşayan adamlar arasında etibarlı şəkildə daldalanıb maskalanmışdı; ikinci, o vaxt onun əvəzinə başqaları fikirləşirdilər, belə ki, həmişə necə hərəkət eləyəcəyini, kimə nə deyəcəyini səhvsiz bilirdi. Tək qalanda, hətta hansısa sarsağı belə öz çaldığı havaya oynamağa məcbur eləyə bilmirdi...

Uruki gecələri qurtarmaq bilmirdi. O, yalnız uzaq təpələr mavi rəngə çalanda, ilk xoruz banında, dan yeri ağarmağa başlayanda lampanı söndürürdü, – bu zaman dueldən sonra

yaşadığı qorxunu pərdələmək üçün tapançanın lüləsinə üfürən adamlarsayağı, lampanın istidən qızarmış şüşəsini üfürürdü. Yanan fitilin qoxusu, kerosinin dəmi çadıra çökürdü, kəsif hava əsgərlə – hətta biriylə yox, bütöv bir kazarmayla... yatan qadın kimi bulanır, tərləyirdi, bu mövcud olmayan qadının buxarı onu bürüyürdü, o, buxarda boğulurdu! Bütün bədəni zoqquldayırdı, alt paltarında ruh kimi həyətdə dolaşmağa başlayırdı, şəhlə örtülmüş ağacları qucaqlayıb öpürdü, qurumuş dodaqlarıyla kələ-kötür qabıqlarını sorurdu ki, heç olmasa, rütubətin sərinliyiylə bədənidəki yanğını bir az söndürsün. Onu xilas edə biləcək yeganə adam Annaydı: yerliləri o qədər yaxşı tanımasa da, dul qadını əbəs yerə seçməmişdi. Annanın itaətkar, müti görkəmi, xüsusilə də onun haqqında dolaşan şayiələr, dedi-qodular dərhal onu bu fikrə saldı ki, Anna – məhz axtardığı qadındı. Dərrakəli məhbus kimi, həbsxananın divarlarından o tayda qoyduqları (*güman ki, həmişəlik*) haqqında mənasız fikirlərlə özünə əzab vermək istəmirdi. Burada, divarın bu tərəfindəsə Anna onu başa düşməyə qabil olan yox, həm də anlamağa borclu olan yeganə qadın idi. O, monastır rahibəyə ehtiyac duyan kimi bu qadına ehtiyac duyurdu, amma rahibə dua eləmək üçün yox, zibili süpürmək üçün lazım idi. Annanın görkəmində, doğrudan da, rahibəlikdən nəsə vardi, amma son nəticədə Borçalını cəlb eləyən heç də bu deyildi; onu on kilometrlərlə uzaqda yerləşən, heç də təhlükəsiz olmayan kəndə ac qurd kimi qarşısialınmaz ehtiyac gətirirdi. Hər halda, mayorun bu qadını ram eləmək arzusu da daha çox onun cazibədarlığından yox, özünün kütlüyündən, korafəhmliyindən irəli gəlirdi. Anna, əvvəlcə düşündüyü kimi, o qədər də asan ələgələn deyildi, üstəlik, gec-tez rəqibinə qalib gələcəyinə şübhə eləməsə də (bu mənada, hər şeydən çox öz mundırını bel bağlayırdı), ondan yaxa qurtarmaq da asan iş deyildi. Amma vaxt ötür, yaxşı heç nə baş vermirdi. Qadından uzaq qalması onu qıcıqlandırırdı. Düzünə qalsa, Borçalı olmasayı, yəqin ki, mayor Anna barədə bu qədər çox fikirləşməzdı: ondan kəskin buxur və kilsə toranlığının qoxusu gəlirdi. Amma vaxt ötdükcə qadın

mayor üçün sərrə çevrilirdi: bu sərr o qədər də dərin, böyük deyildi, buna baxmayaraq, bütün sirlər kimi cəlbediciydi və mayor artıq onun haqqında fikirləşməyə bilmirdi. Ondan çox şey istəmirdi nə əri, nə də daimi məşuqu olmağa hazırlaşırıdı, mayora öz işini yaxşı bilən adı qadın lazım idi, vəssalam. Bununla belə, öz fikirlərinə elə uymuşdu ki, artıq bir tikə donuz piyindən ötrü tələyə soxulan ac siçan kimi bu sırrı açmadan, onu ələ keçirmədən rahatlıq tapa bilməzdi. Hiss edirdi ki, riskli işə qarışır, amma artıq bu istək onun bütün varlığına hakim kəsilmişdi, başqa çıxış yolu yox idi. Buna baxmayaraq, ruhdan düşmürdü, hətta düşünürdü ki, işlər yaxşı gedir, bu minvalla öz planını gerçəkləşdirməyə nail olacaq. Əslində isə, boğulan adam saman çöpündən yapışan kimi, sadəcə dul qadının oğlundan yapışmışdı! O, Georqanı özüyün kəşf edəndən sonra daha da canlanmış, həvəsə gəlmışdı: köhnə əsgər kimi, lap cüzi olsa da, döyüş zamanı gözlənilməz yardımının nə demək olduğunu yaxşı bilirdi. Özünə güvənən, ömrü boyu ölümlə gizlənpaç oynayan, taleyin bütün dolanbaclarından keçmiş adamlar sayaq əllərini bir-birinə sürtə-sürtə Georqaya: “Onun da dərsini verərik”, – deyirdi. Uzunbügli yefreytorların belə bir adəti vardi, dünyada hər şey, hər kəs haqqında eyni sözləri deyirdilər: “Onların da dərsini verərik”, – Georqayla tək qalanda qeyri-iradi o uzunbügli yefreytoru yamsılayır, oğlana tüfəng tutmaq, çaxmağı çəkmək, at sürmək öyrədirdi... Burada mayorun cəmi bir əsgəri vardi, üstəlik, həmin əsgər azyaşlıydı, amma eybi yoxdur – heç olmamasındansa, bu yaxşıdır. Hər halda, heç kəs düşmən düşərgəsinə (*yəni öz evinə*) ondan yaxşı yol tapa bilməzdi, düşmənin sıralarına (*yəni anasıyla Borçalının arasına*) onun kimi nifaq sala bilməzdi... Sonda hər şey belə də oldu, Georqa mayorun ümidi lərini tamamilə doğrultdu. Amma Borçalının dul qadının evində qaldırdığı səs-küy mayoru, yumşaq dillə desək, bir azca qorxutmuşdu –ağlina da gətirmirdi ki, o, belə şeylərə cəsarət eləyə bilər. Zərərdidələrə qahmar çıxməq, əlbəttə, heç yadına da düşmürdü – birincisi, sadəcə qorxurdu, ikincisi, indi ana-oğul nə qədər çox döyülsəydilər, sonra

onlarla yaxınlaşmaq o qədər asan olardı! Amma tamam hərəkətsiz oturmaq da olmazdı, o da nəsə eləməliydi. Buna görə də bütün gecəni gözünü yummadı, sandığın üstündən qalxmadı – oturur, qulaq asır, fikirləşirdi...

– Basurman¹ bizi ayaqaltı elədi! – ertəsi gün dükan sahibi ona dedi.

Dükançının adı Qaregin idi, türkiyəli erməni qaçqınlarının dandı, indi yalnız bir şeyin fikrini çəkirdi: öz ata-anasının cəsədlərini necə gətirib Urukidə basdırırsın. “İnsanın ata-anası haradadırsa (*ölu olsalar belə*) evi də oradadır,” – Qaregin dükana gələn kəndlilərə belə deyirdi; onlar da bu fikirlə razılaşırlar, çünki bu, adı həqiqət idi.

– Basurman? – mayor saxta təəccübələ soruşdu.

– Hə də, basurman! Dünən gecə dul arvadı da, Georqanı da şil-küt eləyib. Belə iş olar? Öz evimizdə də rahat yaşamağa qoymurlar... – Qaregin kədərlə əllərini yana açdı.

Dükanın döşəməsinə ayaq altında quru qar kimi xırçıl-dayan xırda şüşə qırıqları səpələnmişdi.

– Niyə axı? Səbəbi nədir? – Mayor özünü elə göstərdi ki, guya bütün gecəni sandığının üstündə oturub Borçalının nəriltisində, dul qadının fəryadına dəhşət içində qulaq kəsilən o deyildi, sanki bu xəbəri indi eşidirdi.

Əslində, dünənki vur-çatlaşının əsl səbəblərini Qaregindən də yaxşı bilirdi, amma bəzi məsələlər vardi ki, onları yalnız Qaregenin yanında aydınlaşdırıa bilərdi. Qareginin dükanında hər şeydən xəbər tutmaq olardı: heç kəs özünün və başqasının bədbəxtliyinə acımadı dükandan getmirdi, elə bil dükanda yox, kilsədəydlər, sinəsini piştaxtaya söykəyib daim gülümsəyən alverçiyələ yox, etirafları qəbul eləyən din xadimiylə söhbət eləyirdilər.

Mayor kəndlilərin fikrini öyrənmək istəyirdi: görəsən, kənd camaati nə fikirləşir, əgər iş ciddi şəkil alsa, onların dəstəyinə bel bağlaya bilərmi?

Dükan havası sərin, yarıqaranlıq idi. Küncdə ağızlaçıq duz kisəsi gözə dəyirdi; kisənin ətrafına cürbəcür dəmir məmu-

¹ **Basurman** – Rusiya imperiyası dövründə xristian olmayan millətlərə verilən təhqirəmiz ad (*tərc.*)

latları səpələnmişdi. Axşamın sakitliyi elə bil köhnə malların qoxusunu da boğurdu, bu qoxu yalnız hərdənbir, həm də zəif duyulurdu.

– Quldura, yaramaza səbəb lazımdı? Elə-belə... Kefi istəyib, əzişdirib, – Qaregin mayorun sualına cavab verdi.

– Hə, bəs sonra nə oldu?

– Necə yəni “nə”? – Qaregin anlamadı.

– Bəs camaat hardaydı? Onlar nə deyir?

Qaregin bic-bic gülümsəyib gözlerini endirdi, boynunun ardını qaşdı; sanki nəsə abırsız bir şey danışmağa hazırlaşırıdı, özü də elə bir şey ki, o haqda söz açmaq da, susmaq da eyni dərəcədə çətin idi.

– Camaat sizə ümid eləyir... – nəhayət, Mizildadı.

O, hələ də bic-bic qımışır, ayaqlarının altına baxırdı; sıfətində müəmmalı bir ifadə vardı: guya bu ədalətsizlikdən sarsılıb, özünə gələ bilmir.

– Hər kənddə mayor yaşamır axı... bu yaramazsa kefi istəyəni eləyir! – O, sanki mayorla yox, öz-özünə danışırıdı.

– Səndə çıraq şüshəsi tapılmaz? – mayor soruşdu. – Məncə, fabrikin yiyesi Eristavi dələduzluq eləyir. Şüşələr hey çatlayır, lənətə gəlmışlər...

– Təəccübülü nə var ki, möhtərəm mayor? – Qaregin adəti üzrə bic-bic gülümsədi. – İndi hamının çıraqı var. Fabrik hamını təmin eləyə bilmir...

Dükana girən kəndli hələ qapının ağızındaykən papağını çıxardı, dinməzcə baş əydi.

– Sənə demişdim axı: pulu gecikdirmə. Gördün, yenə ayağıma gəldin! – Qaregin ona qışqırıldı.

– Neynəyəsən, ağa... – kəndli mayora müraciət elədi. – Alırsan, altından çıxa bilmirsən, almasan da, olmur! Ailə, uşaq...

O, danışa-danışa əlindəki balaca keçə papağını əzişdirirdi, iri, sümükləri çıxmış əlləri titrəyirdi, hiss olunurdu ki, həyəcanını güclə boğur.

– Daha yoxdu. Satdım! – Qaregin onun sözünü kəsdi.

– Qaregin, ailə başçısıyam... – Alıcı özünü itirdi, elə bilindi, ləp bu dəqiqələrdə başa düşmüştü ki, cəsarətsizliyi,

kəndli ehtiyatlılığı, xəsisliyi ucbatından əldən verdiyi şey ondan ötrü nə qədər gərəklidir. Özünə də, ona fikirləşməyə vaxt verməyib bəyəndiyi malı burnunun ucundan aparan kəndliyə də acığını tutdu. – Deməli, məndən qabağa düşdü, həə? Niyə axı. Nəyə görə? – O, hirsini boğa bilməyib, əlavə etdi.

– İşlər necədi, əmi? Nə var, nə yox? – mayor ondan soruşturdu.

Birdən-birə kəndlının hirsi soyudu, elə bil mayoru yenidən gördü – sanki, mayor bu müddət ərzində dükandan çıxıb, yenidən qayıtmışdı. Kəndli özünü itirib, əlindəki papağını yenidən əzişdirməyə başladı.

– Sağ ol, ömrün uzun olsun! – bir qədər duruxa-duruxa cavab verdi. – İndi hər şey boldu. O gün səndən aldığım şəkəri gücnən sindirdiq – daş kimiyydi!

– Bəs niyə hökmdardan şikayətlənirsiniz? – mayor maraqlandı.

– Biz şikayətlənməliyik? Bunu sizə kim dedi? Nəyə görə şikayətlənməliyik? – Kəndli təşvişə düşdü.

Mayor piştaxtanın üstündəki çıraq şüşəsini götürüb quru səslə dedi:

– Bir dul qadını da müdafiə eləyə bilmədiniz? Hamımız rüsvay olduq...

Bir neçə dəqiqədən sonra o, artıq dul qadının evində oturmuşdu, ayağını ayağının üstünə aşırıb ləzzətlə cecə arağı içirdi, qəfil gəlişindən özlərini itirmiş ana-balaya özünün ov macəralarını danışındı.

Təbii ki, Borçalı orada yox idi. Çox güman, indi o, gildən tikilmiş daxmasında arvadlarının, uşaqlarının əhatəsində oturmuşdu, özünün dünən gecəki qoçaqlığından razı halda əliylə plov yeyirdi!

– Şehli otluqla irəliləyirsən, tüfəngi hazır tutmusan... Otluqdan gözlərini çəkmirsən, elə bu an pırıltıyla uçub havaya qalxan quşu görürsən, istər-istəməz diksinirsən. Taqq! Gurultu qopur, tüfəngin lüləsindən od səpilir... – Mayor şövqlə danışındı...

Georqanın mayora acığını tutmuşdu; gözləmirdi ki mayor dar ayaqda onu tək qoyacaq, köməyinə gəlməyəcək. Georqa

qışqıra-qışqıra deyirdi ki, düşmənin alnına gullə çaxacaq: qoy mayor esitsin; axı o, dəfələrlə Borçalının dərsini verməyi vəd eləmiş mayorun yardımına bel bağlayırdı. Amma sən demə, əbəs yerə! Bu xəyanət oğlan üçün istənilən zərbədən dəhşətliydi. O axşam hər an gözləyirdi ki, indicə mayor peyda olacaq, indicə qapını açacaq, parıldayan epoletləri görünəcək, amma mayor gəlib çıxmadı. Borçalısa ağızı köpüklənə-köpüklənə onlara ağızına gələni dedi: dedi ki, onları bit-birə basıb, heç kəsə lazım deyillər; onu ölümlə hədələmək əvəzinə, ayağına düşüb yalvarmalıdırılar; onsuz acından gəbərərlər! O anlarda Georqanın ürəyi parçalanırdı: mayoru elə həsrətlə gözləyirdi ki!.. O gecə Georqanın gözünə yuxu getmədi – bütün bədəni zoqquldayan, üstəlik, qəlbi sınmış adam necə yata bilərdi? O, nə paltarı cirilan, dodaqlarından qan axan, bütün gecəni ikonanın qabağında diz çöküb dua eləyən anası, nə də qapını çırpıb söyüş söyə-söyə gecənin qaranlığında yox olan Borçalı haqqında fikirləşirdi. Georqa indi yalnız mayor haqqında düşünürdü – gəlməyə borclu olan, amma gəlib çıxmayan mayor haqqında! Əgər mayor ölü kimi yatmamış-disa, başına iş gəlməmişdisə, onun qabağını nə kəsə bilərdi? “Bəlkə, başına bir iş gəlib... bəlkə, özünün də köməyə ehtiyacı var?” – Georqa mayora, az da olsa, haqq qazandırmaq istəmişdi.

Mayor içəri girəndə ana-bala qaranlıqda oturmuşdular – o gün nə qadın, nə də oğlu təzə çıraq şüşəsi almaq üçün dükana getməmişdilər; onların pəncərəsindən gözünü çəkməyən, ana-balanın kefini soruşmaq istəyən, evdə nə baş verdiyini öyrənməyə çalışan kənd camaatının arasına çıxmaqdan utanırdılar. Mayor öz əliylə çıraqa təzə şüşə taxdı, tüstülənən pilətəni yuxarı qaldırdı, otaq yumşaq, heyva rəngli işıqla dolandan sonra dedi:

- Deyirlər, dünən burada bərk qalmaqal düşüb, səs-küy hətta qonşu kəndlərdə də eşidilmiş...
- Sən haradan bilirsən? – Georqa soruşdu.
- Hardan bilirsən... – Yox, Georqa onun hadisədən nə yolla xəbər tutması ilə maraqlanmındı. O, başqa şey soruşmaq istəyir, amma utanırdı, ilk dəfə evlərinə gələn dostunu məzəm-

mətlə qarşılıamağa cəsarət eləmirdi. “Əgər hətta qonşu kəndlərdə də eşidilirdisə, bəs sən niyə eşitməmisən, şüşənlə dünən niyə gəlib çıxmamışan?” – Georqa bax bunu soruşmaq istəyirdi. Mayor da onun fikrini oxuyubmuş kimi, dərhal cavab verdi:

- Elə bil qış yuxusuna getmişdim; Allah, sən saxla! – dedi.
- Yuxu dərmanı vermişdilər-nədir?

Georqa mayora tərəddüdsüz inanmağa hazır idi və bu inamı möhkəmləndirməyə qadir olan insana həmişəkindən daha artıq ehtiyacı vardı.

Anna kədərlə susurdu, burxulmuş, şalla sarılmış əli olmasaydı, fikirləşmək olardı ki, axşamkı hadisədən xəbəri yoxdur. Elə bil ümumiyyətlə, bura təsadüfən gəlib çıxmışdı, kişilərin söhbətinə issə yalnız nəzakət xətrinə qulaq asır.

– Uşaqlarım burada olsayırlar, – mayor üzünü qadına tutdu, – sizin Borçalının dərisini boğazından çıxarardılar! Dərsini verədilər....

- Yox! – qəfildən Anna səsini ucaltdı.
- Necə yəni “yox”? – mayor təəccübəldəndi.
- Yox... – Anna artıq sakit, adı səsiylə təkrar elədi. – Biz səbir eləməliyik. – Əgər, doğrudan da, Georqanı sevirsinizsə, onunla dalaşmamalısınız...

Mayor sakitcə “hm” eləyib, heç nə demədi, dinməzcə divardan asılmış çərkəz geyiminə baxmağa başladı. Annanın sakit, ləyaqətli davranışını onu hövsələdən çıxarırdı. Qadın özünü elə aparırdı, elə bil onu nəinki döyməyə, hörmətsiz söz deməyə belə kimsənin cəsarəti çatmazdı, sanki yuxudan qabaq dua eləməkdən özgə bir şeylə məşğul olmamışdı. Fikirləşmək olardı ki, mayor ona yox, o, mayora daha çox lazımdır. Amma buraya gələndə əmin idi ki, əzişdirilmiş ana-oğul onun gəlişini toy-bayram sayacaqlar, ayağına düşüb yalvaracaqlar! Ona görə ki, bədbəxtliyə düçar olmuş adama hər şeydən çox, təsəlli lazımdır. O, gəlib onu yoluxduğuna görə sənə minnətdar olmalıdır – axı tənhaliq bütün bədbəxtliklərdən betərdir. Mayor fikirləşirdi ki, xeyirxahlıq eləyir, mərhəmət göstərir, amma qadın təsəlli vermək, dostluq duyğularını ifadə eləmək üçün

şəxsən təşrif buyurmuş bu kralı vecinə də almırıldı. Mayor bilirdi ki, par-par yanan epoletlərinə görə urukililər ona hörmətlə yanaşırlar, hətta çəkinirlər, bu səbəbdən iş vaxtı da mundirini çadırda qoymurdu, hamının gözünün qabağından, ağacdan asırdı.

Küçüyü də özünü anası kimi aparır: bunlar nəyə fors eləyir? Mayoru əsəbiləşdirən də elə bu idi – onların nədən narazı olduğunu başa düşə bilmirdi. Bəlkə, sarsaq araqlarına qızırqanmaqdır, yoxsa ümumiyyətlə, qapını onun üzünə açdıqlarına görə peşmandırlar? Bəlkə, onlara görə dünən gecə özünü Borçalının xəncərinin ağızına vermədiyiinə görə onu günahkar sayırlar? Yox, bu qədər həyasızlıq olmaz...



QURAM PANCİKİDZE

(1933–1997)

Tbilisidə doğulub. Gürcüstan Politexnik Institutunu bitirib. Müxtəlif dövrlərdə bir çox ədəbi nəşrlərin, o cümlədən "Siskari" jurnalının redaktoru olub. 1979-ci ildən "Sovet Gürcüstanı" nəşriyyatının direktoru vəzifəsində çalışıb. "Yeddinci səma" adlı ilk romanı böyük marağa səbəb olan yazıçının "Saf daş" və "Spiral" romanlarının motivləri əsasında eyniadlı filmlər çəkilib, "Aktiv günəş ili" romanı Ş.Rustaveli adına Dövlət mükafatına layiq görüllüb.

TƏKƏ

– Condo!

Georgi yataqda oğlunu dümsüklədi.

Condo gözlərini zorla açdı.

– Qalx, dəyirmana dən apar.

Condo gözlərini yumruqları ilə övkələyərək, o biri tərəfinə çevrildi.

– Dəyirmandan bibingilə get, de ki, bu axşam bizə gəlsin. Yol azuqəsi hazırlasın. Yadından çıxmasın, sabah yox, o biri gün səhər çobanlarla naxırə gedirsən?

Naxır sözünü eşidəndə Condo ayıldı.

– Bəlkə, dağa getməyə qorxursan, onda başqasını göndərərəm.

– Mən qorxuram?! Nədən qorxmalıyam?! – Condo təşvişə düşdü, cəld yerində dikəldi; “Birdən, doğrudan da, əvəzimə başqasını göndərər”, – düşündü. Onda çoxdankı arzusu puç olardı.

– Nə bilim... Hər şey ola bilər. Sonra üzüm bağına – mənim yanımı gəl. Kətmən gətir.

– Yaxşı! – Condo pilləkəndən düşən atasının arxasınca səsləndi. Sonra yenidən fikrə getdi.

Condonu otlaq yerləri maraqlandırmırıdı. Onun arzusu səhər tezdən dağ keçilərinin duz yalamağa gəldiyi yerləri görmək idi.

Qayanın başında daş heykəl kimi donub-qalmış dağ keçisini bircə dəfə görsəydi...

İki il bundan qabaq Condo öldürülmüş dağ keçisi görmüşdü. Ondan sonra dağ keçisinin soluxmuş, qəmlı gözlərini unuda bilməmişdi.

“Kim bilir, bəlkə diri dağ keçisi də görə bilərəm. Örüş dağ keçilərinin olduğu yerə lap yaxındır”, – Condo düşünürdü.

“Dağ keçiləri səhər aşağıya duz yalamağa gələcəklər. Hava işıqlanmamış qayalıqlarda pusquda duracağam. Dağ keçiləri

çox ürkəkdirlər. İnsan qoxusunu dərhal hiss edirlər. Güman ki, dünən yox, srağagün yuxuda gördüyüm kimi”.

“Tüfəngim olsaydı, onlardan birini vura da bilərdim. Tüfəng tapmaq lazımdır”.

“Dağ keçisi məni yaxına buraxmaz, amma mən yaxşı gizlənəcəyəm. Onları elə uzaqdan da nişan almaq olar. Keçən il Cokiyanın karabınındən atəş açanda, üç gullədən üçünü də butulkanın boğazından keçirdim”.

“Kelebşı baba tüfəngini versəydi, pis olmazdı...” – Condo yorğana büründü.

“Kelebşı baba mənə heç nə verməz: tüfəngini uşağından çox sevir. Bu tüfəngi qocaya bolşeviklər Mamisona gələndə veriblər, yəqin, indi həyətdəki üçayaqlı stulda oturub, sünbəylə lüləsini parıldadır”.

Condo anlaya bilmirdi ki, illərlə divardan asılı qalan silahı hər gün təmizləmək nəyə görə lazımdır.

“Bircə həftəliyə onu mənə versəydi, mən də dağ keçisi vurardım. Gullə dəymış dağ keçisi qayadan yargana düşər, gözləri Cokiyanın vurduğu dağ keçisinin gözləri kimi parıldayardı”.

Condo yorğan-döşəkdən qalxdı, yamaqlı şalvarını geyindi, balaqlarını dizinə qədər cirmədi, günəşdən rəngi bozarmış qırmızı köynəyini düzəltti.

“Kelebşı babaya ağız açmağa dəyməz, heç nə alın-mayacaq, keçən il tüfəngi oğluna da vermədi, mənə verərmi? Silah onun nəyinə lazımdır axı? Beli əyilib, heç həyətdən kənara çıxa bilmir”.

Condo bardaqdan su süzüb, günəşdə qaralmış əl-üzünü yudu. Sonra ağızını suyla doldurub, çolpanın üstünə sıçratdı. İslanmış çolpa qaqqıldayaraq toyuqlara sarı qaçıdı.

“Xahiş etməyə dəyməz. Kelebşı baba tərs adamdır. Tüfəngi öz oğlundan da artıq istəyir”.

“Yeməyimi bibimgildə yeyərəm, isti südü olacaq”.

“Kelebşı baba indi, güman ki, həyətdə oturub tüfəngini təmizləyir. Həmişəki kimi, əvvəlcə caxmağını yağlayacaq, sonra sünbə ilə lüləsini təmizləyəcək”.

Condo həyətə düşdü. Buzovu bağladı, sonra qoynunu almalarla doldurdu.

Dən kisəsini belinə alıb alaqapıdan çıxanda belə qərara gəldi ki, calaya uzaq yolla getsin.

Əvəzində Kelebşı babanın evinin yanından keçəcək, heç olmasa, uzaqdan tüfəngə nəzər salacaqdı.

Qoltuğundan alma çıxartdı, yeyə-yeyə yoluna davam etdi.

Kelebşı babanın həyətinə çataçatda sol ayağına tikan batdı, axsaya-axsaya hasara yaxınlaşdı.

Kelebşı baba həyətdə üçayaq stulda oturmuşdu. Artıq tüfəngi təmizləyib qurtarmışdı, aram-aram qəlyanını tüstülədirdi.

O, dən kisəsini yerə qoyub, hasara söykəndi və diqqətlə qocaya göz qoymağa başladı.

Az sonra Kelebşı qəlyanını cibinə qoydu, şalvarının bağını bərkidib, alətlərini yiğişdirdi və yavaşca ayağa qalxdı.

– Salam, Kelebşı baba! – Condo ona səsləndi.

Qoca Condonun onunla salamlaşdığını eşitmədi, sakitcə pillələrlə yuxarı qalxmağa başladı.

“Səfəh qoca, tüfəng onun nəyinə lazımdır!” – Qoca evə girəndə Condo təəssüflə ciyinlərini çekdi.

Sonra kisənin üstündə oturdu. Ayağını-ayağının üstünə qoyub tikanı ehtiyatla çıxardı. Tikanı uzağa atdı, orta barmağına tüpürüb tikan batan yerə sürtdü.

Bir az beləcə oturdu, sonra yavaşca qalxıb kisəni belinə aldı, axsaya-axsaya yoluna davam etdi.

“Dağ keçisini bir kilometrdən vuraram; keçi yargana yuvarlanar. Onun qəmli gözləri olur. Ona görə ki, ağıllıdır. Porsuğun gözləri qəmli olmur.

Görəsən, it daha ağıllıdır, yoxsa dağ keçisi? İtdən ağıllı ola bilməz, itlər çox ağıllıdır. Əvəzində dağ keçisi sərbəstdir, qayaları, yarganları sevir. Mən də sevirəm qayaları və yarganları. Yox, dağ keçisi çox ağıllıdır. Ona görə insanın onu axtarıb tapması çətindir. İt ağılda dağ keçisinə necə çata bilər...”

Condo kənddən çıxdı. Uzaqdan çayın şırıltısı eşidilirdi. Condo gedə-gedə düşünürdü. Dağ keçisi, dağlar, tüfəng haqqında düşünürdü. Ağlına bir fikir gəldi – özü də bilmədi, onu qorxuya salan bu fikir haradan beyninə gəldi.

“Qoca lap siniXB, tezliklə tüfəngi tuta bilməyəcək, onu oğurlasam, nə olar? Yox, oğurlamayım, bir həftəliyə özümlə götürüm. Bəlkə də, dağ keçisi ovladığımı görsə, Kelebşı baba tüfəngini mənə bağışlayar”.

Condo çuvalı belindən yerə qoyub kolluğun kənarında oturdu. Özünü Kelebşı babanın həyatındə təsəvvür edirdi. Düşüncəyə qərq olan Condo kiçik daşı əlinə götürüb kola atdı, koldan payız bülbülü pırıltı ilə uçub getdi.

“Yuvası buradadır, uzağa getməz. Yuvasına görə narahatdır. Quşlar çoxbilmışdır, hər şeyi başa düşürlər. Onlardan ən hiyləgəri qaratoyuqdur”.

Condo yenə kola daş atdı.

“Buradan yuvaya qədər otuz addım olar. Hasardan babanın pəncərəsinə qədər də otuz addımdır. Oradan pəncərəyə ayağımı qoysam, tüfəngə və patprondaşa əlim çatar. Qarğıdalı sahəsinə çatana kimi məni görməsələr, tüfəngi aparıb yamacdakı ağacın altında gizlədərəm. Ertəsi gün səhər tezdən naxıra gedərəm. Dağ keçisini gətirəndə Kelebşı baba günahımdan keçər”.

Condo yolla gedən bir araba gördü. Təşvişə düşdü: ona elə gəldi ki, arabaçı fikrlərini oxuya bilər. Cəld dən kisəsini belinə götürüb yoluna davam etdi.

“Görəsən, anam xəstəxanadan nə vaxt çıxacaq? Dağ keçisi öldürdüyümü eşidəndə, yəqin, çox sevinər”.

Bütün günü tüfəng haqqında fikirləşdi. Axşamüstü ceviz ağacının altında oturub dincələndə də qaya başında heykəl kimi dayanmış keçi və tüfəng barədə fikirləşməkdən özünü saxlaya bilmirdi.

– Condo! – Givinin səsi eşidildi.

Condo fikirdən ayrılib ayağa qalxdı. Alaqapının yanında ayaqyalın uşaqlar – Cansuğ və Givi onu gözləyirdilər. Givi

yaşca və boyca Cansuğdan balaca idi. Yasəmən rəngli köynək geyinmişdi, əlində pendir və mcadi (qarğıdalı çörəyi – tərc.) tutmuşdu.

– Eşitdin, Tiflisdən Temur gəlib, – uşaqlar birbaşa mətləbə keçdilər.

– Nə olsun, Temur Tiflisdən hər yay gəlir.

– Bilirsən, nə top gətirib?

– Qırmızı, dəri top, həm də qara butsilər geyinib.

– Tiflisdə hamının qara butsiləri var, – Condo dedi.

– Oynamaga niyə gəlmədin?

– İşim vardı. Ayağına nə olub? – Condo onun axsadığını görüb soruşdu.

– İrinləyib.

– Sonra?

– Sonra heç nə, nənəm yaranın üstünə bağayarpağı qoyub.

– Nə işin vardı ki? – Cansuğ cibindən tütün kisəsi çıxardı.

Tütünü babasından oğurlayırdı.

– Elə bir işim yox idi, sabah naxıra gedəcəyəm, ona hazırlaşırdım, – Condo da tütün bükməyə başladı.

Givi son loxmanı uddu, sonra burnunu silib, barmaqlarını şalvarına çəkdi və o da papiros bükməyə başladı. Papirosdan bir qullab vuran kimi Cansuğ öksürək tutdu, o, kürəyini hasara söykəyib dedi:

– Temurun diri dağ keçisi var, hansısa rejissor atasına bağışlayıb.

– Yalan deyir, – Condo güldü.

– Niyə elə fikirləşirsən?

– Diri dağ keçisi Tiflisdə yaşaya bilməz.

– Niyə?!

– Ona görə ki... – Condonun özü də bilmirdi ki, dağ keçisi Tiflisdə niyə yaşaya bilməz, amma öz dediyinə möhkəm əmin idi.

– Sən nə bilirsən, Tiflisdə ki olmamışan?

– Nə olsun ki olmamışam, dağ keçisi dağları, qayaları sevir. Temur sizi aldadır.

– Aldatmır. Dağ keçisi ilə çəkdirdiyi şəkli bizə göstərdi, anasının canına and içdi, – Cansuğ hiddətlənib, Giviyə tərəf çevrildi. – And içdi, düzdür?

– And içdi.

– Onda, yəqin ki, dişi dağ keçisidir, təkə Tiflisdə tab gətirə bilməz, – Condo israr etdi.

– Ola bilsin, dişi keçidir! – Cansuğ razılaşdı.

– Ola bilər, – Givi də razılaşdı, papirosu tullayıb moruq koluna tərəf çevrildi.

– Temur Tiflisdən qamak gətirib.

– Qamak?

Condo qamakin nə olduğunu bilmirdi, bunu Cansuğ da, Givi də bilmirdi. Temurun anası alabəzək pijama geyinmiş ərinə: “Qamağı həyətə gətir,” – deyəndə eşidib yadda saxlayıblar.

– Sabah da gəlməyəcəksən oynamaga? – Cansuğ gedərkən soruşdu.

– Yox, sabah tez yatmalıyam, o biri gün alaqqaranlıqdan yola çıxacağam.

“Temur gəlib”, – Condo yataqda düşüñürdü.

Temurdan xoşu gəlmirdi.

“Uşaqlara konfet paylayıb yerini şirin salmağa çalışır. Əlindən heç nə gəlmir. Tiflislilərin hamısı zəif və yekəxanadırlar. Nə qayalarda pusquda dura, nə də çayda körpündən tulhana bilər”.

Futbolu isə yaxşı oynayır.

Tiflisdə yaşasa idim, mən də futbolu yaxşı oynayardım, kişidirsə, mənim kimi qayadan çaya atılsın. Qamaq da gətirib; görəsən, qamaq nədir?”

Condonun yuxusu qaçmışdı. Yenə də öz dərd-səri barədə fikirləşməyə başladı.

“Kelebşı babanın evindən çıxıb qarğıdalı sahəsinə girərəm, heç kəs görməz, tüfəngi aparıb yamacda gizlədərəm. Fındıq kolundan qocanın otağına qədər beş addım yoldur. Sonra kim bilir, dağ keçisini öldürsəm, qoca günahımdan keçər, hətta tüfəngi mənə bağışlaya bilər”.

Alaqaranlıqda xoruzların səsi Condonu yuxudan oyatdı.

Tezcə yerindən qalxdı. Atası artıq yataqda deyildi.

“Yəqin, dədəm üzüm bağına gedir”.

“Birazdan Kelebşı baba tūfəngi həyətə çıxaracaq. Tələsməliyəm”. Üzünə su çiləyib qocanın evinə doğru qaçıdı. Hasardan həyətə baxanda qoca heç yerdə görsənmirdi. Condo hasarı aşılı findiq kolunun içində gizləndi.

Otaq da, həyət də buradan yaxşı görünürdü.

Tezliklə Kelebşı baba pilləkənlərdə göründü.

Səhər açılmağa başlamışdı. Kənd yolunda inəklərin mövələtu, it hürüşməsi eşidilirdi.

“Yəqin, atam üzüm bağında məni gözləyir.”

“Qoca tūfəngi yerində görməsə, neyləyəcək? Tiflisdən Temur gəlib. Dağ keçisi vursam, hamı təəccübənlənəcək...”

Beli əyilmiş qoca pilləkənlə yavaş-yavaş düşürdü. Tūfəngini ciyindən asmışdı. O gəlib üçayaqlı stulda oturdu və öz işinə başladı.

“Tūfəngi uşağından çox istəyir. Zarafat deyil, onu bolşeviklər bağışlayıblar. Onda babası boy-buxunlu, cavan oğlan imiş, indi beli bükülüb.”

Güman ki, dağ keçisi də qocalır. Görəsən, qocalmış dağ keçisi necə olur?! Dağ keçisi qocalmır, qoca dağ keçisi uçurumların başında necə gəzə bilər?! – Bu barədə Condo heç bir vaxt düşünməmişdi.

“Mən dağ keçisini gətirəndə, görəsən, babam nə deyəcək? Onda Temur öz qamağı ilə uşaqları daha təəccübənləndirə bilməz. Görəsən, qamaq nədir? Yəqin, Tiflisdə hamının qamağı var.”

“Mən qamaqdansa, tūfəngə üstünlük verirəm. Qamaq tūfəngdən üstün ola bilməz”.

Qarla örtülmüş zirvələr günəş işığına boyandı.

“İndi dağ keçiləri, yəqin ki, o zirvələrə dırmaşırlar”, – o yenidən qayanın başında heykəl kimi dayanmış keçini təsəvvürünə gətirdi.

“Əldən qaçırsam?.. Əldən qaçırmaram! Onu vuracağam, qayadan yuvarlanacaq”.

Birdən-birə Cokiyanın öldürdüyü dağ keçisinin qara, qəmli gözləri yadına düşdü, ona yazığı gəldi.

“Keçən il Cansuğun əmisi oləndə, onun da belə qəmli gözləri vardı. Güman ki, dağ keçisi insan kimi ağıllıdır. İt ondan ağıllı ola bilməz!”

Qoca kiçik şüşə qabdan əsgiyə yağı süzüb, lüləni səylə sürtməyə başladı.

“Tüfəngi mən də ürəkdən təmizləyərdim, özü də hər səhər. Gərək sabah kənddən elə çıxmı ki, məni görən olmasın. Sonra üzüm bağlarına keçərəm, belə yaxşıdır”...

Qara bürünmüş zirvələr mavi səmanın fonunda bərq vurdu. Condo səmanın rəngini çox sevir. Səmanın ən yaxşı rəngi Qafqaz dağlarının başındadır.

“Dağ keçisi də aydın səmanı sevir. Ona görə Qafqaz dağlarında yaşayır. Dağ keçisi Tiflisdə necə yaşaya bilər? Yəqin ki, Temurun keçisi dişidir, özü də qocadır; yalandan and içib uşaqların başını piyləyir. Payız bülbülü arıquşundan ayıra bilmir. Keçən il öldürülmüş porsuğu ona göstərəndə, elə bildi donuzdur. Porsuğu donuzdan seçə bilmir. And içib fil və şir gördüğünü deyir. Doğrudan da, fil və şir görübsə, porsuğu donuzdan niyə ayıra bilmir?”

Qoca tüfəngi təmizləməyi başa çatdırıb yavaş-yavaş alətlərini yiğışdırmağa başladı. Tüfəngi ciynindən asıb, evə doğru yönəldi.

Birdən-birə Condonu əsməcə tutdu. Sonra qəfildən bədəni istiləndi, alnına soyuq tər gəldi.

“Otaqda qalsa neyləyəcəyəm? Buradan pəncərəyə qədər əlli addım da olmaz. Qoca indi məni üzüm bağında gözləyir”.

Condo otaqda vurnuxan qocanı aydınca görürdü. O tüfəngi divardan asıb, sandığın qapağını qaldırdı. Tezliklə sandığın qapağını örtdü, gözucu tüfəngi nəzərdən keçirib, otaqdan çıxdı. Birazdan pilləkənlərlə enib, taxıl anbarına doğru yönəldi.

“Vaxtdır”, – Condo düşündü. “Bəlkə, nə qədər ki gec deyil, qayıdır gedim?”

Condo bu fikirdən daşınıb, otağa doğru yönəldi.

Açıq pəncərədən içəri hoppananda şalvari mismara ilisib cirildi. Condo buna heç fikir də vermədi. Divardan patrondaşı və tüfəngi götürdü. Pəncərədən çıxmaq istəyəndə arabanın ciriltisini eşitdi.

– Ho, hoo! – Evtixi Darçianini səsindən tanıdı. Qorxuya düşmüş Condo divara qısıldı.

“Kelebşı baba gəlib məni burada görsə, işim bitdi. Buradan lənətə gəlmış taxıl anbarı da görünmür”.

Araba yavaş-yavaş pəncərənin qarşısından keçib, çəpərlərin arasında gözdən itdi. Condo ehtiyatla başını pəncərədən çıxarıb, həyəti gözdən keçirdi. Qoca heç yerdə görünmürdü. Tez pəncərədən hoppandı. Hasara doğru qaçıb qarğıdalı sahəsində gizləndi.

Qaçan Condo arxada taxıl anbarının qapısının ciriltisini eşidirdi.

“Taxıl anbarından evə qədər altmış addım olar,” – Condo düşündü. O, var gücü ilə qaçır, addımbaşı qarğıdalı şaxlarına ilisir, onları tapdalayırdı. Yıxılan qarğıdalı saplaqları elə xışıldayırdı, sanki kimsə onu tutmaq üçün arxasındaqaçırdı.

“Kelebşı baba öz otağına gedib çıxana kimi mən uzaqda olacağam. Kim bilir, bəlkə, axşama kimi heç öz otağına girməyəcək. Qırx addımdan sonra Kelebşı baba hər şeyi biləcək. Tüfəngi yerində görməyəndə, görəsən, neyləyəcək? Sabah alatorandan dağa gedəcəyəm. Bəlkə, qoca sabah səhərə qədər tüfənginin oğurlandığından xəbər tutmayacaq? Dağ keçisini öldürsəm, kim bilir...”

“Evə qədər, güman ki, əllicə addım qalıb”.

“Buradan keçmək qorxuludur. Çoban oğlanlar məni görməsin, yoxsa məhv olaram”.

“Qoca tüfəngi öz usağından çox sevir. O, iyirmi addımdan sonra tüfəngin yoxa çıxdığını biləcək?”

“Bu tərəfdən getmək olmaz, dəyirmana gedən qadınlar məni görə bilər. Üzüm bağına keçsəm yaxşıdır. Birazdan atam

da məsələdən hali olacaq!” – Condo ehtiyatla üzüm bağına tərəf burulub yoluna davam etdi.

“Georgi əminin üzüm bağıdır, o həmişə üzüm bağını erkən dərmanlayır”.

“Yəqin, indi qoca evin on addımlığındadır. On addımdan sonra nə baş verəcək?”

“Kelebşı baba indi, güman ki, pilləkənlərlə qalxır...” – birdən-birə Condo yerindəcə donub-qaldı, irəli addım ata bilmədi.

“Bəs qocanın başına iş gəlsə, hali pisləşsə?”

“Başına nə iş gələ bilər? Qorxma, heç nə olmaz!”

“Hali pisləşə bilər?!?”

Condo ümidsizliklə tənəklərin arasında oturub, gözlərini yumdu. Hər an qocanın fəryad qoparacağını gözləyirdi.

Qışqırıq səsi gəlmirdi.

“Kelebşı baba altmış addımı belə tez gedə bilməzdi. Bir az gözləmək lazımdır. Burada qocanın səsini rahat eşidə bilərəm”.

“Ola bilsin ki, heç evə də girməyib və toyuqları yemləyir”.

Condo ətrafa göz gəzdirməyə başladı.

Dağların ətrafında dolaşan boz buludlar dağılır, gah da bir yerə yiğilirdi, amma Condo daha buludları, həmişə olduğu kimi, qayanın başında daşa dönmiş dağ keçisinə bənzətmirdi.

Kim bilir, bəlkə, Kelebşı baba qışqırır, sadəcə səsi gəlib çatmir.

Kim bilir, Kelebşı baba indi necədir.

Şalvarının yırtığından bədəninə qarışqalar daraşdı, amma buna məhəl qoymadı.

Ürəyində qocanın həyətinə baxmaq istəyi baş qaldırdı. Görəsən, orada nə baş verir? Tüfəngi moruq kolluğunun içində gizlədib, yoxusu qaça-qaça çıxdı.


Qocanın evinə yaxınlaşanda, addımlarını yavaşıldı. Cəld hasarı aşdı, həyətə baxan kimi onu gördü.

Kelebşı baba ceviz ağacının kölgəsində yerə sərilmüş xalçanın üstündə rahatca yatmışdı. Meh çal saçlarını oynadırdı. Kəndirdən açılmış buzov qocanın önlüğünü çeynəyirdi.

Condo hiss etdi ki, baldırları möhkəm acışır. Başa düşdü ki, hasardan aşanda baldırını gicitkən dalayıb.

Ertəsi gün qoca adəti üzrə tüfəngini götürmək üçün otağa gəldi və divara baxanda təəccübədən yerində quruyub qaldı: tüfəng həmişə başısağrı asılırdı. İndi isə lüləsi tavana yönəldilmişdi. Qoca bir müddət gözlərini tüfəngə zilləyib mat-mat baxdı, sonra həmişəki kimi silahı divardan götürüb, həyətə çıxdı.

Kolluqda gizlənmiş Condo üçayaqlı stulda oturub həvəslə tüfəngin lüləsini yağlayan qocaya baxırdı. Günəş hələ çıxmamışdı.



ERLOM AXVLEDİANI

(1933–2012)

Tbilisidə doğulub. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetini, daha sonra Moskvada Ali Ssenari kurslarını bitirib. Bir neçə nəsr toplusunun, “Aprel”, “Pirosmanni”, “Evə dönüş”, “Gənc bəstəkarın səyahəti” və digər ekran əsərlərinin ssenarı müəllifidir. “Şəxsi məsələlərə dair bir neçə müsahibə” filminin ssenarisinə görə 1980-ci ildə SSRİ Dövlət mükafatına layiq görünlüb. “Vano və Niko” silsilə pritçaları əsasında Macaristanda bədii film çəkilib. Əsərləri bir çox dillərə çevrililib, ABŞ-da pritçalar toplusu çapdan çıxb.

PRİTÇALAR

Müqəddəs adam haqqında

*Sabahkı günün dərdini çəkməyin,
çünki sabahkı gün öz dərdini çəkəcək;
hər günün öz qayğısı var.*

(Matfey, 6.34)

Bir adam vardı. Gecə oğru onun sabahkı gününü çırpışdırdı.

Kişi dərd-qəmə batdı, çünki o sabahkı günlə birgə səhər Günəşin doğmağını, səmanın ənginliklərinə qalxmasını, sabahkı sakit axşamı, Ay və bərq vuran ulduzlarla dolu gecəni itirdi.

Sabahkı günlə birgə həmin günlə bağlı ümidlər, arzular, ötən günlə bağlı xatirələr, ötən günün bütün sevincləri və qayğıları qeyb oldu.

Sabahkı günlə birgə ondan sonra gələn bütün gələcək günlər yoxa çıxdı.

Adam bu günlə tək qaldı.

Səhər tezdən yatağından qalxdı, şirin yuxuda olan arvad-uşağına nəzər saldı, bugünün şamını yandırıb evdən çıxdı.

O, bu günü yaşamağa başladı.

İtin boynunun ardını qaşdı.

Mal-qarani naxıra qatdı.

Həyəti dolaşdı, sökülmüş səbəti hördü, hasardakı deşiyi tutdu.

Ağacların qurumuş budaqlarını kəsdi.

Böyük oğluna iş tapşırıdı.

Ortancıl oğlunu danladı.

Kiçik oğlunun başını tumarladı.

Arvadına baxmamağa çalışdı.

Kefikök halda qonşusunu səslədi, qonşusu da kefikök cavab verdi.

Bağda işlədi, bəzi yerləri bellədi, bəzi yerləri kətmənlə yumşaltdı, ağaclarla calaq vurdu, toxum səpdi, ot biçdi.

Borclarını qaytardı.

Sonra günorta oldu.

Kişi kölgədə əyləşib dincəldi.

Lazım olanı xatırladı, lazım olmayanı unutdu, günahlarını boynuna aldı, əməllərinə peşman oldu, sevincə sevindi, kədərə kədərləndi, qorxudan qorxdu, soyuqdan üzüdü, istidən yandı.

Qəfildən yadına düşdü ki, artıq sabahı olmayıacaq, qəm dəryasına qərq oldu.

Cəld dikəlib qəddini düzəltdi.

Sonra gördüyü işə görə böyük oğlunu təriflədi, ortancıl oğluna iş tapşırdı, kiçik oğlunu yenə əzizlədi, arvadına nəvəziş göstərdi.

Qış üçün odun yardı.

Beləcə də axşam oldu. Hava qaraldı.

İt hürdü.

Kəndin naxırı geri qayıtdı.

Alaqapıya acmış, susamış bir yolcu yaxınlaşdı.

Kişi yolçunu evə dəvət eləyib, hörmət göstərdi. Ocaq qaladı, ayağını yumağa kömək elədi, çörək və şərab verdi.

Səs-səsə verib oxudular. Gözəl nəgmə alındı.

Qonaq qalxdı, minnətdarlığını bildirdi, getmək istədi.

Bütün ailə qonağı ötürmək üçün bayırı çıxdı...

Bu günün Günəşini hələ batmamışdı.

Yağış yağış kəsdi, səmada göyqurşağı göründü.

Sərin kölgəli, sərin mehli günorta çağdı, keçib getmirdi.

Sakit axşam idi, qaratoyuq oxuyurdu.

Sonra bədirlənmiş Ay çıxdı, ulduzlar sayrışdı.

Yolcu öz yoluyla günbatana doğru gedirdi.

Bu günün işığı sönmürdü.

Yalançı adam haqqında

Bir yalançı adam vardı. Hər şeyi uydururdu. Çoxdan uyduруlanı da, hələ uydurulmamış olanı da uydururdu. Uydurmağa dəyməyəni də, uydurmaq mümkün olmayanı da uydururdu.

Həmin yalançı adamı düz yola qaytarmaq mümkün deyildi. Əvvəlcə özünü uydurdu. Sonra dağı, dağın dibində komanı uydurdu. Ardınca rahat həyatı uydurub, uydurma dağın dibindəki uydurma daxmada uydurma həyat sürməyə başladı.

Qalan adamlar yalançı adamin varlığından xəbər tutdular, yanına gəlib xahiş elədilər ki, onların hamısını uydursun, yalançı adam da bizim hamımızı uydurdu.

O, axırda sonsuz bir yol uydurub həmin yolla getməyə başladı.

Varlığına kimsənin inanmadığı adam haqqında

Hamınız yanına yorğun və qayğılı gələcəksiniz, mənsəsizə təskinlik verəcəyəm.

Özü üçün yaşayan bir adamvardı, heç kəs onun varlığına inanmırı...

Yer və Götür vardi. Gecə və Gündüz vardi. Günəş və Ay vardi. Ulduzlar vardi.

Bir də özü üçün yaşayan adam vardi.

Səhər və axşam vardi, güney və quzey vardi, gündoğan və günbatan vardi. Bir an və əsr vardi, yaxın və uzaq vardi, sağ və sol vardi...

Bir də özü üçün yaşayan adam vardi, heç kəs onun varlığına inanmırı...

Sevgi və nifrət vardi, sədaqət və xəyanət vardi, ümid və ümidsizlik vardi, dərd və sevinc vardi, rahatlıq və narahatlıq vardi.

Bir də özü üçün yaşayan adam vardi, heç kəs onun varlığına inanmırı...

Ədalət və ədalətsizlik vardi, barışmazlıq və mərhəmət vardi, qatil və qurban vardi, bütövlük və boşluq vardi...

Bir də özü üçün yaşayan adam vardi, var olanların hamısı onun daxilinə nüfuz eləyirdi; nüfuz eləyənlər – qatil və qurban, təhqir eləyən və təhqir olunan, quzey və güney, işıq və zülmət,

uzaq və yaxın, qanun və qanunsuzluq, ay və ulduzlar – onlar üçün ayrılmış yerdə bərqərar olurdular...

Hamısı ona nüfuz eləyir, bir-birini tapır, bir-birini başa düşür, razılığa gəlir, təskinlik tapır, sakitləşirdilər.

Axırda ölüm də onun daxilinə nüfuz eləyib öz yerini tutdu...

Amma o özü üçün yaşayırıdı...

Xeyirxah adam haqqında

Bir xeyirxah adam vardı. Onun arvadı da, uşaqları da xeyirxah idilər. Hələ eşşəyi də vardı. Əgər eşşək doğulmasayıdı, o da xeyirxah olardı.

Bir dəfə xeyirxah adam öz kəndindən qonşu kəndə getməli oldu. Eşşəyini minib yola düzəldi.

Bir qədər gedəndən sonra bir qocaya rast gəldi. Xeyirxah adam xeyirxah idi deyə qocanı da eşşəyə mindirdi.

Bir qədər gedib, iki qadın gördü; qadınların biri gözəl, digəri çirkin idi. Kişi ikisini də eşşəyə mindirdi.


Bir qədər gedəndən sonra gördü ki, yerdə dəvə uzanıb, yanında da yükü var, sahibisə oturub ağlayır. Xeyirxah adam xeyirxah idi, ona görə də dəvəni yükü və ağlayan sahibi ilə birgə eşşəyin belinə mindirdi.

Bir qədər gedəndən sonra yolun kənarında iri bir qaya parçasına rast gəldi. Xeyirxah adam xeyirxah idi, qaya parçasını da eşşəyin belinə yüklədi.

Bir qədər getdilər, eşşək dilə gəlib xeyirxah adama dedi, xeyirxah insan, məni də eşşəyin belinə qoy.

Xeyirxah adam xeyirxah idi, eşşəyi də eşşəyin belinə qoydu.

Bir qədər də yol getdilər, axır ki gəlib qonşu kəndə çatdilar.



REZO ÇEYŞVİLİ

(1933–2015)

Kutaisi şəhərində doğulub. 1959-cu ildə Tbilisi Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Uzun müddət “Gürcüstanfilm” kinostudiyasında redaktor vəzifəsində çalışıb. “Küləkdə musiqi” romanı, bir sıra hekaya və novel-lalar müəllifidir. Ssenariləri əsasında çəkilmiş “Quyu”, “Turandot”, “Ögey ana Samanişvili”, “Mavi dağlar və ya ağlagəlməz əhvalat” və digər ekran əsərləri tamaşaçıların böyük rəğbətini qazanıb.



ÜÇÜNCÜ SƏRNİŞİN

Qatar ucsuz-bucaqsız səhranın kənarı ilə şütüyürdü. ...Qüruba enən Günəş göz işlədikcə uzanan səhrada hökmdar Daranın, Skifiya və Sarmatiyanın irəliləyən saysız-hesabsız qoşununu sanki çənginə alıb qaranlığa sürükləyirdi. Bu dəfə Dara Qərbə üz tutmuşdu. Ona elə gəlirdi ki, təqib elədiyi sarmatlar və skiflər qüruba, Günəşin batdığı yerə qaçır. Qarsalanmış çöllər lal sükuta qərq olmuşdu. Amma əcdad-larımız kurqanlarda uyuyur. Onları tapıb dağıtsan, murdar-laşan, sənə qan uddurarıq, necə döyüşdürüümüzü görərsən!

Daranın qoşunları qərbə, səma ilə üfüqün birləşdiyi yerə, od tutub yanın səhraya, sükuta bürünmüş torpağa doğru irəliləyib...

Kote və Nelli Moskvadan Tiflisə qayıdırıldılar. Kupedə tək gedirdilər, amma tərpənməyə yer yox idi – oturacaqların altına da, üstünə də çamadan, çanta və yeşik yiğmişdilar. Əslində, Moskvadan elə də çox şey almamışdilar. Amma qohum-qardaşa, dost-tanışa sovgat gətirməsən, yaxşı düşməz, ayıbdır axı! Ev üçün də yaxşı bazarlıq etmişdilər. Çamadanlardan birinə iki yüz ədəd şagird dəftəri, üç dənə bürünc həvəngdəstə yiğmişdilar – elə ağır idi ki, yerdən qaldırmaq olmurdu. Dəftəri uşaqlara, həvəngdəstəni isə özlərinə və tanışlara almışdilar.

Dəstəyi bürüncdən olan həvəngdəstə göz oxşayırıldı, onu görünçə, piştaxtadan yan keçə bilməmişdilər. Mağazada ər-arvad arasında qızgın mübahisə düşmüdü: Kote, ümumiyyətlə, həvəngdəstə almaq istəmirdi, arvadı isə acığa düşüb üçünü götürdü, sonra da hamısını Kotenin çamadanına qoydu. İndi gəl belə ağır çamadanı daşı görüm, necə daşıyırsan. Taksinin yük yerinə qoyanda çamadanın dəstəyi qopdu, perronda isə qapağı açıldı və içindəkilər yerə səpələndi. Kote xəcalətindən qızarmışdı, qan-tər içində həvəngdəstələri və dəftərləri yerdən yiğib vaqona qalxdı. Sanballı adam sayılırdı, zarafat deyil, kişi vəzifə sahibi idi. Yaxşı ki perronda tanış-bilişə rast gəlmədi, yoxsa xəcalətindən ölüb yerə girəcəkdi.

Qatar tərpənənə qədər ər-arvad arasında yenə mübahisə düşdü; ertəsi gün üç dəfə dalaşıb-barışdırılar; beləcə, gün başa çatdı. Günəş yavaş-yavaş üfüqdə gözdən itdi. Axşam düşən kimi vaqon sərinləşdi, nəhayət, kunedə üçüncü sərnişin peyda oldu. Ucaboy, cılız adam idi, geyimi də mövsümə uyğun gəlmirdi. Əynində mavi plas, əlində kiçik çəhrayı çamadan vardı – Tiflisdə bəzi kişilər kükürdlü hamama bu görkəmdə gedirdilər.

Kişi plaşını soyunub qısaqol köynəkdə qaldı; ər-arvadın diqqətini onun biləyindəki döymə cəlb etdi. Sərnişin kuponin künc-bucağına nəzər salıb çamadanını yuxarı qatdakı yatağın üstünə qoydu, plaşını kündən asıb salam verdi, narahat etdiyi üçün üzr istədi. Kote aşağı qatdakı döşəyi qaldırıb qatladı, qonağa oturmaq üçün yer göstərdi. Kişi təşəkkür etdi, amma əyləşmədi. Nəsə fikirləşib kunedən çıxdı. Gecə kuponin qapısını ehtiyatla araladı, üçüncü sərnişin üzr istəyib çamadanı açdı, hisə verilmiş balıq götürüb getdi.

Ər və arvad yatmağa hazırlaşırıdı. Üçüncü sərnişin bu dəfə gələndə Nelli yataqları düzəldir, Kote isə jurnal vərəqləyirdi. Kote gözünü kişidən çəkmirdi, Nelli dikəlib kənara çəkildi. Üçüncü sərnişin yenə çamadanını açdı, dörd balıq götürüb kunedən çıxdı.

– Yuxum gəlir, yatmaq istəyirəm! – Nelli dilləndi.

– Yat da! – Kote eynəyin üstündən arvadına baxdı, sonra yenidən oxumağa başladı.

Arvadı qapını bağladı, cəld soyunub yatağa uzandı.

– Qapını aralı qoy, yəqin, indi gələcək, – yerində qurcalanıb dedi.

Nelli də yatmadan əvvəl mütaliə həvəsinə düşdü, kiçik masanın üstündəki kitabı götürdü, qatladığı səhifəni tapıb oxumağa başladı, amma fikri-zikri aldıqları hədiyyələrin, uşaqların, qohum-əqrəbanın, dost-tanışın yanında idi, diqqətini cəmləşdirə bilmirdi. Dalğın nəzərlərini sətirlərin üzərində gəzdirdi, kitabı örtüb yastığın altına qoydu, mələfəni çənəsinə çəkib yuxulamağa çalışdı.

Kote kupenin qapısını dərhal aralamadı, amma sən demə, bunu vaxtında eləyibmiş! Çünkü üçüncü sərnişin qapının ağızında dayanmışdı. Bu dəfə Koteyə baxıb gülümsündü, kupeyə ayaq basan kimi araq iyi ətrafi bürdü. Yatağına yaxınlaşıb çamadanını şaqqlıtıyla açdı, altı balıq götürdü, mənalı-mənalı Kotenin üzünə baxıb başı ilə qapiya işarə elədi. Yəni “gəl gedək,” sonra da nəzərlərini Nelliyyə çevirdi, onsuza, arvad xəbər tutmayacaq... Kote jurnalı kənara qoyub başı ilə təşəkkürünü bildirdi – yəni, çox sağ ol, içmirəm... Kişi israr etmədi, çıxıb qapını sakitcə örtdü. Kote nə qədər çalışdısa, kişinin quru balıqları hara apardığını, gecənin bu vaxtında kiminlə içdiyini təsəvvüründə canlandıra bilmədi.

Qəribə də olsa, gecəyarısı qatarda işgüzarcasına, sirli-sirli dolaşan, tez-tez kupeyə baş çəkib təzədən gözdən itən bu ucaboy, cılız kişiyə həsəd aparırdı. Köks ötürüb işığı söndürdü, yatağa uzanıb başının üstündəki gecə lampasını yandıraraq jurnalı əlinə aldı.

Üçüncü sərnişin növbəti dəfə peyda olanda Nelli yatmışdı. Kote də özünü yuxuluğa vurdu. Kişi əvvəlki qaydada çamadanı açıb quru balıqları saymağa başladı. Sərxoşluq, ya da ehtiyatsızlıq üzündən çamadan yerə düşdü, quru balıqlar döşəməyə səpələndi, hətta biri Nellinin yatağına sıçradı. Qadın qorxdu, qışqırıb dik atıldı. Yuxulu gözləri ilə ərinə baxdı, üçüncü sərnişin yerdəki balıqları yığışdırıandan sonra mızıldana-mızıldana üzrxahlıq eləyib əlini Nellinin mələfəsinin altında gəzdirib axırıncı balığı tapdı. Nelli bir əliylə mələfəni yuxarı dartır, digər əli ilə də yatağını yoxlayırdı: qadına elə gəlirdi ki, cod və pulcuqlu bir şeyin üstündə uzanıb. Kişi onun üzünə baxmadan bildirdi ki, zəhmət çəkib axtarmasın, axırıncı balığı tapıb. Nelli sakitləşdi, elə bu məqamda çamadan yenə üçüncü sərnişinin əlindən düşüb gurultu ilə yerə dəydi, qapağı açıldı, amma içi boş idi. Nelli qışqırıdı. “Eybi yox! Eybi yox! – Kişi dedi, – narahat olmayın!”. Balıqları tələm-tələsik cibinə soxdu, boş çamadanı yerinə qoyub kупedən çıxdı.

– Aman Allah!.. – Nelli gileyləndi.

Kote uzun müddət yuxuya gedə bilmədi, qapını da bağlamadı – onsuz da, yenə açmalı olacaqdı; mürgüləsə də, içindəki qəribə intizar və narahatlıq arabir onu yuxudan oyadırdı. Üçüncü sərnişin səhərə yaxın, dan yeri ağaranda peyda oldu və Kote onun gəlişini dərhal hiss etdi. Kişi yırğalana-yırğalana içəri girdi. Kupe qaranlıq idi. Yalnız tavandakı göyümtül gecə lampası yanındı. Kote masanın üstündən qol saatinə götürüb baxdı, ancaq heç nə görmədi, saatı qoluna taxdı. Əllərini çarpezlayıb başının altına qoydu, mexanizmin zəif tiqqiltisi eşidilirdi. Kote kuponin ortasında ləngər vuran, az qala, indicə arvadının yatağına yığılacaq kişidən gözünü çəkmir, həm də saatın tiqqiltisini dinləyirdi. Sərxoş sərnişin əlini Nellinin qızçılarına atanda Kote cəld qalxıb onu arvadından araladı, sonra nə edəcəyini bilmədi. Sərxoş sakitləşmək bilmir, Kotenin yatağına uzanmağa can atıldı. Axır ki, ona yerinin yuxarı qatda olduğunu başa sala bildi. Kişi daha müqavimət göstərməyib yatağına dırmaşmağa çalışdı.

– İlahi, dəhşətə bax! Bu nə ədəbsizlikdir! – Nelli mələfəni sinəsinə sıxıb qəzəblə dedi, bu vaxt əri sərxoş sərnişinə ikinci qata qalxmaqdə kömək edirdi. Kişinin yaşıl corabı və deşik ayaqqabılıarı az qalırdı Nellinin üzünə toxunsun.

Dan yeri söküldəndə qadın ərindən soruşdu:

– Yatmışan?

Yuxusuzluq və başına gələnlər Kotenin ovqatını təlx eləmişdi, fikirli halda gözlərini tavana zilləyib uzanmışdı. Arvadının səsinə diksindi.

– Nə olub? Qorxdun?

– Soruşuram ki yatmışan? – Nelli əlini gözlərinin üstünə dayayıb ərinə baxdı, görünür, gecə lampasının göy işığı da onu hövsələdən çıxarırdı.

– Necə bəyəm? – əri soruşdu.

– Dəhşətli yuxu gördüm... Guya uşaqlar akvariumu pəncərənin qabağında yerə salıblar, evdə su dizə çıxıb... Qorxuram, bir bədbəxtlik baş versin...

- Yat, yat...
- Heç vaxt yuxumda akvarium görməmişəm... – Nelli üzünü divara çevirib yarıyuxulu soruşdu: – o gəldi?
- Gəldi, gəldi. Yat... – Kote arvadını sakitləşdirdi.

Üçüncü sərnişinin hara getdiyini, hardan gəldiyini bilmirdi. Boylanıb yuxarı baxdı: sərxiş kişi yatağın kənarında uzanmışdı, şalvari dizinə qədər dərtilmişdi, köynəyinin yaxası açıq idi, dərin yuxuya getmişdi, qatarın ahənginə uyğun yırğalana-yırğalana dərindən, rahat nəfəs alındı. Qəribədir, bu adam yatağın qıraqında necə uzanmışdı, onu yıxılmaqdan hansı qüvvə saxlayırdı – bax bunu dərk eləmək çətin idi...

Kote oyananda səhər çoxdan açılmışdı. Günəş şüaları pəncərədən içəri boylanırdı, kupe bürkü idi. Yuxarı qatdakı kiçik çəhrayı çamadan öz yerində idi. Küncdən asılmış mavi plas da!

Qatar silkələndi və pərdənin nikelli tutqacı taqqıltıyla masanın üstünə düşdü. Kote çətinliklə onu yerinə bərkitdi; tutqacın ucları gah bir, gah da digər yuvaciqdan çıxırdı. Nelli qapını arxadan bağlayıb geyinməyə başladı.

– Daha dözə bilmirəm, halim qalmayıb, – dizlərini qoşa-laşdırıb corablarını geyinə-geyinə gileyləndi.

Görünür, üçüncü sərnişin qadının kupedə geyinməyini gözləyirmiş, çünki Nelli əlində dəsmal, sabun və diş fırçası çıxan kimi başını içəri soxub gecə baş verənlərə görə dənə-dənə üzr istədi. Sonra döşəyi qatlayıb sakitcə küncdə oturdu. Fikirli idi, başını aşağı dikmişdi, sonra qızını qızının üstünə aşırıb döyməli əli ilə qapının dəstəyindən yapışdı; nəfəs alıqca burun pərələri titrəyirdi, elə bil külək üzünə vururdu.

Kote sükutu pozub üçüncü sərnişinlə söhbətə başladı. Kişi həvəssiz, amma dəqiq cavab verirdi. Məlum oldu ki, atasının dəfninə gedirmiş, düşəcəyi stansiyani ötürüb, oradan bir neçə saat əvvəl, hava işıqlaşmamış keçiblər.

- Niyə düşmədiniz? – Kote təəccübləndi.
- Gecikdim! – sərnişin başını buladı.
- Gərək yaxın stansiyada düşüb geri qayıdaydınız...

– Elədir, – sərnişin cavab verib saatına baxdı – mavi sifer-blatda Kremlin Spassk qülləsinin təsviri vardi.

– Deyəsən, stansiyaya yaxınlaşırıq, – Kote pəncərədən baxıb dedi.

Qatar sürətini azaltmışdı, təkərlərin taqqıltısı daha aydın eşidilirdi. Amma yol yoldaşı dedi ki, qatar bu stansiyada saxlamır, sonrakı dayanacağa isə iki saatlıq yol var.

– Belə de... – Kote heyrətlənib saatına baxdı.

– Qatar gecikməsə, həmin stansiyadan yola düşən şəhərtrafi elektrik qatarına çataram. Beş saatdan sonra da evə çataram.

– Deməli, hələ ümid var, – Kote ürək-dirək verdi.

– Eh, onsuz da, atamı dəfn eləyiblər, – yol yoldaşı kədərlə gülümsündü, – məni gözləməyəcəklər ki...

Araya sükut çökdü.

Üçüncü sərnişin əslən bu yerlərdən idi, ona görə də qatarların hərəkət cədvəlini dəqiq bilirdi, hesablamaşdı ki, ən yaxşı halda atasının dəfnindən iki saat sonra gedib evə çıxacaq.

Yuyunmuş, saçına sığal çəkib gözəlləşmiş Nelli kupeyə girdi, dəsmalı asıb döşəyin altına nəsə qoydu, masanın üstünü sahmana saldı. Sonra çamadanlara, çantalara və qutulara baxıb nə barədəsə fikirləşdi.

Üçüncü sərnişin bir müddət ona göz qoydu, nəhayət, qalxıb plasını geyindi, yatağının üstündən çamadanını götürdü, xudahafızlaşış kупедən çıxdı. Yarım saatdan sonra düşəcəkdi. Hələlik dəhlizdə, açıq pəncərənin qarşısında dayanıb hava alındı.

Üçüncü sərnişin kупедən çıxan kimi Nelli qapını örtüb güzgүyə baxdı. Uzun-uzadı saçlarını qaydaya saldı, buxağını və boynunu yüngülçə sığalladı. Kote onun bürünc həvəng-dəstələri almaq üçün necə inad göstərdiyini xatırlayanda qanı qaraldı, üzünü pəncərəyə çevirdi.

– İlahi, bu yol nə vaxt bitəcək?! – Nelli köks ötürdü. – Yu-xuda sinmiş akvarium gördüyümü sənə dedim?

– Əşı, sən Allah, akvariumunla birgə açıl başımdan!

– Necə yəni? Bu nə deməkdir? – Nelli məəttəl-məəttəl soruşdu.

Kote cavab verməyib köks ötürdü...

İndi Daranın qoşunları Şərqə axın edirdi. Qoşun gözə-görünməz düşməndən qaçır, Günəşin qızmar şüalarında sanki əriyib yox olurdu. Nizə ucluqları və dəbilqələr bərq vurub adamın gözünü qamaşdırırdı.

Üçüncü sərnişin pəncərənin qabağında siqaret çəkirdi. O ucsuz-bucaqsız çöllərə baxırdı, gözlərində nə vaxtsa bu çöllərdən adlamış sarmatların və skiflərin sönmüş ehtiraslarının eks-sədası olan kurqanların qüssəsi, əsrlərdən yiğilib qalmış kədər vardı.



QURAM DOÇANAŞVİLİ

(1939)

Tbilisidə doğulub. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tarix fakültəsini bitirib. Uzun müddət Gürcüstan Yazarlar Birliyində nəşr bölməsinə rəhbərlik edib və “Gürçüstanfilm” kinostudiyasında baş redaktor kimi fəaliyyət göstərib. İlk hekayələri 1961-ci ildə, “Dağın o üzündə” adlı ilk kitabı 1966-ci ildə nəşr olunub. 40-dan çox hekayə və romanlar kitabının müəllifidir. Nobel mükafatına namizəd göstərilən ikinci gürcü yazarıdır.



DAĞIN O ÜZÜNDƏ

Süfrənin başında Kapito, ayağında onun arvadı, o tərəf-bu tərəfdə oğulları və balaca qızçıqaz oturmuşdu. Səs-sizcə badımcan yeyirdilər. Kapito daha iştahalıydı.

– Çörəyi əllə bölməyin, doğrayın, – Kapitonun arvadı dedi.

Balaca oğlan cibindən bıçağı çıxardı. Onu təmizləyib çörəyi doğramağa başladı. Üç gün qabaq yaxşı ovqatla qayıdan atasının bağışladığı bıçaq oğlanın çox xoşuna gəlirdi. Bu üç gündə çoxlu çubuq yonmuşdu. Nahar vaxtı isə bəzən çörək doğrayırdı. Atasının ona nəsə tapşırmağı ləzzət verir, göstərişlərini gözləyirdi: “Ay uşaq, doğra”! Oğlan çörəyi nazik-na-zik dilimləyir, sonra bıçağı şaqqılıtlı ilə qatlayıb cibinə qoyurdu.

– Ay qız, ye, – Kapitonun arvadı dilləndi. – Niyə uşaqlıq edirsən?!

– Bunu istəmirəm.

– Bəs nə istəyirsən?

– İstəmirəm, vah...

– İndi sənə göstərrəm vah-ı, – Kapito dedi. – Tez ol, ye!

Qızçıqaz ağızına bir tikə aldı.

Kapito yeməyini qurtarıb ailə üzvlərinə nəzər saldı.

– Ay uşaq, odun yardımını?

– Hə, ata, – böyük oğul utana-utana gülümsəyib dedi.

– Cox yardım?

– Hə, çox yardım, – arvadı dilləndi.

– Afərin, Dzuqu, – Kapito dedi, – Malaya, mənə su gətir!

Qızçıqaz qaçıb su gətirdi.

– Birini də gətir!

Arvadı süfrəni yiğışdırmağa başladı.

– Səni görüm böyük qız olasan!

Kapito taxtın üstünə uzanaraq kibrət dənəsi ilə dişlərini qurdalamağa başladı. Malaya şəkilli kitabı açdı.

– Tütün gətir, Dzuku!

– Bu saat, – böyük oğlu yerindən götürüldü.
– N...Ə... Nə – iri hərfləri piçilti ilə kəkələyə-kəkələyə oxuyurdu.

Balaca oğlu pəncərəyə baxırdı.

Nəyə məəttəl qalıbsan, ay uşaq?

Uşaq diksindi, qızardı, Malayanın yanına getdi. Qızçıgaz iri hərfləri tələsmədən oxuyurdu.

– TO...X...tox...A...Toxa! – Malaya bunu deyib ona baxdı.

Kapito əsnədi.

– Öküzləri gətirəcəyəm, ata.

– Gətir, Dzuku.

– Bu gün dərsi danışdırıldılar, ay qız? – Kapito soruşdu.

– Yox.

– Sənə, ay oğlan?

– Yox.

– Niyə həmişə soruşturlar dərsi?! – Kapito birdən hısləndi.

– Dünən soruştular axı.

– Nədən?

– Coğrafiyadan.

– Niyə təkcə coğrafiyadan?

Oğlan sakitcə dururdu.

– Coğrafiyanı sevir, – Kapitonun arvadı dilləndi.

Oğlan çəkinə-çəkinə gülümsündü.

– B...a...r...maq... – Malaya piçildayırdı.

Oğlan ehtiyatla qapını açıb həyətə çıxdı.

– Öyrəndim, – Malaya yerindən atıldı.

– Sus... – anası barmağını dodaqlarına doğru apardı.

Qızçıgaz o yana – taxta doğru baxdı. Kapito xoruldayırdı.

– Oynayım? – Malaya astadan soruşdu.

Anası başını tərpətdi. Qızçıgaz ehtiyatla qapıya doğru getdi. Qapını cırıldatdı, Malaya qəhqəhə çəkmək istədi. Qapını örtdü. Qardaşının yanına qaçıb qəhqəhə çəkdi.

– Nəyə gülürsən, ay qız? – qardaşı gülümsəyib soruşdu.

– Zura, oturt məni bir...

Zura qızcıǵazı yelləncəkdə oturdu.

– Yellət.

Oğlan onu yellətdi.

– Bir az da bərk! – Malaya qışqırdı.

– Olmaz!

– Niyə?

– Yıxıłarsan, Malaya.

– Yıxılmaram. Di yellət...

– Olmaz!

Malaya küsüb yerə atıldı.

Evdən ana çıxdı.

– Get, ay oğul, hindtoyuqlarını gətir.

Oğlan nəsə donqullandı, sonra soruşdu:

– Hardadırlar?

– Calada olacaqlar, hara gedirsən?

– Kitabı götürəcəyəm.

– Apar, bala...

Hindtoyuqlarının ot didişdirdiyi cala balaca çayın yanına-can uzanırdı. Çayın o tərəfi düzənlik idi. Sonra tikanlı kolla örtülmüş dağ başlayırdı.

Oğlan incik halda tanış yerlərə baxır, dağa tamaşa edir, o dağın o biri üzündə nəyin olduğunu bilmirdi.

Coğrafiya dərsliyi xəritələrlə bəzədilmişdi. Oğlan kitabı vərəqləyir, lap balaca hərflərlə yazılmış sətirləri axtarırdı.

Bu sətirlərdə çox maraqlı şeylər vardı. O, kitabı oxuyur, sətirlər arasında iri evləri, geniş küçələri olan nəhəng şəhərləri görürdü. Sətirlər arasında böyük çaylar axır, daim qarlı olan zirvələr, sıx meşələr, ığid səyyahlar görünürdü... Vulkanlardan qara tüstü çıxırdı. Okeanlarda aysberqlər üzürdü. Yaşıl cəngəllikdə nəhəng fillər ağır-agır gəzişirdilər. Ölü göllər Günəşin şüaları altında bərq vururdu. Dənizin nəfəsi hiss olunurdu. Əzəmətli sekvoyya ağacı tək-tənha dururdu.

Oğlan o tərəfə baxdı.

Cala balaca çayın yanında qurtarırdı. O tərəfdə düzənlik vardı, sonra tikanlı kollarla örtülmüş dağ başlayırdı...

Oğlan kitab oxuyurdu.

“Venetsiya öz quruluşuna görə diqqət çəkir, – kitabda iri hərflərlə yazılmışdı. – O, çoxlu (yüzdən artıq) kiçik ada üzərində salınıb ki, burada da evlər suyun içindədir; küçələrin yerinə kanallar var. Kanallarda qondolalarla üzürlər.

Sonra iri hərflərlə yazılıb: “İtaliyanın əsas əlamətləri”.

Oğlan o tərəfə baxdı, gözünə nəsə sataşdı.

Yenə həmin çay.

Elə həmin cala.

Yenə o tikanlı kollarla örtülmüş dağ.

Kapito yaxşı əhvali-ruhiyyədə oyandı.

– Su gətir, içim, ay qız...

Malaya qaça-qaça gedib su gətirdi.

– Yekə qız olasan!

Kapito eyvana çıxdı, arvadına baxdı. Sonra üzüm bağını gözdən keçirib gülümsədi:

– Bu il yaxşı məhsulumuz olacaq.

Zura hindtoyuqlarını həyətə gətirdi. Elə incik halda idi ki, Kapito narahat oldu:

– Hindtoyuqlarını itirmədin ki, ay uşaq?

– Yox.

– İki, dörd, yeddi, on..., – Kapito saydı, – düzdür, yaxşı baxıbsan, ay oğul!

Zura həmişə məktəbdən qonşunun oğlu ilə qayıdardı. Hər ikisi altıncı sinifdə oxuyurdu.

Məktəbə aparılana qədər Zura həyətə çox nadir hallarda çıxar, atasının və qardaşının arxasında düşər, ayaqlarına dolaşar, onlar isə donquldanardılar. Anası isə onu əzizləyər, çox nadir hallarda üstünə qışqırardı.

Qonşunun oğlu onun yanına gələr, birlikdə oynayardılar. Hərdənbir kölgəlikdə oturaraq buludları seyr edərdilər. Zura buludları yumşaq, incə və isti hesab edirdi. Anası nəvaziş göstərəndə özünü buludlarda hiss eləyirdi.

Ətrafda çox şey naməlum idi.

– Ata, onun adı nədir?

- Nə deyirsən, düdük?!
 - Gøyqurşağıdır, bala, – ana deyordi.
- Atasından heç nə soruştazdı.
- Bir dəfə qonşunun oğlu ilə birgə hündür ağaca dırmanmışdı, evə paltarı cırılmış halda gəldi.
- Kapito qollarını çırmadı.
- Xalatını harada yırtmışan, ay uşaq?
 - Ağaca çıxmışdım.
- Kapito onun başına qapaz vurdu.
- Oğlan incik halda atasına baxdı.
- Camaat həyətə toplaşmışdı. Əlində tüfəng eyvanda dayanan Kapitonun çöhrəsində qəzəbqarışlıq sevinc hiss olunurdu.
- Zura aşağı baxdı, yerə qırğı sərilmışdı.
- Qırğı qəmli-qəmli baxırdı. Qırılmış qanadından qan damcılıyırdı. Əyri dimdiyini yerə söykəmişdi. Parlaq, qanlı gözləri vardı. Baxışı ağrını əks etdirmir, ancaq gözlərində qəm-qüssə görünürdü.
- Malaya ürkək gözlərlə qırğıya baxırdı. Kapitonin üzündə təbəssüm oynayırdı.
- Zura atasına nəzər saldı. Kapito oğluna baxmaqdan çəkinib camaata tərəf döndü.
- Ziyandırıcı quşdur, – Kapito dedi.
- Qana bələnən qırğıya Zuranın yazığı gəldi.
- Sağ qalacaqmı? – kimsə soruştı.
- Kapito tüfəngdən yapışdı.
- Geri çəkil, ay uşaq.
 - Öldürmə, ata...
 - Hər halda, oləcək, – kimsə dilləndi.
 - Patronu nahaq yerə sərf eləmə, Kapito...
- Kapito fikrə getdi...
- A kişi, o yüksəklikdə necə vurdun?
- Kapito gülümsədi.
- Harasa tulla onu, ay uşaq.

Zura qırğını taxta yesiyə yerləşdirdi. Yesiyin üstünə taxta, onun da üstünə iri daşlar düzdü. Evdən çörək gətirib yesiyin içində qoydu. Atasının hiss etməməsi üçün üstünü otla örtdü.

Qırğı qəmli-qəmli çörək qırıqlarına baxırdı. Qırılmış qanadı qana bələnmişdi.

Oğlan oturub gözlərini qırğıya dikmişdi.

Hardansa iri, yaşıl milçəklər uçub gələrək onun yaralı yerlərinə qonurdular. Qırğı başını çevirib qanadını çaldı.

Oğlan gülümsündü.

– Get, ay oğul, hindtoyuqlarına bax.

Zura ağızını əydi.

– Get, ay bala!

– Su gətirəcəyəm...

– Varımızdır.

– Odun yaracağam.

– Dzuku yardımı.

– Hindtoyuqlarının yanına getmək istəmirəm.

– Get, ay bala, – anası onun başını sığalladı, – get, anan qurban...

...Oğlan hindtoyuqlarına tərəf arxasını çevirdi.

Cala...

Çay...

Dağ...

Coğrafiya dərsliyi yadına düşdü, gətirməyi unutduğuna görə təəssüfləndi.

Oğlan arxası üstə uzandı.

Səmada suya batmış ağacdan düzəldilmiş qəşəng evlər, binalar göründü. Qəşəng qayıq suda üzürdü. Qayıqda avarlı qayıqçı dururdu. Tezliklə bütün bunlar tabaşirlə yazılmış kimi asanca silindi, indi nəhəng ağaç – sekvoyya ağaçlığını göründü...

Sonra gözlərinə tüstü çıxan dağ sataşdı. Vulkanı gördüyü sevindi. Tikanlı kollar bürümüş dağın zirvəsində dayandı.

Dağdan tüstü çıxmırıldı.

Zura qalxıb o tərəfə baxdı.

Yenə də o çay...

Elə həmin cala...

Elə həmin dağ...

“O tərəfdə nə var, dağın o üzündə?”

Oğlan dağa baxırdı. Dağ bu tərəfə gəlirdi və oğlan təəccübləndi. Sonra anladı ki, özü gedirmiş.

...Oğlan, bədəninə kolun tikanları bata-bata dağa qalxırdı. Çətin nəfəs alırdı. Taqətdən düşmüş, ağızı qurumuş, dizləri tutulmuşdu, cızılmış barmaqları ilə kollardan yapışa-yapışa irəliləyirdi.

...Oğlan təpənin üstündə durub tamaşa edirdi.

Aşağıda balaca kənd görünür, ondan sonra böyük düzənlik gəlirdi. Zura yeni heç bir şey görə bilmədiyindən daha yuxarırlara qalxmaq istədi. Taqətdən düşmüş ayaqlarına baxdı.

Qanadlarının olmasını arzuladı və bu zaman taxta yesik yadına düşdü.

Tez aşağı düşdü. Xalatı tikanlı budağa ilişib cirildi.

Qırğı yesikdən başını çıxarıb qəmli-qəmli səmaya baxmağa başladı. Çörək qırıntılarına hələ də toxunmamışdı.

“Bəlkə, ət yeyə...”

Zura otağa girdi. Anası onu görən kimi çığırdı. Kapito yerindən qalxdı.

– Hardaydın, ay uşaq?

– Dağa çıxmışdım.

– Nə gəzirdin? – Kapito onu vurmaq üçün əlini qaldırdı.

Oğlan atasının gözlərinin içində baxdı və Kapito əlini aşağı saldı.

Qırğı dimdiyi ilə əti didişdirib yeyirdi. Zura yesiyə su dolu cam qoydu. Anasından pambıq aldı, onu araşa batıraraq qırğıının yarasını təmizlədi. Oğlan quşun bir dağdan o biri dağa uça biləcəyi, çox uzaqlara gedə biləcəyi, çox yüksəkliklərə qalxa biləcəyi salamat qanada baxırdı.

Qırğıının qanadları onu istədiyi yerə apara bilərdi. Bu qanadlarla vulkanların həqiqətən tüstülədiyi, aysberqlərin suyun üzərində üzdüyü yerlərə, nəhəng sekvoyya ağacının yanına getmək olardı.

Zura yesiyin ağızını açdı. Qırğı hoppanaraq kolların içində gizləndi.

Oğlan səmaya baxır, qırğıının görünməsini gözləyirdi.

Quş görünmür, vaxt ötür, Zura isə, hər halda, ümidiñi itirmirdi...

Birazdan qırğı havada dövrə vururdu.

Oğlanın baxışları onu izləyirdi. Səmada böyük-böyük şəhərlərin rəsmi çəkilir, başıqarlı uca dağlar günəşin şüaları altında bərq vurur, göldə buz parçaları üzür, su günəş şüalarını eks etdirir, quş qanadlarını çalanda isə şəlalənin səsi eşidilirdi,

Oğlan baxır, iri hərflərlə yazılmış sətirlərdə təsvir olunan hər şeyi göründü.

Zura sevinirdi ki, tək deyil. Nərə çəkib qırğıını izləyir, gülür, əllərini yellədirdi.

Uzun müddət beləcə qaçıdı.

Birdən dayandı. Qırğıının düşdüyü kolluğa təəccübə baxdı, atəş səsini eşitdiyini yadına saldı. Kapito əlində tūfəng eyvanda dayanmışdı.

– Sən vurdun? – oğlan yüksək səslə soruşdu.

– Hə!

– Niyə?

Kapito cavab verməyi lazımlı bilmədi.

– Niyə öldürdün?! – oğlan qışkırdı.

– Dəli olmusan, ay uşaq?

Zura eyvanda duran atasına yaxınlaşındı. O, başını yuxarı tutmuşdu. Səmada heç nə görünmürdü.

– Hindtoyuğu balalarını aparmasın deyə, hə? – Zura qışkırdı.

– Sənə nə olub, ay uşaq? – Kapito soruşdu.

Oğlan ovçunu daşla doldurub qaçıdı. Əlini yellətdi, lakin hindtoyuğu bir kənara atıla bildi. Zura çevriləndə atasına çırılıdı.

Kapitonun sıfətindən qəzəb yağırdı. Əlini yellədib ona bir sillə ilişirdi.

Mal damindakı otun üstünə yixilmiş uşaq başını anasının ətəyinə qoyub ağlayır, anası onun başını sığallayırdı. Oğlanın yadına əvvəlcə bulud, sonra isə qırğı düşdü.

- Ana, sənin qadan alım, ana, niyə öldürdü quşu?
 - Sakitləş, bala.
 - Ana, niyə atəş açdı, niyə öldürdü?
 - Yaxşı, bala, ağlama, kişi deyilsənmi?
- Oğlan göz yaşlarını sildi.
- Niyə öldürdü, ana?
 - Rahat ol, bala, bəlkə heç öldürməyib.
 - Bəlkə, sağalacaq, hə? Bəlkə, sağalacaq, ana, axı bir dəfə sağaldı.
 - Hə, mənim balam, sağalacaq, əlbəttə, sağalacaq.
- Oğlan mal damının qapısını açdı.
- Dağ çox uzaqda idi və qırğının düşdürüyü kolları zorla ayırdı. Gözlərini yumdu və həmin an qırğını gördü; o, tikanlı kolun yanına düşmüştü, qəmli-qəmli harasa baxırdı, sanki qırılmış qanadından damcı-damcı axan qanını da hiss etmirdi. Sonra qanadını yellətdi.
- Oğlan gözlərini açdı.
- O, dağa baxır, gülümsəyirdi.



REVAZ MİŞVELADZE

(1940)

Martvili rayonunda doğulub. Kutaisi Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir neçə ədəbi jurnalın baş redaktoru olub. Gürcüstan Yazarlar İttifaqında sədr müavini vəzifəsində çalışıb. “Bacı”, “Dələ təkərdə”, “Tənhalıq nəğməsi”, “Gözləməkdən yorulanlar” və digər məşhur əsərlərin müəllifidir. Müxtəlif vaxtlarda Şota Rustaveli, İlya Çavçavadze, Akaki Sereteli, David Kldiaşvili adına Dövlət mükafatlarına layiq görünlüb.

140



ÜÇÜNCÜ TÖHMƏTİN İNTİZARINDA

Bizim işimizdə susmağa və ya az danışmağa üstünlük verilir. Xinqava yuxarıda telefonun dəstəyini qaldırır, astaca iki kəlmə deyir: “Üçüncü çıxır!..” “Üçüncü” – Kıladzedir.

Mən Kiladzenin mühafizəçilərindən biriyəm.

Əlbəttə, çox maraqlı, lakin yorucu işdir. Bütün günü burnunu otaqdan bayırı çıxara bilmirsən. Başa düşürəm ki, dövlət sırrını açıram, amma danışmağa başladımsa, onu deməliyəm ki, biz cəmi iyirmi beş nəfərik.

Ümid edirəm, andımı pozub mühafizəçilərin sayını açıqladığımı görə günahımdan keçərlər; özümə onunla təsəlli verirəm ki, mənim açıqlamam olmasa da, bunlar Kremlin kəşfiyyatına məlumdur; bilməyənlər isə bu informasiyadan heç istifadə də edə bilmir.

Biz geniş bir otaqda otururuq. Lap çatlaşan da, otağın nömrəsini demərəm. Deyəsən, bu otaq əvvəllər kitabxana olub. Ona görə bunu deyirəm ki, yorulub əldən düşəndə ayağımızı uzadıb boş rəflərə qoyuruq.

Yuxarıda dəstək qaldırılanda bizim otaqda telefon zəng çalır və qırımızı lampa yanır.

Qeyd etməliyəm ki, Xinqava “üçüncü” haqqında nisbətən soyuqqanlılıqla məlumat verir.

Artıq dedim ki, mən onu mühafizə edən qrupdayam.

Bu gün Xinqava mənə ikinci töhməti elan etdi.

Günorta “üçüncü” nü nahara aparmışdıq. Qayıdanda stolun üstündə əmr gördüm: “Nəzakətsiz davranışına görə Çəpiyaya töhmət elan edilsin!”.

Başa düşdüm nəyə görə mənə töhmət elan olunub, ona görə də aydınlaşdırmaq üçün yuxarı qalxmadım.

Deməliyəm ki, bizimkilər narahat adamlardır, bunlara görə iki həftə əvvəl birinci töhməti yapışdırıldılar, dünən isə ikin-

cisini... Birincisini – teatrda, ikincisini isə Veri məhəlləsindəki Buxaidze adına uşaq bağçasında...

Teatra məşqlər zamanı gəldik.

Bölgüyə görə mən “aparıcı” idim. “Aparıcı” olmaq o deməkdir ki, rəisin qabağı ilə gedirsən və qapıdan birinci daxil olursan.

Sözdə demək asandır, ancaq Kiladzenin mühafizəsində “aparıcı” olmaq ən çətin işdir: maşından gullə kimi çıxır və oyan-buyana baxmadan qapiya tərəf uçur!

Mən qabaqdakı maşında olduğum üçün girişdən bir neçə metr irəli gedib, sonra düşməli və Kiladzeni qabaqlayıb qapiya birinci yaxınlaşmalyam, həm də bunu elə etməliyəm ki, ana kenquru kimi atdığım iri addımlarım çox da nəzərə çarpmasın.

Kiladze o qədər qıvraqdır ki, hər zaman sayıq olmaq lazımlı gəlir. Təlimata görə, Kiladze binaya o vaxt girməlidir ki, biz artıq “mövqelərimizi” tutmuş, ətrafa göz gəzdirmiş və “şübhəli obyektləri” nəzarətə götürmiş olaq. Sən saydığını say, gör o nə edir! Bir də görürsən ki, artıq buradadır! Yanan adam kimi qaçıır. Qorxmazdır... Amma kimsə onun üstünə atılırsa, təxribat törədərsə, biz cavabdehik!..

Kiladze əvvəlcə direktorun kabinetinə tərəf yollandı, ancaq on addım qalmış qəflətən döndü və tamaşa zalına girdi, nəticədə yeddi mühafizəçinin hamısı arxada qaldı, zala ondan sonra daxil oldu. Böyük ayı bürcünün ulduzları kimi parterdə və amfiteatrda yerlərimizi tutduq.

Mən səhnəyə qalxan kiçik pilləkənin yanında dayandım.

– Salam, cənablar, – Kiladze sözə başladı. – İcazə verin, yeni rəhbərlik adından sizi salamlayım! Bağışlayın ki, birbaşa məşq zamanı gəldim, vaxt tapmaq problemdir. Sirr deyilsə, nə üzərində belə həvəslə işləyirsiniz?

Üçüncü cərgənin ortasında oturmuş eynəkli kişi həvəssiz qalxdı, ayaqlarını sürüyə-sürüyə Kiladzeyə tərəf yönəldi. Onun yeri xoşuma gəlmədi, ancaq mənim “obyektim” olmadığı üçün çox da diqqət yetirmədim. Bununla belə, aranı azaltdım ki, bir şey olsa, onu tərksilah edə bilim.

O dedi:

– Mən Jofrua Tabatadzeyəm, Eduardo de Filippounun “Filumena Marturano” əsərini səhnələşdirirəm.

Bu adlar afişada yazılıdığı üçün yadımda qalmışdı. Uşaqlar növbətçi otağında məzələnəndə, bir-birlərini səsləyəndə tez-tez: “Eduardo de Filippo-o! Filumena Marturano-o!” – deyirdilər.

– Hə, eşitmışık... – Kiladze çəçələ barmağı ilə kəkilini qasıdı.

– Biz elə də savadsız deyilik!.. Şübhəsiz, mən sizin işinizə qarışmamalıyam, ancaq ədalət naminə demək lazımdır: indi Filumena vaxtıdır? Bağışlayın, bu zamanda nə Filumena!.. Günümüzün tələbi başqadır, teatrın səhnəsində hər axşam milli müstəqillik mübarizəmizin bayrağı yellənməlidir, siz isə Eduardo de Filippo!..

– Biz məşqlərə hələ köhnə hökumətin vaxtında başlamışdıq – Jofrua Tabatadze izah etdi. – Üstəlik, vəd vermişdik ki, Filumenanı italyanlara göstərək. Onlar bizi gənclər kollektivlərinin İtaliyada keçiriləcək festivalına dəvət edirlər, ümid edirəm ki, onların ağlını başından çıxaracaqıq, necə ki vaxtilə fransızları, ingilisləri, amerikalıları mat qoymuşduq.

Hiss edirəm ki, Jofruanın çıxışı rəisin xoşuna gəlmədi, amma o, son sualını verir:

– Mənə bir sözünüz, xahişiniz varmı? Sizin üçün nə edə bilərəm?

İlahi, başlandı, nə başlandı! Bir teatrda nə qədər əzabkeş və ehtiyac içində olan adam varmış! Bəziləri parterdə sıx dəstə ilə dayanmış, qalanları isə səhnədən çığır-bağır salmışdılar. “Noe Jordaniyanın, yəni menşeviklərin vaxtından bu günədək hər bir hakimiyyət teatra gəlməyi, bizim həyatımızla maraqlanmağı özünə borc bilib, sizdən başqa!..”. “Dövlət yardım ayırmır artıq, rekvizit hazırlamağa da pulumuz yoxdur!”, “Hamının maaşını artırıdlar, bizdən başqa!”, “Son iyirmi ildə bir teatr işçisi də mənzil almayıb!”, “Ümid edirdik ki, müstəqilliklə birgə bizim də zamanımız gəldi və rahat nəfəs ala bilərik, siz isə bizi vecinizə də almırıınız!”, “Biabırçılıqdır, bu

teatrda bəzi adamların üç məşuqəsi var, bəzilərində isə biri də yoxdur!”, “Xarici ölkələrə həmişə eyni adamlar gedir, digərləri isə cins şalvar almağa da pul tapmir!”

Əlbəttə, bütün şikayətləri yadda saxlaya bilmirdim, heç cəhd də etmirdim. Kiladze onları diqqətlə dinləyir, hərdən köməkçiyyət göstərişlər verirdi: “Bunu yaz!”. Köməkçi başı ilə təsdiq edir, ancaq heç nə yazmırı.

Artistlər görəndə ki Kiladze onların iradlarını bir qulağından alıb, o birisindən buraxır, lap aqressivləşdilər.

– Biz sizə inanırdıq! – xalq artisti Tevzadze qışkırdı, – seçkidə sizə səs verdik!..

– Bizi xalq seçdi, – Kiladze onun sözünü ağzında qoydu.

– Bəs biz xalq deyilik? – Tevzadze səsini qaldırdı, onun səsi isə – Allah saxlasın.

– Siz sıfır tam mində yeddi faizsiniz. Verdiyiniz səsi başımıza qaxmayın. Sizin səsləriniz olmadan da seçilirdik. Bizim reytingimiz çox yüksəkdir.

Kiladzenin onu susdurması xoşuma gəldi.

Bu zaman səhnə tərəfdən qıvrıq, gənc bir aktrisa pilləkənə yaxınlaşdı.

– Sizi xalq seçibsə, xalqdan niyə qorxursunuz?! – Onun gözlərindən od yağır, dişlərini qıçayırdı.

İndiyədək onu heç bir rolda görməmişəm – nə teatrda, nə də kinoda.

– Haradan ağlınzıza gəldi ki, biz xalqdan qorxuruq? – Kiladze soyuqqanlılıqla dilləndi.

– Bəs onda niyə silahlı mühafizə ilə gəzirsiniz?! Məgər teatra silahla gəlmək olar, ağlınzı itirmisiniz?..

Kiladze özünü itirmədi:

– Onlar məni yox, sizi qorumağa gəliblər.

– Bizi? Kimdən? Bəlkə, sizdən, cənab?! – Bax belə, aktrisa söz üçün cibə girmir. Pilləkənə yaxınlaşıb astadan dilləndi:

– Mümkünsə, qulağınızın məxfi bir söz demək istəyirəm...

Gördüm ki, Kiladze saman kimi bozardı. Mən işə qarışdım:

– Bir addım da qabağa gəlsən, səni məhv edəcəyəm!

Etiraf edim ki, bir az ucadan dedim, amma qızın pilləkənlə enmək həvəsi söndü. Belə düşünürəm, hər şeyi düzgün etdim, bununla belə, qayıdanda gördüm ki, yersiz hərəkətə görə kürəyimə töhmət yapışdırıblar.

Bu gün isə ikinci töhməti verdilər. Üçüncüdən sonra, yəqin ki, isdən qovacaqlar.

Dünən Veri məhəlləsindəki Buxaidze adına uşaq bağçasına baş çəkdik.

Aydın məsələdir ki, mən uşaq bağçasında çox sakit idim, silahı heç qoruyucudan da çıxartmadım. Narahatçılıq üçün heç bir əsas yox idi. Üç yaşından beş yaşına qədər olan uşaqlardır, tərbiyəçilərin isə nə aksiyası, nə narazılığı ola bilər ki?! Uşaq müəssisələrinin işçiləri, ümumiyyətlə, siyasetə qarışmırlar, heç müxalifət də onlardan dəstək ala bilmir. Onların öz qayğıları var. Şükür Allaha, yoxsa uşaq bağçaları və körpələr evləri bağlanardı. Amma nə bilmək olar bizi nə gözləyir? Şeytanın işini bilmək olmaz...

Kiladze əvvəlcə işçilərlə söhbətləşdi:

– Dostlar, siz yeni nəсли azad və müstəqil Gürcüstan ruhunda tərbiyə etməlisiniz...

Tərbiyəçilər isə sınıq patefon kimi elə hey təkrar edirdilər:

– Neçə aydır ki, nə kərə yağı var, nə kəsmik...

Kiladze kəsmiyə və kərə yağına fikir verməyib, öz sözünü deyirdi:

– Yaşlı nəsil mənəvi cəhətdən şikəst olub. Sovet həyat tərzi bizim qəlbimizdə və genimizdə sağalmaz izlər qoyub. Bizi düzəltmək artıq mümkün deyil. Amma bu uşaqlar, bu nəsil azad ölkənin azad vətəndaşları kimi böyüməlidirlər!..

– Axı onlar yaqsız və kəsmiksiz necə böyüyə bilər? – buldoq sıfətli qoca direktor inadkarlıqla deyinirdi.

Kiladze həyəcanla ona baxır, məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması haqqında danışmağa davam edirdi.

Bu vaxt üç yaşlarında olan bir qaragöz oğlan divarın yanında toplanmış uşaqlardan aralanıb hiyləgər addımlarla,

yavaş-yavaş Kiladzeyə yaxınlaşdı. Uşaq qırmızı rəngli plastmas çəngəli Kiladzenin pencəyinin cibinə qoydu.

Kiladze narazılıqla mənə baxdı, cibindən çəngəli çıxartdı və uşağa qaytarıb başını sığalladı.

Həm güldü.

Kiladze monoloqunun növbəti coşqun hissəsini qurtarmamışdı ki, oğlan döş cibindən oyuncaq tisbağanı çıxarıb yenə də rəisin cibinə qoydu.

Kiladze yenə də narazılıqla mənə baxdı, tisbağanı cibindən çıxarıb xalçanın üstünə atdı və yenə də uşağın başını sığalladı.

Bu dəfə uşaqlar gülmədilər. Yalnız tərbiyəcilər gülüşdülər.

Bir yerdə dinc dayanmayan bu uşaq üçüncü dəfə haradansa rezin dovşan çıxardıb Kiladzenin cibinə qoydu, plastik şlanqla üfürüb doldurmağa başladı.

Mən artıq dözə bilmədim. Bu bic yaramazı itələdim və qulağını dartdım.

O, mənim gözlədiyimdən də dəhşətli səslə ağlamağa başladı.

Kiladze və tərbiyəcilər təşvişlə yerlərindən sıçradılar.

Uşaqlar sanki bir komanda ilə ağlaşmağa başladılar.

Nəticədə ikinci töhməti aldım.

Yəqin ki, üçüncü töhmətdən sonra məni işdən qovacaqlar.

Təəssüflənmirəm. Dəmiryoluna qayıdacaq, ixtisasım üzrə – yolayıran işləyəcəyəm.



QURAM PETRIAŞVİLİ

(1942)

Svanetiyanyan Lentexi qəsəbəsində doğulub. Ş.Rustaveli adına Tbilisi Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib. Ədəbi fəaliyyətə 60-ci illərin ortalarında başlayıb, ilk əsəri 1967-ci ildə işıq üzü görüb. “Kiçik şəhərin nağılları”, “Elli və Rarunun sərgüzəştləri”, “Yağışlı sevən adam”, “Qəribə rəssam”, “Sərçə”, “Kədərli kloun” və digər kitabların müəllifidir. Daha çox dünyanın bir sıra dillərinə tərcümə olunan nağılları ilə şöhrət qazanıb.

TƏBİB

Bir dəfə axşam kiçik şəhərin baş küçəsində dəhşətli səsküy qalxdı.

Evlərin pəncərələri açıldı, adamlar bayırə boylanıb gördülər ki, onların aqxalatlı təbibin başını aşağı salıb küçəylə qaçıı, arxasınca da qəzəblənmiş şəhər camaatı düşüb.

Təbib pis təbib idi, müalicə eləyə bilmirdi. Şəhər camaatı ona çox dözdü və budur, axırda təbdən çıxdı – təbib adı tumova tutulmuş bir nəfəri, az qala, o dünyaya göndərəcəkmiş. Şəhər camaatı da qərara gəlib ki, daha bəsdir, onu başa salmaq vaxtıdır.

Camaat söyə-söyə, hədələyə-hədələyə onun dalınca tökülüşmüdü. Şəhərdən çıxanacan arxasınca qaçırlar. Təbib dürtmələdilər, şillələdilər, təpiklədilər... Yaxşıca əzişdirib dedilər: “Bu şəhərdə izin-tozun da qalmasın!”

Axşamsa şəhərlilər əməllərindən razı halda bir-birinə deyirdilər:

- Eşitmisiniz, təbibin cəzalandırıbları!
- Hə, döyüb qovublar!
- Ona belə lazıım idi!
- Çoxdan eləməliydilər bunu!

Səhər təbib şəhərdə peyda olanda camaat bərk təəccübləndi!

Sakitcə şəhərin baş küçəsiylə gedir, addımları da inamlıdır, dərhal aydın olur ki, döyülməkdən qorxmur. Əksinə, o qədər cəsarətlənib ki, küçədən keçən adamları saxlayıb soruşur: “Bir yeriniz ağrımıır ki? Yardım lazıım deyil ki?”

– Yəqin, dünənki ona az olub, əlavə eləyərik, – bir kişi qəzəblə bunu deyib, eyvandan təbibin səslədi. Bu adama neçə gün idi ki, başağrısı əziyyət verirdi, heç kefi yox idi.

Təbib onun yanına qalxıb soruşdu:

- Nə olub, şikayətiniz nədəndir?
- Başım ağriyır, az qala dağılır başım.

– Cox gözəl... Boş şeydir...

– Bu dəqiqə öz beynin dağılında necə gözəl olduğunu bilərsən! – kişi hədələdi.

Camaat əyləncənin ləzzətini əvvəlcədən duyub kişinin evinin qabağına yığışmağa başladı.

Həm gözləyirdi ki, indicə qapı açılacaq, təbib pilləkəndən kəlləmayallaq uçacaq.

Ancaq söyüş, bağırı eşidilmirdi.

Təbib gülümsəyə-gülümsəyə bayıra çıxdı, ev sahibi isə eyvandan onun arxasında qışqırıldı:

– Allah səni sevindirsin!

Adamlar şübhəylə bir-birinə baxıb gözlərini ona zillədilər:

– Nədir, sarsaqlayırsan?

– Nə sarsaqlamaq?! Bir andaca müalicə elədi – təbib yox, cadugərdir! İnanmırıınızsa, bir özünüz də yoxlayın!

Dərhal təbibi sınaqdən keçirmək istəyənlər tapıldı. Təbib onları evinə aparıb hətta köhnə azarlarını da müalicə elədi.

Şəhərə söz yayıldı ki, təbib möcüzə yaradır.

Adamlar inanmır, şübhələnir, anlamırdılar: necə oldu ki, onların başibəlalı təbibi qəfildən möcüzəgöstərənə çevrildi?

Amma təbib, doğrudan da, hansı azarı desən, tez və yaxşı müalicə edirdi.

Nəhayət, inanmalı oldular.

Həminin xüsusilə bir məsələ təəccübləndirirdi ki, təbib dərmanlarını xəstəyə zorla içirtmir. Sadəcə onunla xəlvətə çəkilir, gözlərini yummağı xahiş eləyir, sonra əlini xəstənin əlinə toxundururdu; ağrılar bir göz qırpmında yox olur, yaralar sağalırırdı.

Şəhər camaati baş sindirirdi: təbib hansı bir sehrli vasitə tapıb, bu nə sirdir?

Düşündülər, daşındılar, bu qərara gəldilər: döyülməyi təbibin xeyrinə olub! Sonra digər başısoyuq, vecsiz adamlara göz qoymağa başladılar ki, onları da əzişdirmək lazım deyilmi?

Balaca şəhər yaxşı şəhər olsa da, əzişdirilməyə layiq adamlar kifayət qədər idi.

Bir əhvalat baş verməsəydi, yəqin ki, işini pis görən adamların hamısını ağıllandırmağa başlayacaqdılar.

Günlərin birində təbibin yanına bir nəfər qaçıb gəldi, yalvardı ki, oğluna kömək eləsin.

Təbib razılaşdı, çantasını götürüb oğlanın yanına tələsdi.

– Oğlana nə olub? – o, yolda soruşdu.

– Yemir, içmir, elə hey yatır, xiffət eləyir, – gələn adam cavab verdi.

– Nəyin xiffətini eləyir?

– Küçüyünü itirib, həmin gündən də yatağa yıxılıb, qəm-qüssəyə batıb.

– Küçükdən ötrü? – təbib özünü itirmiş halda ayaq saxlayıb bir də soruşdu.

– Xeyirxahlıq elə, oğlumu qurtar! – Kişi yalvarırdı.

– Bu çox ağır xəstəlikdir, mən onu müalicə eləyə bilmərəm, – təbib getməkdən boyun qaçırdı.

Gələn adam onu utandırmağa başladı:

– Sən necə təbibən ki, uşağa kömək eləmək istəmirsən!

Ancaq təbib inad göstərir, getmirdi.

Ətrafda camaat yiğışmağa başladı. Nəhayət, bir nəfər yumruğunu təbibin burnunun ucunda oynada-oynada dedi: “Görünür, səni yaxşı ağıllandırmayıblar...”

Təbib onu nə gözlədiyini başa düşüb çar-naçar razılaşdı. Ancaq tələb elədi ki, oğlan müalicə vaxtı yatmalıdır.

Artıq oğlanın küçüyünün necə yoxa çıxdığını, harada itdiyini sizə söyləmək vaxtıdır.

Şəhər camaatı başibəlalı təbibini əzişdirib qovandan sonra o, uzun müddət yoluñ qırığında oturdu. Heç nə anlamırıldı. Bir qədər özünə gələrək, dərədəki bulağa enib yuyundu, dəsmalını isladıb şışmiş burnunun üstünə qoydu.

Sonra otluqda uzandı.

Gözlərini yumdu – bütün bədəni ağrıyr, yumruq dəyən yerlər zoqquldayırdı.

Qımlıdanmaqdan qorxurdu, bilmirdi ki, hara getsin.

Elə bu vaxt kimsə əlinə toxundu.

Gözlərini açıb gördü ki, balaca küçük nəm burnunu onun əlinə sürtür.

“Bu ki möcüzədir!” – o heyrətləndi.

Tez küçüyү tutdu, hürməsin deyə başını dəsmalla bağlayıb çantasına soxdu.

Qalxıb şəhərə qayıtdı.

Arxada isə kimsə küçüyү səsləyirdi:

– Çuqa, Çuqa, hardasan?

Amma təbib dönüb baxmadı.

O vaxtdan xəstələri asanlıqla sağaldırdı.

Küçüyün burnunu çantadan çıxarmasına imkan verib xəstənin əlinə toxundururdu, vəssalam. Xəstəyə elə gəlirdi ki, əlinə toxunan təbibdir.

Bax buna görə də oğlanı sağaltmaqdən boyun qaçıırırdı.

İndi onun yanına getməkdən də qorxurdu ki, oğlan yatsa da, birdən küçüyünü tanıyar!

Uşağın otağında oyan-buyana boylandı, çarpayının altına, pərdələrin arxasına, açar yerinə baxdı – birdən deşikdən göz qoyerlar.

Sonra elə çantadaca küçüyün gözlərini bağlayıb, onun burnunu uşağın əlinə toxundurdu.

Çox qorxdığı əhvalat da elə bu zaman baş verdi.

Küçüyün burnu uşağın əlinə toxunan kimi ayılıb səslədi: “Çuqa! Çuqa!”

Dərhal da yatağından sıçrayıb qalxdı.

Küçük oğlanın səsini eşidib təbibin əlindən çıxdı.

Oğlan küçüyü qamarladı, gözlərindən dəsmalı açıb onu sığalladı.

Uşağın qışqırtısına ata-anası gəldilər. Onu ayaq üstə, qucağında küçük görüb təbibi öpdülər.

Sonra oğullarını qucaqlayıb, küçüyün haradan çıxdığını soruştular.

Təbib hiss olunmadan aradan çıxmaga çalışdı, amma küçük oğlanın əlindən atılıb onun topuğundan yapışdı.

“Oy!” – təbib ağrıdan qışqırıb, bir ayağı üstə atılıb-düşdü.

Küçük heç vaxt adam qapmırdı, bunu bacarmırdı, ona görə də uşağın ona acığını tutdu.

Utanmış küçüğün təbibə yazılığı gəldi.

Təbib sonra nə baş verəcəyini itaətlə gözləyirdi.

Ağrı dərhal sakitləşdi, yara sağaldı.

— Günahkar özüməm, — təbib dillənib, əhvalatı olduğu kimi oğlanın ata-anasına danışdı. — Nə qədər baş sindiriram, dərk eləmirəm: necə olur ki, balaca bir küçüğün toxunması adamları sağaldır?

— Bizə də aydın deyil, — uşağın ata-anası çiyinlərini çəkdilər.

— Bəlkə, oğlunuz bilir? — təbib uşağa sarı döndü, amma o, artıq küçüklə birgə həyətdə qaçırdı.

— Uşaq haradan bilsin?!

Bu hadisədən bütün şəhər xəbər tutdu, camaat başa düşdü ki, döyməklə heç kəsi ağıllandırmaq, pisi yaxşı eləmək mümkün deyil. Qocalardan biri isə zarafatyana dedi: “Döyməklə ağıl artsayıdı, gəbələrimiz çoxdan uçmağa başlayardı – onları o ki var, çırpırıq...”

Möcüzəli küçük barədə şayiə bütün dünyaya yayıldı. On məşhur alimlər küçüklə maraqlanmağa başladılar. Büyük bir salonda dəyirmi masa arxasında yiğisib küçüyü ortaya qoyular.

Alimlər Çuqanı uzun-uzadı nəzərdən keçirdilər, bəziləri hətta burnunun üstünə iki eynək taxdı, amma küçükdə qeyri-adi heç nə aşkara çıxara bilmədilər.

Çuqa lap adı bir küçük idi.

Onda küçüyü ölçüdülər, çəkdilər, hər cür tədqiqat apar-dilar...

Sonra onu yenidən masanın ortasına qoyular, elmi mübahisə başlandı. Alimlər küçük barədə bütün məlumatları geniş, hərtərəfli müzakirə elədilər. Hərəsi bir mühakimə yürüdür, hərəsi bir ehtimal irəli sürürdü.

Çuqa onlara qulaq asdı, asdı, sonra əsnədi, masanın üstündən yerə hoppanıb yarıcaq qapıdan əkildi – oğlan orada küçüyü gözləyirdi.

Başları mübahisəyə qarışmış alımlər küçüyün yoxa çıxmasını sezmədilər, hələ də bir nəticəyə gələ bilmirdilər.

İndi mən o küçəkdəki qeyri-adiliyin nə olduğunu deyəcəyəm, amma qorxuram ki, kiminsə inamını qıram – hər şey həddən artıq sadədir. Boynuma alıram ki, gözəl bir yalan quraşdırmaq barədə fikirləşirdim, amma axırda sizə həqiqəti demək qərarına gəldim.


Belə ki, burada sırlı heç nə yox idi.

Uşaq küçüyü çox sevirdi. Küçüyün kefi yaxşı olanda onunla oynayır, şikayətli səslə zingildəyəndə əzizləyir, xəstələnəndə qulluq eləyir, ovudurdu.

Beləcə, küçük də insani sevdi.

Vəssalam.

Sevgi – dünyada ən möhtəşəm şəfavericidir.



NUQZAR ŞATAİDZE

(1944-2009)

Tbilisidə doğulub. Tbilisi Dövlət Universitetini bitirib. “Köhnə kənd evi”, “Molxino”, “Elikar”, “Xeleuri”, “Noyabr yağışı”, “Avropadan mənə nə”, “7 nömrəli tramvay”, “Başqa sahil” kitablarının müəllifidir. “Afrikaya səyahət” povesti əsasında çəkilmiş “Başqa sahil” filmi bir sıra festivallarda mükafatlar qazanıb, “Ada” hekayəsi əsasında çəkilmiş “Qarğıdalı adası” filmi “Oskar” mükafatına təqdim olunan filmlərin siyahısına düşüb. 1996-ci ildə Ş.Rustaveli adına Gürcüstan Dövlət mükafatına layiq görüllüb.



İKİ DOST

Məğlub olmuş ordu¹ qərbə doğru geri çəkilirdi. Gün-düzlər qar yağır, axşamlar şaxta olur, amma düşmən qarşısındaki qorxu ocaq qalamağa imkan vermirdi, buna görə də islanmış və əldən düşmüş əsgərlər hətta gecələr də dincəlmirdilər.

Yorulmuş və inamını itirmiş ordu gündən-günə əriyirdi: istidən, isti yeməkdən ötrü darıxmış döyüşçülər əmri gözləmə-dən qaçıb evlərinə dağılışırdılar.

Bir neçə gün bu cür davam eləyəndən sonra hava bir az istiləşdi, qar əridi, amma şimaldan yenə qara bulud gəlib səma-nı bürüdü, ətrafda hər şey tutqunlaşdı. Fevral qarı mart palçığı ilə əvəz olundu. Hər yer palçıq idi, yollar keçilməz olmuşdu.

Batumidə də hava tutqun idi. Şəhər gözişləməz qalın duman içində itib-batmışdı. Tutqun səmadan islaq qar dənələri dənizdən çıxmış sürüşkən meduzalar kimi ağır-agır töküür, bulvar boyu cərgəylə düzülmüş maqnoliyaların budaqlarında əriyirdi.

Dəniz həyəcanlı intizarla donub-qalmışdı.

Limanda “Kirali” adlı İtaliya sərnişin gəmisi dayanmışdı. Oradan səs-səmir gəlmirdi. Göyərtədəki bir neçə fənər ətrafa xoşagəlməz sarımtıl işıq yayırdı.

Mətbəxdən əlində məcməyi olan qaraşın, qıvrımsaç yunqa² çıxdı, xalı salınmış ensiz dəhlizdən keçib kayutların birinin qapısını döydü.

– Entrez!³ – içəridən səs gəldi.

Yunqa qapını açıb içəri girdi.

Üç kişi – ağ saqqallı ucaboy qoca, smokinq geyinmiş kişi və dazbaş general⁴ masanın üstünə sərilmiş xəritəyə baxırdılar.

¹ Hadisələr 1921-ci ildə Batumidə baş verir.

² Yunqa – matros şagirdi

³ Gir içəri (*frans.*).

⁴ Gürcüstan milli hökumətinin üzvləri

Dazbaş general əl-qolunu oynada-oynada, coşqun halda nəsə danışır, o birilər susurdu.

Yunqa bir müddət yad dildə gedən söhbətə qulaq asdı, ona elə gəldi ki, həmin iki senyor da onun kimi generalın nə dediyini başa düşmürlər. Sonra kiçik məcməyini masanın üstünə qoyub fincanlara qəhvə süzdü, səs salmamağa çalışaraq çıxdı.

Şəhəri gecənin qorxunc sükutu udmuşdu. Evlərdən səs-səmir gəlmirdi: işıqsız, möhkəm örtülmüş pəncərələrdə lal sükut vardı.

Bir neçə gün bundan əvvəl Kazım bəy¹ Artvini tutmuş, gürcülərə kömək adı altında böyük ordu ilə Batumiya girmişdi.

Gürcülərsə “Oriyent” mehmanxanasının restoranında oturub içirdilər.

Mühəribəni uduzmuş gürcüləri süfrə arxasında görməyənlər bu mənzərəni çətin təsəvvür eləyə bilərlər: dinməzcə, acgözlüklə, həm də qəribə bir inadla içirdilər. Sükutu yalnız qab-qacağın taqqıltısı, bir də “Allahverdi”, “Yaxşı ol” kəlmələri pozurdu. Məclisə məşhur Telavi tamadası Karanqozaşvili – orta yaşlarında kişiydi – başçılıq eləyirdi, qalanları cavan idilər.

Hərbi məktəbin kursantı Sandro Lomouri içmirdi: onsuz da, bərk qızdırma içindəydi, ona elə gəlirdi ki, hər şey dənizin dibində baş verir – süfrə arxasında əyləşmiş dostları dodaqlarını balıq kimi səssiz-səmirsiz tərpədir, özü isə naməlum bulanıq-sürüşkən mayenin içində batır, get-gedə kiçilib yox olur. Amma tamamilə yox olduğu ərəfədə ağlagəlməz möcüzəylə yenidən boy atmağa başlayır, başgicəlləndirici sürətlə böyükür, demək olar, Yer kürəsi qədər nəhəng olur. Həmin məqamda hər taqqıltını, hər kəlməni eşidir, ona elə gəlirdi ki, həmin sözlərin arxasındaki hər hansı fikri xüsusi aydınlıqla dərk eləyir.

İndi süfrədəki dözülməz sükutu yalnız Karanqozaşvilinin səsi pozurdu. O, bolşeviklərlə mühəribədən bir epizod

¹ Kazım Qarabəkir paşa – Türkiyə azadlıq hərəkatının qəhrəmanlarından biri

danişirdı, sonra həmin hadisənin şahidi olan sovet babaları gizlincə öz nəvələrinə, onlar da öz uşaqlarına danışacaqdılar. O, elə həyəcan və maraqla danişirdı ki, Sandro daim şaqqıldayan qılıncların və guruldayan topların səsini eşidirdi.

Axırda Karanqozaşvili keçmiş bir əhvalatı – Ağa Məhəmməd xanın Tiflisə hücumu vaxtı baş vermişdi – yada saldı, heyrətlənmiş Sandro Tabori dağının ətəyində şiddetli hücum eləyən qızılbaşların dövrəyə aldığı topçular dəstəsini çox aydın gördü. Döyüşçülərinə müraciət eləyən mayor Quramişvilinin¹ səsini eşitdi: “Qardaşlar, gürcülər, döyüsdə bizi aşkar ölüm gözləyir, amma düşmənin mərhəmətinə də bel bağlaya bilərik. Nəyi seçirsiniz, şərəfli ölümü, yoxsa biabırçı ölümü?”

Sandro səndələdi, qliserinə oxşar sürüşkən mayeyə batdı, get-gedə balacalaşdı, yoxa çıxməq ərəfəsində gözəcə həmin topçularla birgə yerə çökdüyünü, üç barmağıyla bir çimdik torpaq götürüb yediyini gördü.

Xeyli müddətdən sonra özünə gəldi. Tör-töküntülü süfrəyə baxa-baxa oturmuşdu. Gözləri qarşısında döyük mənzərəsi canlanır, gullə və mərmi gurultusu eşidirdi.

Özü Qocori döyükündə yaralanmışdı. Yarası ağır deyildi – gullə dizindən yuxarını deşmişdi, – amma çoxlu qan itirmişdi, Vaniçka Qoquadze olmasaydı, Allah bilir, başına nələr gələrdi. Vaniçka onu döyük meydanından çıxarıb, sanitarlara – icazəsiz-filansız, gizlincə evdən qaçıb cəbhəyə könüllü gəlmış tiflisli qızlara təhvıl verdi.

Sonra müalicəni evində almağa başladı, Sofi Pavlovna onu Turmanidze mazı ilə sağaldırdı.

Martin on birində ayağa qalxa bildi. Dayısı zirzəmidən babasının gümüşü dəstəkli əsasını gətirdi, onun köməyilə otaqlarda gəzməyə başladı. Onu evdən çıxmaga qoymurdular, Tiflis artıq bolşeviklərin əlindəydi.

Həmin axşam Vaniçka gəldi, amma çay içməkdən boyun qaçırdı, elə hey ortada var-gəl eləyirdi.

– Nə olub, Vano, nədən narahatsan? – Sandro soruşdu.

¹ David Quramişvili – gürcü şairi

– Deyilənə görə, bolşeviklər gullələnəcək adamların siyahısını tuturlar...

Sandro qəhqəhə çəkib güldü.

– Gül, gül, onlar sabah-birigün gələndə görərsən!

Sandro məsələnin ciddi olduğunu indi anladı, taxtın üstündə oturdu.

– Bəs indi neyləyək?

Vaniçka stul götürüb Sandroyla üzbeüz əyləşdi:

– Nə qədər gec deyil, xaricə getmək lazımdır, burada qalmağa dəyməz...

...Onlar Batumiyədək Vaniçkanın əmisi oğlunun komandır olduğu zirehli qatarla getdilər. Çatan kimi öyrəndilər ki, üç gündən sonra limandan İtaliya paroxodu çıxacaq, sərnişinləri, o cümlədən Gürcüstanın yıxılmış hökumətini Marselə aparacaq.

Alfes “Kirali”nin üçüncüdərəcəli kayutuna iki bilet tapmağa kömək elədi, yola düşənədək də “Oriyent” mehmanxanasında yer aldılar.

Şərab öz işini gördü. Yunkerlər mahnı oxumağa başladılar. Restoranın xidmətçiləri mətbəxin qapısı ağızına yiğışib təbəssümlə baş verənlərə baxırdılar.

Sandronun gözləri qarşısında Tabaxmela yaxınlığındakı qarlı düzənlikdə qazdıqları səngər canlandı, ikinci ehtiyat taboru və yunkerlər korpusu orada möhkəmlənmişdi.

Düşmən topları onların mövqelərinə tuşlanmışdı.

Mərmilərin biri lap yaxınlıqda partladı, qarda iri çuxur yarandı. Yaş torpaq qoxusu gəldi, yaddaşının dərinliklərindən lap çıxdan, uşaq vaxtı kənddə gördüyü mənzərə üzə çıxdı: öküz xışı al-əlvan, çobanyastığı, lalə bürümüş yamacla dartır, küləksə oradan şirin “Horavel”in sədalarını gətirir, sığırçıların nəgməsi başını gicəlləndirir... “Tezliklə bahar gələcək”, – Sandro fikirləşdi və həmin məqamda heyrətamız rahatlıq duydu.

Musiqi səsi onu özünə gətirdi: düdükdə lekuri çalırdılar. Tamaşaçılar əl çalır, rəqs eləyənləri həvəsləndirirdilər.

Süfrəyə yeni qonaqlar – tanımadıqları yaşlı general və cuxa geyinmiş cavan mayor gəldi.

Rəqs bitdi.

Avalışvili masanın üstündən yerə sıçrayaraq heyrətlənmış tamaşaçılara baş əydi, əyləşib ala-bəzək salfetlə boyun-boğazının tərini sildi.

Hədsiz ruhdan düşmüş Karanqozaşvili iri qədəhi qaldırıb deyirdi:

– Cənablar, vətənimiz üçün həllədici an gəlib çatdı, öyrəndik ki, bir az əvvəl Kazım bəy özünü Batuminin gubernatoru elan eləyib, Çolokaşvili isə xəbər verir ki, bolşeviklər artıq Potidədilər, sabah-birigün burada olacaqlar...

Məclisə qəbir sükütu çökdü.

Qoqia Avalışvili göz yaşlarını saxlaya bilməyib bayırə qaçıdı.

O birilər sarsılmış halda donub-qaldılar, gözləri yaşırdı.

Bayırdan ağımtıl işiq düşürdü. Yağış kəşmişdi, amma şəhərin üzərinə çökmüş qara bulud yenə yağış vəd eləyirdi.

Mehmanxananın arxa həyətində, çardağın altında iki bağlı at gördülər, atların belinə yapıcı salınmışdı.

Bir yunan uzun saplı süpürgəylə həyəti süpürürdü.

– Sabahınız xeyir! – Vanička dedi.

– Sabahınız xeyir!

– Haradan fayton tapmaq olar?

– Hələ çox tezdir...

– Bəs bunlar kimin atlarıdır?

– İki knyaz gəldi, onlarındır.

Dostlar küçəyə çıxıb limana sarı getdilər.

Bir dəfə atası dedi ki, Akaki nahara gələcək.

Anası səhər balıq qızartdı, yemək hazırladı, Akaki şərab içməsə də, atası zirzəmidən iki şüşə Kaxeti şərabı gətirdi.

Nahara yaxın Akaki, doğrudan da, gəldi.

Sevinə-sevinə onu qarşılamağa çıxdılar, amma qoca heç gülümsəmədi, tutqun halda içəri girib, ağır nəfəs ala-alə kresloya çökdü.

– Nə olub, batono Akaki, niyə kefiniz yoxdur? – Atası soruşub onunla üzbəüz əyləşdi.

– Eh, ürəyim ağriyir, sizi son dəfə görürəm... – şair aqsaçlı başını geri atdı.

– Niyə sonuncu dəfə? – atası narahat oldu.

– Sabah Saçxereyə gedib, qayıtmayacağam...

Atası dinib-danışmadı.

Anası söhbətə qarışdı.

– Niyə belə deyirsiniz, batono Akaki, axı bilirsiniz ki, ərim də, uşaqlarım da sizi sevirlər, niyə onları kədərləndirirsiniz?

Akaki köksünü ötürdü, başını Sandronun yanında dinməz-cə əyləşmiş bacısının ciyninə qoydu:

– Neyləyəsən, özüm də bu barədə düşünmək istəyirəm, amma hiss eləyirəm ki, sizi daha görməyəcəyəm, ürəyim də qana dönür.

Az sonra süfrə arxasında əyləşdik. Atası qonağı birtəhər əyləndirməyə çalışırdı, amma faydası yox idi. Akaki yenə sarsıntılı idi. O, boşqabına kiçik balıq parçası və bir qədər yemək qoydu. Vəssalam, daha heç nəyə əl vurmadı.

Həm susdu. Hətta uşaqlar da xoşagəlməz bir şey hiss eləyib iştahdan düşdülər.

– Nə olub, Akaki, bir yeriniz ağriyir? – Atası soruşdu.

– Yox, əzizim, bədbəxtlik də elə bundadır ki, heç yerim ağrımı, amma nə bilim... Axır vaxtlar nəsə ruhdan düşmüşəm...

İki həftədən sonra Akaki Sereteli Sxvitoridəki evində beyninə qan sızmamasından öldü...

...Onlar Batuminin palçıqlı küçələriylə gedib dəniz kənarına çıxdılar. Dəniz tərpənmirdi, ölü kimi uzanmışdı.

Sandro ilk dəfəydi dəniz görürdü, hər şey – havanın tanış olmayan qoxusu çökmüş nəhəng su yığını, yenicə oyanmış qağayıların adamı bezdirən kəskin fəryadı ona qeyri-adi, qəribə gəlirdi.

Limanda xeyli adam yiğişmişdi. Gəmiyə minmək istəyənlər çox idi, amma bir hissəsi bilet tapmamış, girişdə